

TEST: 2312#01#Y14#01QİYABİ 500

Test	2312#01#Y14#01QİYABİ 500
Fənn	2312 - Logistika
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	32
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Logistika: (Çəki: 1)

- ☐ məhsulların daşınması mədəniyyətidir
- ☒ material axınlarının idarə edilməsi üzrə elmi sahədir
- ☐ sahibkarlıq fəaliyyətidir
- ☐ resurslardan səmərəli istifadədir
- ☐ kommersiya işidir

Sual: Logistik paradigmlər hansılardır (Çəki: 1)

- ☐ elmlilik, sistemlilik, analitik
- ☒ analitik, texnoloji, marketinq, integral

- ☐ bütövlülük, çeviklik, marketinq, effektivlik
 - ☐ texnoloji, fraqmentarizasiya, informasiya
 - ☐ konseptualizasiya, perspektiv inkişaf, konstruktivlik
-

Sual: Logistikanın tarixi inkişaf mərhələlərini seçin (Çəki: 1)

- ☐ variantlılıq, fraqmentarizasiya, marketinq
 - ☐ elmlilik, texnoloji, informasiya
 - ☐ material axınları, sistemlilik, effektivlik
 - ☒ fraqmentarizasiya, konseptualizasiya, Logistik intihab, perspektiv inkişaf
 - ☐ logistik intihab, integrativlik, bütövlülük
-

Sual: Logistikanın hansı prinsipi bazarda tələbin dəyişməsinə uyğun çevik reaksiya verərək logistik qərarların hazırlanması və reallaşdırılmasını və digərlərini özündə əks etdirir: (Çəki: 1)

- ☐ elmlilik
 - ☐ etibarlılıq
 - ☐ konkretlilik
 - ☐ integrativlik
 - ☒ variantlılıq
-

Sual: Material axınları neçə cür olur? (Çəki: 1)

- ☐ üfqü, şaquli, giriş
 - ☒ daxili, xarici, giriş, çıxış
 - ☐ normadaxili, kənar, daxili
 - ☐ xarici, şaquli, birtərəfli
 - ☐ ilkin, təkrar, xarici
-

Sual: Antik dövrlərdə "logistika" termini hansı mənaları daşıyırdı? (Çəki: 1)

- ☒ ərzaqla təchizat, nəqlietmə və yerbəyer etmə;
 - ☐ müzakirə etmək bacarığı, məntiq
 - ☐ idrak, tefəkkür;
 - ☐ məntiqi məsələlərin müzakirəsi
 - ☐ arxa cəbhə, riyazi məntiq
-

Sual: XVII-XVIII əsrlərdə yaşamış alman riyaziyyatçısı Q.Leybins "logistika" terminini necə adlandırmışdır? (Çəki: 1)

- ☐ yükdaşımaların idarə edilməsi
 - ☒ müasir riyazi məntiq
 - ☐ material axınının idarə edilməsi
 - ☐ ərzaq məhsullarının təminatı
 - ☐ idrak, məntiq
-

Sual: Qədim Romada logistiklər nə işlə məşğul idilər? (Çəki: 1)

- ☒ Legionerlərin yemək və yaşayış yerləri ilə təminatı

- ☐ Arxa cəbhə və təminatı
 - ☐ Anbarların idarə edilməsi ilə
 - ☐ Məntiqi riyaziyyat ilə
 - ☐ Nəqliyyat və yerbəyer etmə ilə
-

Sual: Logistikanın inkişafını şərtləndirən amillər hansılardır? (Çəki: 1)

- ☒ Firmaların mal yeridilişi ilə əlaqədar vaxt və maliyyə məsrəflərinin azaldılmasına səy göstərmələri, çevik istehsal sistemlərinin yaradılması
 - ☐ təkrar istehsal prosesinin optimallaşdırılmasının əsas obyektiv istiqamətləri
 - ☐ maddi-texniki təchizat və satışın təşkilində logistik ideyaların verilməsi
 - ☐ firmaların rəqabət üstünlüyünün təmin edilməsi
 - ☐ firma və müəssisələrin rəqabət siyasətində logistik fəaliyyət sistemi
-

Sual: Logistika – bu (Çəki: 1)

- ☐ Sahibkarlıq fəaliyyətidir
 - ☐ Bazarın təhlil edilməsidir
 - ☐ Nəqliyyatın idarə edilməsidir
 - ☒ material, informasiya, maliyyə və kadr axınlarının idarə edilməsidir
 - ☐ Müxtəlif növ tədqiqatların aparılmasıdır
-

Sual: Logistikanın strukturuna hansı funksional sahələr aiddir: (Çəki: 1)

- ☐ Kadr axınları
 - ☐ Təkrar istehsal
 - ☒ ehtiyatlar və istehsal prosesində onların düzgün idarə edilməsi
 - ☐ Informasiya
 - ☐ Maliyyə axınları
-

Sual: Logistika birgə fəaliyyət göstərir: (Çəki: 1)

- ☐ Fizika ilə
 - ☐ Sahibkarlıqla
 - ☒ Marketinglə
 - ☐ Energetika ilə
 - ☐ Menecmentlə
-

Sual: Logistika üzrə ilk elmi araşdırmaları ilk dəfə həyata keçirmişdir... (Çəki: 1)

- ☐ Platon
 - ☐ Aristotel
 - ☐ Jomini
 - ☐ Pavellik
 - ☒ Leybins
-

Sual: Logistika ilk dəfə harda yaranmışdır: (Çəki: 1)

- ☒ Yunanıstanda
- ☐ Azərbaycanca

- ☐ Rusiyada
 - ☐ ABŞ da
 - ☐ Çində
-

Sual: Azərbaycan Respublikasında logistika bir elm sahəsi kimi nə vaxtdan fəaliyyət göstərir: (Çəki: 1)

- ☒ Ötən əsrin 90-cı illərindən
 - ☐ 1918-ci ildən
 - ☐ 1953-cü ildən
 - ☐ XIX əsrin ortalarından
 - ☐ 1920
-

Sual: logistika elminin iqtisadiyyatda yayılması hansı illərə təsadüf edir: (Çəki: 1)

- ☐ XV əsrin axırlarında
 - ☐ XVII əsrdə
 - ☐ 1855-ci ildən
 - ☒ keçən əsrin 70-ci illərindən
 - ☐ 1920-ci ildə
-

Sual: logistikamın inkişaf səviyyəsinə görə aşağıdakı dövlətlərdən hansı daha qabaqdadır: (Çəki: 1)

- ☒ Almaniya
 - ☐ Azərbaycan
 - ☐ Rusiya
 - ☐ Gürcüstan
 - ☐ Türkiyə
-

Sual: logistikanın inkişafına təsir göstərən əsas amil: (Çəki: 1)

- ☒ Maddi-texniki təchizat sisteminin dağılması, dünyada integrativ əlaqələrin güclənməsi
 - ☐ qlobal iqtisadi böhran
 - ☐ nəqliyyat sektorunun inkişaf templərinin azalması
 - ☐ alıcı bazarının güclənməsi
 - ☐ satıcı bazarının güclənməsi
-

Sual: Material axınıni təsnifləşdirirlər (Çəki: 1)

- ☒ daxili, xarici, giriş, çıxış
 - ☐ ilkin, şaquli, təkrar
 - ☐ paralel, düzistiqamətli, daxili
 - ☐ başlanğıc, xarici, üfûqi
 - ☐ çıxış, ilkin, təkrar
-

Sual: "Logistika" termini qədim dövrlərdə hansı mənada işlənilib (Çəki: 1)

- ☒ Arxa cəbhənin təchizatı

- ☐ mədəniyyətlərin öyrənilməsində
 - ☐ idarəetmə sahələrində
 - ☐ sosial münasibətlərin araşdırılması
 - ☐ maliyyə sferasında
-

Sual: Alman riyaziyyatçısı Q.Leybins "logistika" terminini hansı elmlə əlaqələndirmişdir? (Çəki: 1)

- ☐ fəlsəfə ilə
 - ☐ politalogiya ilə
 - ☒ məntiqi riyaziyyatla
 - ☐ tarixlə
 - ☐ iqtisadiyyatla
-

Sual: Hansı xüsusiyyətinə görə alman riyaziyyatçısı "logistika" elmini məntiqi riyaziyyatla əlaqələndirmişdir? (Çəki: 1)

- ☒ Dəqiqliyinə görə
 - ☐ Cəldliyinə görə
 - ☐ Eyniliyinə görə
 - ☐ Qədimiliyinə görə
 - ☐ Çoxfunksionalılığına görə
-

Sual: Logistika nədir? (Çəki: 1)

- ☐ Yükdaşıma mədəniyyəti
 - ☒ Material, informasiya, maliyyə axınlarının idarəedilməsi
 - ☐ Sahibkarlıq fəaliyyəti
 - ☐ Bütün cavablar düzgündür
 - ☐ Bazarın tədqiq edilməsi
-

Sual: Logistika idarə etməsinin əsas məsələsi ibarətdir: (Çəki: 1)

- ☐ Nəqliyyat xidmətindən
 - ☐ Ehtiyatların idarə edilməsindən
 - ☐ Materialların idarəedilməsi və bölgüsü sahəsində məsələlərin və strategiyaların hazırlamasından
 - ☐ Informasiya
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Elmi-texniki tərəqqinin nailiyyətləri ilə (Çəki: 1)

- ☐ Müasir avadanlıqların istifadəsi ilə
 - ☐ İdarəetmənin kvalifikasiya aparatı ilə
 - ☐ Yeni müəssisələrin yaranması ilə
 - ☐ Bütün cavablar düzgündür
 - ☒ Elmi-texniki tərəqqinin nailiyyətləri ilə
-

Sual: Loqistikanın inkişafına nə mane olurdu? (Çəki: 1)

- ☐ Bazarın inhisarlaşması
- ☒ İnfarktuturun çatışmaması
- ☐ Gömrük qanunuvericiliyinin inkişaf etməməsi
- ☐ Sahibkarlıq fəaliyyəti
- ☐ Maliyyə resursunun olmaması

Sual: Loqistikaya görə məhsul olmalıdır: (Çəki: 1)

- ☐ İstənilən formada
- ☐ Qənaətli qablaşdırmada
- ☐ İstənilən xərclərlə çatdırılma
- ☒ Lazımı keyfiyyətdə, kəmiyyətdə, miqdarda, zamanda
- ☐ Sertifikatlaşdırılmış

Sual: Nəqliyyat seçimində əsas kriteriyalar: (Çəki: 1)

- ☐ Məhsuldarlıq
- ☐ Maşının yürüş əmsalı
- ☐ Yüqaldırma qabiliyyətindən istifadə
- ☐ Məhsulların sığortalanması
- ☒ Bütün cavablar düzgündür

Sual: Logistikanın tərkibində adətən qəbul edirlər: (Çəki: 1)

- ☐ İstehsalı idarə etmə üzrə rəhbərliyin ən yüksək əlaqələrinin məntiqi əsaslandırılmış hərəkətləri
- ☒ Material, informasiya və maliyyə axınlarının idarə edilməsi
- ☐ İdarə etmənin alqoritmini təşkil edən məntiqi qaydaya salınmış funksiyalar maddi, informasiya, maliyyə və xidmət axınları
- ☐ Yüq daşımalarının idarə edilməsi
- ☐ Bazarın tədqiqi

Sual: Logistikanın inkişafının ilkin şərti oldu: (Çəki: 1)

- ☐ Fiziki bölgədə ümumi xərclərin kəskin düşməsi
- ☒ Rəqabətin inkişafı, XX əsrin 70-ci illərinin enerji böhranı, idarə etmənin kompüterləşdirməsi
- ☐ Bazar mühitinin dəyişməsi
- ☐ İstehlakçı tələbinin dəyişməsi
- ☐ Qloballaşma prosesləri

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Logistikanın hansı prinsipində material axınlarının idarə edilməsinin bütün mərhələlərində -planlaşdırmadan başlamış təhlilə qədər-hesablamaların elmi əsaslarla aparılmasını və s.nəzərdə tutur: (Çəki: 1)

- ☒ elmlilik
 - ☐ konkretlilik
 - ☐ sistemlilik
 - ☐ bütövlülük
 - ☐ etibarlılıq
-

Sual: Hansı illəri mütəxəssislər logistikanın yaranması (konseptualizasiya) dövrü kimi təsnif edirlər: (Çəki: 1)

- ☐ 1920-50
 - ☐ 1960-80
 - ☒ 1950-70
 - ☐ 1930-40
 - ☐ 1970-90
-

Sual: Logistikanın hansı mərhələsi perspektiv inkişaf və tətbiq mərhələsi adlanır? (Çəki: 1)

- ☐ I mərhələ
 - ☐ II mərhələ
 - ☐ III mərhələ
 - ☒ IV mərhələ
 - ☐ I və II mərhələ
-

Sual: Madii modellər və onların növləri hansılardır (Çəki: 1)

- ☐ izomorf və qonomorf
 - ☐ işarə və intuitiv
 - ☒ fiziki, qrafik və riyazi
 - ☐ analitik, işarə
 - ☐ sistemlilik, ideal, qrafik
-

Sual: Plan dövrü ərzində və ya onun həddlərindən kənarda əldə edilməz hesab olunan, lakin yaxınlaşması mümkün olan məqsəd. Bu nədir? (Çəki: 1)

- ☐ vəzifə
 - ☒ ideal
 - ☐ məqsəd
 - ☐ missiya
 - ☐ konsepsiya
-

Sual: Həlli plan dövrü ərzində mümkün olmayan, lakin gec də olsa mövcud dövr ərzində yaxınlaşması nəzərdə tutulan problem. Bu nədir? (Çəki: 1)

- ☒ məqsəd

- ☐ ideal
 - ☐ missiya
 - ☐ vəzifə
 - ☐ strategiya
-

Sual: Bazis funksiyasına hansı növləri vardır: (Çəki: 1)

- ☐ tədarükatın idarə edilməsi, material resurslarının nəqli;
 - ☒ təchizat, istehsal, satış;
 - ☐ məhsulların anbarlaşdırılması, yüklərin emal edilməsi;
 - ☐ qablaşdırma, artıq, yararsız və istifadə olunmayan məhsulların geri qaytarılması;
 - ☐ servis xidmətinin göstərilməsi, kompyuter informasiya təminatı.
-

Sual: Logistik əməliyyatları təsnifləşdirərkən mülkiyyət hüququnun dəyişilməsi ilə aparılan əməliyyatların növləri hansılardır: (Çəki: 1)

- ☐ dəyər əlavə etməklə, etməməklə;
 - ☒ birtərəfli, ikitərəfli;
 - ☐ xarici və daxili
 - ☐ material, informasiya
 - ☐ birtərəfli, xarici
-

Sual: Tələbatın proqnozlaşdırılması, alınmalar, yığma, bu aiddir: (Çəki: 1)

- ☒ Maddi idarəetmə
 - ☐ Fiziki bölgü
 - ☐ İstehsal idarəetməsi
 - ☐ Marketinq
 - ☐ Politologiya
-

Sual: Logistikanın əsas meyarlarını sadalayın: (Çəki: 1)

- ☒ Axın, ehtiyat, resurs, anbar
 - ☐ Sifariş
 - ☐ Vasitəçilərin fəaliyyəti
 - ☐ İdarəetmə strukturunun yerinə yetirilməsi
 - ☐ Sahibkarlıq fəaliyyəti
-

Sual: İstehsal logistikası maddi axınların idarə edilməsini bildirir: (Çəki: 1)

- ☐ Resursların təchizatçısının, istehsal müəssisəsinin və istehlakçının arasında
 - ☒ Müəssisənin daxilində qarşılıqlı əlaqəli sexlərdə yerləşdirilmiş istehsal prosesinin mərhələləri üzrə
 - ☐ İstehsal müəssisəsinin xarici mühiti üzrə
 - ☐ İstehsal müəssisəsinin daxili mühiti üzrə
 - ☐ Makroiqtisadi mühitin təşkili üzrə
-

Sual: Logistikanın neçə əsas funksional sahəsi fərqləndirilir? (Çəki: 1)

- ☐ 3

- ☐ 4
☒ 5
☐ 7
☐ 8

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Material axınları neçə cür olur? (Çəki: 1)

- ☐ üfqü, şaquli, giriş
☒ daxili, xarici, giriş, çıxış
☐ normadaxili, kənar, daxili
☐ xarici, şaquli, birtərəfli
☐ ilkin, təkrar, xarici

Sual: Antik dövrlərdə “logistika” termini hansı mənaları daşıyırdı? (Çəki: 1)

- ☒ ərzaqla təchizat, nəqliyyat və yerbəyer etmə;
☐ müzakirə etmək bacarığı, məntiq
☐ idrak, təfəkkür
☐ məntiqi məsələlərin müzakirəsi
☐ arxa cəbhə, riyazi məntiq

Sual: Qədim Romada logistiklər nə işlə məşğul idilər? (Çəki: 1)

- ☒ Legionerlərin yemək və yaşayış yerləri ilə təminatı
☐ Arxa cəbhə və təminatı
☐ Anbarların idarə edilməsi ilə
☐ Məntiqi riyaziyyat ilə
☐ Nəqliyyat və yerbəyer etmə ilə

Sual: XVII-XVIII əsrlərdə yaşamış alman riyaziyyatçısı Q.Leybins “logistika” terminini necə adlandırmışdır? (Çəki: 1)

- ☐ yükdaşımaların idarə edilməsi
☒ müasir riyazi məntiq
☐ material axınının idarə edilməsi
☐ ərzaq məhsullarının təminatı
☐ idrak, məntiq

Sual: Logistikanın birinci mərhələsi neçənci illəri əhatə edir? (Çəki: 1)

- ☐ 1930-40
 - ☐ 1980-1990
 - ☒ 1920-50
 - ☐ 1970-80
 - ☐ 1930-80
-

Sual: Logistikanın II mərhələsi neçənci illəri əhatə edir? (Çəki: 1)

- ☒ 1950-70
 - ☐ 1920-30
 - ☐ 1940-70
 - ☐ 1980-90
 - ☐ 1930-50
-

Sual: Logistikanın üçüncü mərhələsi hansı illəri əhatə edir? (Çəki: 1)

- ☐ 1930-50
 - ☒ 1980-90
 - ☐ 1950-60
 - ☐ 1970-90
 - ☐ 1920-50
-

Sual: Logistikanın üçüncü mərhələsi hansı mühüm hadisə ilə xarakterizə edilir? (Çəki: 1)

- ☒ qərb dünyasında müasir marketinq və logistik konsepsiyaların sürətli inkişafı ilə xarakterizə olunur;
 - ☐ biznesin təşkilində struktur dəyişiklikləri və s.baş verməsi ilə
 - ☐ iqtisadi əməkdaşlığın və strateji ittifaqın inkişaf tempi ilə
 - ☐ kompüter texnologiyalarının inkişafı ilə
 - ☐ bazarların qloballaşması ilə
-

Sual: Logistikanın ikinci mərhələsində nə baş vermişdir (Çəki: 1)

- ☒ mütəxəssislər bu dövrü logistikanın yaranması dövrü kimi təsnif edirlər
 - ☐ marketinq konsepsiyasının meydana çıxması və tez tətbiq edilməsi
 - ☐ hərbi logistikanın nəzəri və praktiki inkişafı
 - ☐ logistika məhsulların bölüşdürülməsi kimi fəaliyyət göstərdi
 - ☐ logistika məhsulların bölüşdürülməsi kimi fəaliyyət göstərdi
-

Sual: Logistikanın dördüncü mərhələsi nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ logistikanın perspektiv inkişaf və tətbiq mərhələsi ilə
 - ☐ Sənaye istehsalında mövcud olan bəzi böhran halları
 - ☐ Sənayedə ixtisaslaşmanın dərinləşməsi ilə
 - ☐ Beynəlxalq inteqrasiya proseslərinin inkişafı ilə
 - ☐ İnformasiya-kompüter texnologiyalarının daha səmərəli istifadə olunması ilə
-

Sual: Fikirlərdən hansılar logistikanın əsas məsələsidir? (Çəki: 1)

- ☐ Əhalinin məşğulluğunun verilmiş səviyyəsinin təminatı
 - ☐ Müştərilərin xidmətinin lazımlı səviyyəsinin təminatı
 - ☒ İdarə qərarlarının qəbulu üçün sorğular haqqında informasiyanın təminatı
 - ☐ İşsizliyin aradan qaldırılması
 - ☐ Bütün cavablar doğrudur
-

Sual: Logistika ilk dəfə hansı sferada öz tətbiqini tapdı? (Çəki: 1)

- ☐ İstehsal sferasında
 - ☐ İstehlak sferasında
 - ☒ Hərbi sferada
 - ☐ İdarəetmə sahəsində
 - ☐ Fəlsəfə sahəsində
-

Sual: Material axınlarının hansı növləri mövcuddur: (Çəki: 1)

- ☒ Giriş, çıxış, daxili, xarici
 - ☐ Üfqü, şaqulu, daxili
 - ☐ Bir istiqamətli, təkrar, ilkin
 - ☐ Dolayı, birbaşa, çoxistiqamətli
 - ☐ Giriş, təkrar, ilkin
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Logistik strategiyanın formalaşması zamanı nəzərə alınan amillər hansılardır: (Çəki: 1)

- ☐ məhsul satışı və investisiya sahəsində firmanın siyasəti
 - ☐ kadr və texnoloji siyasət
 - ☐ nəqliyyat və satış siyasəti
 - ☒ kadr və texnoloji siyasət, nəqliyyat və satış siyasəti
 - ☐ elmi-texniki tərəqqinin sürəti
-

Sual: Logistikanın hansı prinsipi hər bir material axınları obyektinin yerdəyişməsinə fəsiləsiz nəzarət edir: (Çəki: 1)

- ☐ sistemlilik
 - ☐ elimlik
 - ☒ konstruktivlik
 - ☐ komplekslik
 - ☐ komplekslik
-

Sual: Logistikanın integrativ paradiqmasının yaranması hansı alimlərin adları ilə bağlıdır? (Çəki: 1)

- ☒ Bauersoks, Porter, Eriksson, Moller
 - ☐ Aristotel, Jomili
 - ☐ Leybins, Pravelik, Aristotel
 - ☐ Arximed, Platon
 - ☐ Jomili, Arximed
-

Sual: Konseptual baxımdan logistikanın və logistik menecmentin müasir nəzəriyyəsi hansılardır: (Çəki: 1)

- ☐ Riyaziyyat nəzəriyyəsi, modellər
 - ☒ sistemli təhlil, kibernetik yanaşma, əməliyyatların tədqiqi, iqtisadi-riyazi modelləşdirmə
 - ☐ təsadüfi proseslər nəzəriyyəsi, optimallaşdırmanın riyazi nəzəriyyəsi
 - ☐ faktorial nəzəriyyə, matrislər nəzəriyyəsi, riyazi statistika
 - ☐ əməliyyatların tədqiqi, işgüzar oyunlar nəzəriyyəsi, imitasiya modelləşdirilməsi metodları
-

Sual: Tətbiqi riyaziyyatın yeni istiqaməti olmaqla, hadisə və proseslərin baş verməsi və ya gedişinin kəmiyyət qanunauyğunluqlarını öyrənir. Bu hansı nəzəriyyədir? (Çəki: 1)

- ☐ Dinamik proqramlaşdırma
 - ☐ Qeyri-xətti proqramlaşdırma
 - ☒ oyunlar nəzəriyyəsi
 - ☐ Kütləvi xidmət nəzəriyyəsi
 - ☐ Statistik həllər nəzəriyyəsi
-

Sual: İdarəetmənin vahid məqsədinə nail olunması üçün logistik sistemin bütün elementlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Bu nədir? (Çəki: 1)

- ☒ Sistemli yanaşma
 - ☐ Ümumi məsrəflər
 - ☐ Qlobal optimallaşdırma
 - ☐ Logistik koordinasiya və integrasiya
 - ☐ Dinamik proqramlaşdırma
-

Sual: Fəaliyyətdə olan logistik sistemin hər bir elementi mikroəviyyədə təyinatından asılı olaraq müvafiq məqsəd funksiyasını yerinə yetirir. Bu nədir? (Çəki: 1)

- ☒ Qlobal optimallaşdırma
 - ☐ Ümumi məsrəflər
 - ☐ Sistemli yanaşma
 - ☐ Logistik koordinasiya və integrasiya
 - ☐ Modelləşdirmə və informasiya –kompyuter təminatı
-

Sual: Öyrənilən sistem, hadisə və prosesin əsas cəhətlərinin xüsusiyyətləri və onların xarakteristikasının ümumi şəkildə yığcam təsvir edilməsi nə adlanır? (Çəki: 1)

- ☐ Konsepsiya
 - ☐ Məqsəd
 - ☐ Vəzifə
 - ☐ Prinsip
 - ☒ Model
-

Sual: Modelləşdirmə vasitələrinə görə modellər neçə cür təsnifləşir? (Çəki: 1)

- ☐ Tətbiq edilən sferaya, modelləşdirmə əhatəliyinə
 - ☒ Maddi və ideal modelləşdirmə
 - ☐ İzomorf
 - ☐ Monomorf
 - ☐ Qonomorf
-

Sual: Logistik model nədir? (Çəki: 1)

- ☐ Öyrənilən hadisə və ya tədqiq olunan obyekt qısa formada ifadə edilir və onun xüsusiyyətləri dəqiq başa düşülür;
 - ☐ Qarşıya qoyulan məsələni həll etmək üçün lazım olan informasiyanın həcmi və məzmununu dəqiq təyin etmək mümkün olur;
 - ☒ Logistik prosesin və ya sistemin istənilən abstrakt və ya maddi hərəkət tərzini başa düşülür;
 - ☐ Tətbiq edilən obyektin elementləri arasında daha düzgün əlaqə yaradılır, asılılıq və qanunauyğunluq müəyyənləşdirilir;
 - ☐ Tərtib olunan məsələnin riyazi təminatı –mövcud riyazi metodların köməyi ilə həll edilməsi mümkünlüyü.
-

Sual: Modellərin maddiliyi təsnifat əlamətinə görə hansı növlərə bölünürlər? (Çəki: 1)

- ☐ Dil sistemli modellər
 - ☐ İşarə sistemli modellər
 - ☐ Qonomorf modellər
 - ☐ İzomorf modellər
 - ☒ Maddi və abstrakt modellər
-

Sual: logistikanın ümumi məqsədi aşağıdakılardır: (Çəki: 1)

- ☐ anbarlaşdırmaq, satmaq, marketinq tədqiqatları aparmaq
 - ☐ müəssisənin kadr siyasətini aparmaq
 - ☐ nəqliyyat - ekspidisiya işini təşkil etmək
 - ☒ yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, informasiya, maliyyə və kadr axınlarının funksional menecmentinin səmərəli, integrativ sistemini yaratmaq.
 - ☐ material axınlarını dispeçirləşdirmək və material axınlarının informasiya təminatını artırmaq.
-

Sual: Aşağıdakılardan hansı logistikanın prinsipi deyil: (Çəki: 1)

- ☐ sistemlilik, etibarlılıq

- ☐ komplekslik, konstruktivlik
- ☒ diplomatiklik, qənaətlilik
- ☐ elmlilik, variantlılıq
- ☐ konkretlik, integrativlik

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Logistikada riyazi modelləşdirmənin hansı növündən istifadə olunur? (Çəki: 1)

- ☒ Analitik və imitasiya modellər
- ☐ Maddi model
- ☐ Abstrakt model
- ☐ Qomomorf model
- ☐ İzomorf model

Sual: Dil sistemli modelin əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ Tədqiq edilən, öyrənilən obyektə oxşamayan, onunla qismən oxşarlıq təşkil edən modellərdir;
- ☒ Onun əsasını qeyri-müəyyən, çox mənalı sözlərdən təmizlənmiş sözlər toplusu-lüğət təşkil edir;
- ☐ Tədqiq edilən öyrənilən obyektə tam oxşamayan, onunla qismən oxşarlıq təşkil edən modellərdir;
- ☐ Öyrənilən, tədqiq edilən hadisə və ya obyektin həndəsi, fiziki, dinamik və funksional xarakteristikalarını təsvir edirlər
- ☐ Əksər hallarda logistik modelləşdirmədə yeganə üsul hesab edirlər.

Sual: İmitasiya modelləşdirilməsi hansı prosesləri özündə birləşdirir: (Çəki: 1)

- ☒ Real sistemin modelinin tərkibini müəyyən etmək, bu modeldə sınaq işlərini aparmaq;
- ☐ Modelin qurulması və sınaqların aparılması
- ☐ Modellərin konkret şərait üçün işlənilib hazırlanması
- ☐ Qurulan riyazi tənliklərin, bərabərsizliklərin həll edilməsi ilə nəzəri nəticələr əldə edilir.
- ☐ əldə edilmiş nəzəri nəticələr praktiki nəticələrlə müqayisə edilir

Sual: Planlaşdırılan dövr ərzində nail olunması mümkün hesab edilən məqsədlərin dəqiq müəyyənləşdirilməsi sahibkarlıq strukturlarının fəaliyyət konsepsiyasını təşkil edir. Bu nədir? (Çəki: 1)

- ☐ Məqsəd

- ☐ Ideal
- ☒ Vəzifə
- ☐ Prinsip
- ☐ Konsepsiya

Sual: Material, informasiya, maliyyə, kadr və sair axınları arasında uyğunluğun təmin edilməsi. Bu nədir? (Çəki: 1)

- ☐ Konseptual ideya
- ☐ Ümumi məqsəd
- ☒ Logistikanın xüsusi vəzifəsi
- ☐ Logistikanın prinsipi
- ☐ Logistik model

Sual: Yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, informasiya, maliyyə, kadr və sair axınlarının funksional menecmentinin səmərəli, integrativ sistemini yaratmaqdır. Bu nədir? (Çəki: 1)

- ☒ Logistikanın ümumi məqsədi
- ☐ Logistikanın xüsusi vəzifəsi
- ☐ Logistikanın konseptual ideyası
- ☐ İmitasiya modeli
- ☐ Real sistemin modeli

Sual: Prinsip nədir? (Çəki: 1)

- ☒ İxtiyari nəzəriyyənin, elmin, dünyagörüşün və təşkilin əsasən ilkin başlanğıcıdır;
- ☐ Logistik idarəetmə obyektləridir
- ☐ Qarşıya qoyulan məqsədlər toplusudur
- ☐ yerinə yetməsi mümkün olmayan əməliyyatlardır
- ☐ yerinə yetirilməsi mütləq olan tapşırıqlardır

Sual: Axınların formalaşdırılması, ayrıca idarə edilən bir sistem kimi obyektləri dəyişən, qarışdırən və onlara münasibətdə sistemli yanaşmaq. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☐ komplekslik
- ☐ elmlilik
- ☐ konkretlik
- ☒ sistemlilik
- ☐ Variantlılıq

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Konkret şəraitə uyğun olaraq material, informasiya və maliyyə axınlarının həyata keçirilməsinə şərait yaradan inkişaf etmiş infrastruktur təminatını formalaşdırmaq. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☐ sistemlilik
 - ☒ komplekslilik
 - ☐ konstruktivlik
 - ☐ integrativlik
 - ☐ etibarlılıq
-

Sual: İstehlakçıların tələblərinə müvafiq konkret məhsulların istehsalı, bu məhsulun istehsalı üçün zəruri hesab olunan konkret təyinatlı material resurslarının konkret tədarükat bazarında fəaliyyət göstərən potensial məhsulgöndərənlərdən alınması. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☐ elmlilik
 - ☐ sistemlilik
 - ☐ etibarlılıq
 - ☒ konkretlilik
 - ☐ variantlılıq
-

Sual: Maddi-texniki təchizat və məhsulların nəql edilməsi əməliyyatlarının bütün detallarını dəqiqi aşkarlamaq, material axınlarını dispetçerləşdirmək. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☒ Konstruktivlik
 - ☐ Etibarlılıq
 - ☐ Sistemlilik
 - ☐ Integrativlik
 - ☐ Çeviklik
-

Sual: İstehsalçı firma və şirkətlərdən material resursları, hazır məhsul və dəstləşdirici məmulatların istehlakçılara tələb olunan kəmiyyətdə, keyfiyyətdə və lazımi vaxtda çatdırılması, daşınma və nəqletmənin təhlükəsizliyinin təmin edilməsi. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☒ Etibarlılıq
 - ☐ Variantlılıq
 - ☐ Effektivlik
 - ☐ Bütövlülük
 - ☐ Sistemlilik
-

Sual: Tələb olunan keyfiyyət yalnız logistik sistemi təşkil edən elementlərin hər birinə ayrılıqda deyil, bütünlüklə sistemə məxsusdur. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☐ Çeviklik
- ☒ İntegrativlik
- ☐ Konstruktivlik
- ☐ Variantlılıq

☐ Sistemlilik

Sual: Prinsip etibarı ilə bazar münasibətlərinin müasir inkişaf mərhələsində logistik sistemlər çərçivəsində minimum logistik xərclərə nail olmaq. Bu prinsipin adı nədir?

(Çəki: 1)

- ☐ Sistemlilik
 - ☒ Effektivlik
 - ☐ Çeviklilik
 - ☐ Variantlılıq
 - ☐ İnteqrativlik
-

Sual: Firmanın makro və mikroiktisadi mühitinə mövcud vəziyyətini qiymətləndirməyə və burada müsbət və mənfi istiqamətdə baş verən dəyişikliklərin dinamikasını proqnozlaşdırmaq və logistik sistemin hərtərəfli təsərrüfat mexanizmini yaratmaq. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☐ Bütövlülük
 - ☒ Çeviklilik
 - ☐ Effektivlik
 - ☐ İnteqrativlik
 - ☐ Sistemlilik
-

Sual: Logistikanın ümumi məqsədinə çatmaq üçün logistik sistemi təşkil edən bütün struktur bölmələri arasında iudarəetmə prinsiplərinin tətbiqinə şərait yaratmaq, elementlər arasında informasiya əməkdaşlığını inkişaf etdirmək. Bu hansı prinsipdir? (Çəki: 1)

- ☐ Effektivlik
 - ☐ Sistemlilik
 - ☒ Bütövlülük
 - ☐ Elmlilik
 - ☐ Variantlılıq
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəssisədə logistik xidmət aşağıdakı struktur bölmələrlə qarşılıqlı əlaqədədir:

(Çəki: 1)

- ☐ marketinq xidməti şöbəsi ilə
- ☐ istehsal bölməsi ilə
- ☐ maliyyə xidməti şöbəsi ilə

- ☒ sadalanan bütün cavablar doğrudur
 - ☐ istehsal bölməsi ilə, maliyyə xidməti şöbəsi ilə
-

Sual: Material axınlarının hərəkəti sistemindən asılı olaraq aşağıdakı logistik sistemlər seçilməkdədir: (Çəki: 1)

- ☒ birbaşa, eşalonlaşdırılmış və çevik əlaqələrlə
 - ☐ birbaşa və dolaylı əlaqələrdə
 - ☐ şaquli və üfüqi bölgülü və təkrarən bölgülü kanallarla
 - ☐ ayrı-ayrı əmtəə növləri üzrə topdan və pərakəndə ticarətin
 - ☐ sənaye, kənd təsərrüfatı və digər iqtisadiyyat sahələrin
-

Sual: Müəssisənin idarəetmə aparatını aşağıdakı qruplara bölmək olar: (Çəki: 1)

- ☐ inzibati idarəetmə işçiləri, fəhlələr, qulluqçular
 - ☐ əsas, köməkçi və yardımçı istehsalın işçiləri
 - ☒ texniki, iqtisadi, kommersiya, köməkçi, administrativ və qeyri-istehsal
 - ☐ hazır məhsul istehsalının və satışının idarəediciləri menecerləri
 - ☐ əsas fondların, dövriyyə vəsaitlərinin və işçi heyətinin idarəediciləri
-

Sual: Müəssisənin iqtisad xidmətinə daxildir: (Çəki: 1)

- ☐ marketing, plan və kommersiya xidmətləri
 - ☐ maddi-texniki təchizat, planlaşdırma, mühasibat uçotu və maliyyə şöbələrinin işçiləri
 - ☒ istehsal-təsərrüfat fəaliyyətinin proqnozlaşdırılması, planlaşdırılması, tənzimlənməsi, uçotu, nəzarəti və təhlili
 - ☐ iqtisadi məsələlərin həlli, uçot və statistika ilə məşğul olan bütün heyət
 - ☐ iqtisad təhsilli və iş profilili bütün heyət
-

Sual: Müəssisənin kommersiya şöbəsinə bu bölmələr daxildir: (Çəki: 1)

- ☐ kommersiya problemləri ilə məşğul olan bütün strukturlar
 - ☐ xammal və materialların tədarükəti, hazır məhsulların satışı və bu kimi işlərlə məşğul olanlar
 - ☐ marketing, menecment və kommersiya qurumları
 - ☒ marketing, maddi-texniki təchizat, satış, xarici kooperasiya qurumları
 - ☐ planlaşdırma, maddi-texniki təchizat və satış qurumları
-

Sual: Material axınları hansı logistik əməliyyatlara aid edilir: (Çəki: 1)

- ☐ anbarlaşdırma
 - ☐ yükdaşıma
 - ☐ qablaşdırma
 - ☒ tədarükəti
 - ☐ istehsal
-

Sual: Başqa elmlərdə olduğu kimi logistikada da ümumi metod sayılır... (Çəki: 1)

- ☒ Analitik

- ☐ Sistemlilik
- ☐ Dialektik
- ☐ İnteqral
- ☐ Texnoloji

Sual: Material axınlarının bu növlərini fərqləndirirlər (Çəki: 1)

- ☐ ilkin, təkrar
- ☒ daxili, xarici
- ☐ paralel
- ☐ perpendikulyar
- ☐ üfüqi, şaquli

Sual: material axınlarının müəssisə daxilində dövr etməsi: (Çəki: 1)

- ☒ istehsal mikrologistik sistemdə mövcuddur
- ☐ beynəlxalq logistikada mövcuddur
- ☐ makro logistik sistemdə olur
- ☐ mini logistik sistem
- ☐ mezo logistik sistemdə olur

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Logistik idarəetmə sistemi özündə nəyi birləşdirir: (Çəki: 1)

- ☐ nəqliyyat, istehsalın planlaşdırılması və nəzarət
- ☐ informasiya axınlarının idarə edilməsi
- ☐ ehtiyatlara nəzarət və anbar əməliyyatları
- ☐ kadrların idarə edilməsi prosesi
- ☒ nəqliyyat, istehsalın planlaşdırılması və nəzarət, informasiya axınlarının idarə edilməsi, ehtiyatlara nəzarət və anbar əməliyyatları

Sual: Logistikanın tədqiqat obyekti nədir: (Çəki: 1)

- ☐ ticarət sferası tərəfindən icra edilən proseslər
- ☒ material və onlara uyğun informasiya axınları
- ☐ konkret məhsul və xidmətlər bazarı və koyunktura
- ☐ məhsul yeridilişi prosesində meydana çıxan iqtisadi münasibətlər
- ☐ vasitəçilərlə müəssisə arasında etibarlılığın olması

Sual: Logistikanın inkişafına təsir göstərən amillər hansılardır: (Çəki: 1)

- ☒ istehsal və mübadilə sferasında proseslərin idarə edilməsinin kompüterləşdirilməsi
 - ☐ ayrı-ayrı məhsul növlərinin istehsalının təkmilləşdirilməsi
 - ☐ vergi sisteminin təkmilləşdirilməsi
 - ☐ regionda əhalinin sayının artırılması
 - ☐ maliyyə-kredit mexanizminin təkmilləşdirilməsi
-

Sual: Material axınlarını aşağıdakı ölçü vahidləri ilə qiymətləndirmək olar: (Çəki: 1)

- ☐ manat
 - ☐ konteyner/sutka
 - ☐ t/m²
 - ☐ tonn/il
 - ☒ konteyner/sutka və tonn/il
-

Sual: Logistikanın tədqiqat predmetini nə təşkil edir: (Çəki: 1)

- ☒ material axınlarının idarə edilməsi prosesinin optimallaşdırılması
 - ☐ məhsul və xidmətlərin reallaşdırılması üzrə bazar davranışlarının optimallaşdırılması
 - ☐ cəmiyyətdə iqtisadi münasibətlər
 - ☐ topdan və pərakəndə ticarəti müəssisələrində həyata keçirilən kommersiya fəaliyyəti
 - ☐ informasiya axınlarının logistik idarə edilməsi
-

Sual: Aşağıdakı əlamətə görə material axınları daxili, xarici, giriş və çıxış axınlarına bölünürlər: (Çəki: 1)

- ☒ logistik sistemə münasibətinə görə
 - ☐ natural-əşya tərkibinə görə
 - ☐ yüklərin kəmiyyətinə görə
 - ☐ yüklərin iriləşdirilməsi imkanlarına görə
 - ☐ yüklərin xüsusi çəkisinə görə
-

Sual: Logistik xidməti həyata keçirən heyət üçün məhsul yeridilişinin təşkili variantlarının seçilməsi meyarları hansılardır: (Çəki: 1)

- ☒ istehlakçılara xidmət səviyyəsinin optimallaşdırılması
 - ☐ tədarükat üçün minimum xərclər
 - ☐ ehtiyatların saxlanması üçün minimum xərclər
 - ☐ nəqliyyətlə çəkilən minimum xərclər
 - ☐ məhsul yeridilişinə çəkilən minimum ümumi xərclər
-

Sual: Logistik idarəetmənin əsas vəzifəsi nədən ibarətdir: (Çəki: 1)

- ☒ material axınlarının idarə edilməsi və bölüşdürmə sahəsində vəzifə və strategiyaların işlənməsi mexanizmindən
- ☐ istehlakçılara nəqliyyat xidmətinin göstərilməsindən
- ☐ material axınlarının idarə edilməsindən
- ☐ sahibkarlıq fəaliyyətindən

☐ ehtiyatların idarə edilməsindən

Sual: Aşağıdakı axınlardan hansı logistikanın tətqiqat obyektı deyil: (Çəki: 1)

- ☐ material axınları
 - ☐ informasiya axınları
 - ☒ anbar axınları
 - ☐ maliyyə axınları
 - ☐ kadr axınları
-

Sual: Maddi axınların idarə edilməsində əsas rolı oynayırlar: (Çəki: 1)

- ☒ Nəqliyyat və ekspedisiya müəssisələri
 - ☐ Topdansatış ticarəti müəssisələri
 - ☐ Pərakəndə ticarət müəssisələri
 - ☐ Kommerçesko-vasitəçilik təşkilatları
 - ☐ Müəssisə-istehsalçılar
-

Sual: Doğru olmayanı göstərin. Material axınları aşağıdakı əsas əlamətlər üzrə bölünür: (Çəki: 1)

- ☐ Müəssisəyə münasibətinə görə:
 - ☐ Maddi-təbii tərkibinə görə
 - ☒ İstehlakçıya münasibətinə:
 - ☐ Kəmiyyət əlamətinə görə:
 - ☐ Uyğunluq dərəcəsinə görə:
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İnformasiya axınının bu növünü fərqləndirirlər (Çəki: 1)

- ☒ üfiqi, şaquli
 - ☐ daxili, xarici
 - ☐ paralel
 - ☐ perpendikulyar
 - ☐ sadə, mürəkkəb
-

Sual: Müəyyən vaxt intervalında mütləq vahidlərlə ölçülən, müxtəlif vaxt intervallarında konkret proses kimi mövcud olan və vahid tam formada qəbul edilən obyektlər məcmusudur. Bu nədir? (Çəki: 1)

- ☒ axın

- ☐ ehtiyatlar
 - ☐ sistem
 - ☐ konsepsiya
 - ☐ prinsip
-

Sual: Logistik əməliyyatların növləri: (Çəki: 1)

- ☐ dəyərin əlavə edilməməsi ilə
 - ☒ mülkiyyət hüququnun dəyişib dəyişməməsi ilə
 - ☐ material və informasiya axını ilə
 - ☐ kadr axını ilə
 - ☐ xarici, daxili
-

Sual: Firmanın malik olduğu imkanlar daxilində qoyulan məqsədə nail olmaq üçün uzunmüddətli fəaliyyətin ümumiləşdirilmiş modelidir. Bu nədir? (Çəki: 1)

- ☐ məqsəd
 - ☐ prinsip
 - ☒ strategiya
 - ☐ əməliyyat
 - ☐ funksiya
-

Sual: Material axınının istehsalçıdan istehlakçıya hərəkəti zamanı bir neçə vasitəçi iştirak edirsə bu ... (Çəki: 1)

- ☐ birbaşa mikrologistik sistemdir
 - ☒ eşolanlaşdırılmış mikrologistik sistemdir
 - ☐ qarışıq mikrologistik sistemdir
 - ☐ inteqral mikrologistik sistemdir
 - ☐ modal mikrologistik sistemdir
-

Sual: Əsas logistik axınlar hansılar hesab olunur? (Çəki: 1)

- ☒ material, informasiya
 - ☐ energetik, kadr
 - ☐ maliyyə, xidmət
 - ☐ xidmət
 - ☐ üfüqi
-

Sual: Əməyin xarakterindən və onun nəticələrindən asılı olaraq xidmətlər bölünür: (Çəki: 1)

- ☒ maddi və qeyri-maddi xidmətlərə
 - ☐ insanın təbiət maddələrinə təsirinə
 - ☐ servis xidmətinə
 - ☐ maddi
 - ☐ qeyri-maddi
-

BÖLMƏ: 0401

Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Logistikanın təşkilatı strukturunun yerinə yetirdiyi funksiyalar hansılardır: (Çəki: 1)

- ☐ sistemin formalaşması və inkişafı
- ☐ firmanın bazar siyasəti ilə əlaqədar logistik strategiyanın formalaşması
- ☐ sistemli idarəetmə
- ☐ idarəetmə funksiyaları arasında qarşılıqlı əlaqənin təminatı
- ☒ sadalanan bütün cavablar doğrudur

Sual: Mikrologistikanın əsas vəzifəsi nədir: (Çəki: 1)

- ☐ yükdaşımaların su və dəniz nəqliyyatı ilə daşınmasının təşkili
- ☐ məhsulgöndərən, istehlakçılar və nəqliyyat təşkilatlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsi
- ☒ milli bazarda idxal məhsullarının axınını təmin edən iştirakçıların fəaliyyətinin əlaqələndirilməsi
- ☐ iri limanlarda yüklərin emalının təşkili
- ☐ bir müəssisədə yaranan logistik problemləri həll etmək

Sual: Logistik funksiya: (Çəki: 1)

- ☐ istehsal və mübadilə sferasında material axınlarının idarə edilməsinə istiqamətlənmiş təsərrüfat fəaliyyətidir
- ☐ müəyyən bütövlük yaradan, bir-birilə qarşılıqlı münasibətdə olan elementlər çoxluğu
- ☐ müəyyən növ məhsulların lazımı yerdə tələb olunan vaxtda minimum məsrəflərlə almaq üçün ayrı-ayrı fəaliyyət növlərinin məjmusudur
- ☒ logistik sistemin məqsədinin reallaşmasına istiqamətlənmiş logistik əməliyyatların iriləşdirilmiş qrupudur
- ☐ bazarın kompleks tədqiqi üzrə tədbirlər sistemidir

Sual: Geri qaytarılan tullantılara daxildir: (Çəki: 1)

- ☐ atmosfərə atılan
- ☐ tullantı təsərrüfatlarına yönəldilən
- ☒ texnika və texnologiyanın müasir inkişaf səviyyəsində istifadə oluna bilməyən tullantılar
- ☐ istehsal prosesi gedində itirilən
- ☐ istehlakçılar tərəfindən tələb edilməyən

Sual: Logistikanın bazis funksiyaları aşağıdakılardır: (Çəki: 1)

- ☒ təchizat, istehsal, satış

- ☐ nəqliyyat, daşıma, anbarlaşdırma
 - ☐ qiymətin əmələgəlməsi, anbarlaşdırma, qablaşdırma
 - ☐ nəqliyyat, bölgü, informasiya
 - ☐ kompüter informasiya təminatı
-

Sual: logistik əməliyyatlar hansı xüsusiyyətlərinə görə təsnifləşir: (Çəki: 1)

- ☒ Mülkiyyət hüququnun dəyişdirilməsi ilə
 - ☐ Təchizat satış fəaliyyətinə görə
 - ☐ Makro və mikro səviyyəyə görə
 - ☐ Servis xidmətinə görə
 - ☐ Marketing fəaliyyətinə görə
-

Sual: Aşağıdakılardan hansı element təminədi funksiyaya aiddir (Çəki: 1)

- ☒ İnformasiya-kompüter təminatı
 - ☐ Qablaşdırma
 - ☐ Təchizat
 - ☐ İntegrativ keyfiyyət
 - ☐ İstehsal
-

Sual: Aşağıdakılardan hansı element təminədi funksiyaya aiddir (Çəki: 1)

- ☐ İstehsalın planlaşdırılması
 - ☒ Məhsulların anbarlaşdırılması
 - ☐ Qiymətin əmələ gəlməsi
 - ☐ Strategiyaların seçilməsi
 - ☐ Vasitəçilərin seçilməsi
-

Sual: Aşağıdakılardan hansı element təminədi funksiyaya aiddir (Çəki: 1)

- ☒ Servis xidmətinin göstərilməsi
 - ☐ Satış
 - ☐ İstehlakçı sifarişlərinin idarə edilməsi
 - ☐ Qiymətin əmələ gəlməsi
 - ☐ Bazara çıxarılma
-

Sual: Açar logistik funksiyasına hansı element aiddir (Çəki: 1)

- ☒ Tədarükətin idarə edilməsi
 - ☐ Məhsulların anbarlaşdırılması
 - ☐ Təchizat
 - ☐ İstehsal
 - ☐ Yükləmə
-

Sual: Açar logistik funksiyasına hansı element aiddir (Çəki: 1)

- ☒ Qiymətin əmələgəlməsi
- ☐ Boşaltma
- ☐ Təchizat

- ☐ Tarazlaşdırma
 - ☐ Artıq yükləmə
-

Sual: Bazis funksiyasına hansı element aiddir (Çəki: 1)

- ☐ Qiymətin əmələ gəlməsi
 - ☐ Anbarlaşdırma
 - ☐ Informasiya kompyuter təminatı
 - ☒ Təchizat
 - ☐ Yüklərin emalı
-

Sual: Bazis funksiyasının tərkib elementləri hansılardır (Çəki: 1)

- ☒ Təchizat, istehsal, satış
 - ☐ Geri qaytarılan tullantıların yığılması
 - ☐ Ehtiyat hissələri
 - ☐ Ehtiyatların idarə edilməsi
 - ☐ Anbarlaşdırma
-

Sual: Firmanın uzunmüddətli strateji məqsəd və vəzifələrini müəyyənləşdirən və bu əsasda qərarlar qəbul edən ilkin baza və ya başlanğıc nöqtə başa düşülür. Bu nədir? (Çəki: 1)

- ☐ Vəzifə
 - ☒ Missiya
 - ☐ Ideal
 - ☐ Məqsəd
 - ☐ Sistem
-

Sual: "Yeddi R" miksini mahiyyəti nədir? (Çəki: 1)

- ☒ Az məsrəflərlə konkret istehlakçının müəyyən edilmiş müəyyən edilmiş vaxtda və lazımı yerdə tələb olunan keyfiyyətdə və verilən kəmiyyətdə zəruri məhsullarla təmin edilməsindən ibarətdir
 - ☐ Təkrarlanan istehsal prosesləri
 - ☐ Hər bir nomenklaturadan kiçik həcmdə məmulat istehsalı prosesi
 - ☐ Firmanın uzunmüddətli strategiyası
 - ☐ Bazarda baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılması
-

Sual: Logistikanın hansı mühitləri var (Çəki: 1)

- ☒ Daxili, xarici
 - ☐ Perpendikulyar
 - ☐ Üfiqi və şaquli
 - ☐ Giriş və çıxış
 - ☐ Paralel
-

Sual: İtələmə strategiyasının əsasını təşkil edən nədir (Çəki: 1)

- ☒ Topdan və pərakəndəsatış ticarətini həyata keçirən vasitəçilərlə istehsalçılar arasında kooperasiya əlaqələri təşkil edir

- ☐ Məhsulların göndərilməsi
- ☐ Marketing strategiyasının hazırlanması və tətbiqi
- ☐ İstehsal daxili logistika ilə əməli menecment arasında əlaqələnin olması
- ☐ Hər bir situasiyaya tez reaksiya vermə

Sual: Yeddi R miksi müəssisə üçün önəmlidir çünki... (Çəki: 1)

- ☒ Onun sayəsində minimum məsrəflərlə maksimum keyfiyyətli məhsul hazırlayacaq
- ☐ Məhsulları anbara yerləşdirəcək
- ☐ Ehtiyatları maksimum şəkildə əldə edəcək
- ☐ Yeni strategiyalar yaradacaq
- ☐ Yeni məhsullar istehsal edəcək

Sual: Biznesin təşkili səviyyəsində logistik funksiyalar arasında mütəxəssislər neçə funksiya fərqləndirirlər? (Çəki: 1)

- ☒ 3
- ☐ 5
- ☐ 8
- ☐ 7
- ☐ 9

Sual: Aşağıdakılardan hansı logistik funksiyalara daxildir? (Çəki: 1)

- ☒ Bazis, açar, təmin edici
- ☐ Əlaqələndirici
- ☐ Dəstəkləyici
- ☐ Heç biri
- ☐ Modelləşdirici

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Konsepsiya nədir? (Çəki: 1)

- ☒ Baxışlar sistemi olub hadisə və proseslərin bu və ya digər dərəcə də başa düşülməsi kimi izah edilir.
- ☐ Axınların lazımi vaxtda, kəmiyyətdə və miqdarda idarə edilməsidir
- ☐ Xidmət axınlarının idarə edilməsidir
- ☐ Hissələrdən təşkil olunmuş müəyyən bütövlük yaradan və bir-biri ilə qarşılıqlı əlaqədə olan prosesdir
- ☐ Logistik sistemlərin qarşıya qoyduğu məqsədləri reallaşdırmaqdır

Sual: Məhsul istehsalı üçün zəruri olan ayrı-ayrı material resurslarına sifarişlərin verilməsi prosedurunun təşkili və onların həyata keçirilməsi, material qiymətlilərinin tədarükü. Bu hansı kateqoriyadır? (Çəki: 1)

- ☐ Ehtiyatların yaradılması və saxlanması xərcləri
 - ☒ nəqliyyat-tədarükat xərcləri
 - ☐ Nəqliyyat xərcləri
 - ☐ Anbar xərcləri
 - ☐ Ehtiyat xərcləri
-

Sual: Anbarların tikilməsi və saxlanması, anbar heyətinə əmək haqqının verilməsi, inzibati-idarəetmə xərcləri. Bu hansı kateqoriyadır? (Çəki: 1)

- ☐ Nəqliyyat xərcləri
 - ☐ Maliyyə xərcləri
 - ☒ anbar xərcləri
 - ☐ Tədarükat xərcləri
 - ☐ İdarəetmə xərcləri
-

Sual: İstehsal ediləcək hazır məhsulların substansiyasını təşkil edən material resurslarının, hazır məhsulların özlərinin və dəstləşdirici məmulatların istehsalçı müəssisədən istehlakçı müəssisəyə çəkilən xərclər. Bu hansı xərclərdir? (Çəki: 1)

- ☐ Maliyyə xərcləri
 - ☐ Anbar xərcləri
 - ☐ Bölüşdürücü xərclər
 - ☒ Nəqliyyat xərcləri
 - ☐ Ehtiyatların yaradılması xərcləri
-

Sual: "Dəqiq-vaxtında" konsepsiyası harada yaranmışdır? (Çəki: 1)

- ☐ Kanada
 - ☐ Almaniya
 - ☐ İngiltərə
 - ☒ Yaponiya
 - ☐ Fransa
-

Sual: JİT konsepsiyası hansı illərdə tətbiq edilməyə başlamışdır? (Çəki: 1)

- ☐ 1940
 - ☐ 1980
 - ☒ 1950
 - ☐ 1930
 - ☐ 1920
-

Sual: JİT konsepsiyasının mahiyyəti nədən ibarət idi? (Çəki: 1)

- ☒ ehtiyatları minimumlaşdırmaq
- ☐ Maksimum sayda ehtiyat saxlamaq
- ☐ Keyfiyyətin yüksəldilməsi

- ☐ Məhsulun sayının artması
 - ☐ Tədarükətin yaxşılaşdırılması
-

Sual: "Dəqiq vaxtında" logistik konsepsiyası hansı cəhətlərinə görə xarakterizə olunur? (Çəki: 1)

- ☒ İstehsal tsiklinin qısalığı, material resursları, bitməmiş istehsal qalığının və hazır məhsul üzrə minimum ehtiyatın həcmi
 - ☐ Ətraf mühitin marketing tədqiqi
 - ☐ Material resurslarına tələbatının aşkar edilməsi
 - ☐ Məhsul istehsalı həcmnin müəyyənləşdirilməsi
 - ☐ Əsas və köməkçi sex və sahələrin planlaşdırılması ilə
-

Sual: Əmtəəlik məhsul ehtiyatlarının kompyuterləşdirilmiş idarəetmə metodudur. Bu hansı konsepsiyadır? (Çəki: 1)

- ☐ KANBAN
 - ☒ MRP 1
 - ☐ JİT
 - ☐ MRP2
 - ☐ MRP 3
-

Sual: MRP 1 sisteminin yaradıcılarından biri hesab edilən amerikalı tədqiqatçısı kimdir? (Çəki: 1)

- ☐ Pavlik
 - ☒ Orliskin
 - ☐ Javel
 - ☐ Jake Nilson
 - ☐ Aristotel
-

Sual: köməkçi logistik funksional sahələri göstərin: (Çəki: 1)

- ☒ informasiya logistikası, nəqliyyat logistikası
 - ☐ xidmət axınları
 - ☐ taralaşdırma
 - ☐ anbar logistikası
 - ☐ qablaşdırma
-

Sual: Hansı funksional sahə məntiqi struktura daxil olmur? (Çəki: 1)

- ☐ Yığma və anbar emalı
 - ☐ Məhsulun nəql edilməsi
 - ☐ İnformasiya və servis xidməti
 - ☒ Qiymətlər və qiymətləndirmə
 - ☐ Ehtiyatların yığılması
-

Sual: Hansı ölkədə ilk dəfə mikroloqistik "kanban" sistemi tətbiq edilmişdir? (Çəki: 1)

- ☐ ABŞ

- ☐ AFR
- ☐ Kanada
- ☐ Çin
- ☒ Yaponiya

Sual: Aşağıdakılardan hansı logistikanın funksional sahəsidir? (Çəki: 1)

- ☐ Nəqliyyat
- ☐ İstehsal
- ☐ Tədarükat
- ☐ Bölüşdürücü
- ☒ Bütün cavablar doğrudur

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Logistikanın strukturuna daxil olan bütün fəaliyyət sahələri hansılardır: (Çəki: 1)

- ☐ məhsulların nəql edilməsi və ehtiyatlar
- ☐ anbarlaşdırma və anbar daxili emal
- ☐ informasiya, istehsalat xidmət edən kadrlar
- ☒ ehtiyatlar, anbarlaşdırma, nəqliyyat, informasiya, tədarükat, bölüşdürmə, satış, istehsal
- ☐ cavabların heç biri doğru deyil

Sual: Logistik sistemlərin konsepsiyası və prinsipləri nədə ifadə olunur: (Çəki: 1)

- ☐ material axınlarının idarə edilməsində
- ☐ bölüşdürmənin idarə edilməsində
- ☐ sahibkarlığın funksiyasında
- ☒ material axınlarının və bölüşdürmənin idarə edilməsində
- ☐ ticarət və nəzarətin idarə edilməsində

Sual: Logistik idarəetmənin əsas vəzifəsi nədən ibarətdir: (Çəki: 1)

- ☒ material axınlarının idarə edilməsi və bölüşdürmə sahəsində vəzifə və strategiyaların işlənməsi mexanizmindən
- ☐ istehlakçılara nəqliyyat xidmətinin göstərilməsindən
- ☐ ehtiyatların idarə edilməsindən
- ☐ material axınlarının idarə edilməsindən
- ☐ sahibkarlıq fəaliyyətindən

Sual: Logistik sistemlərdə ehtiyatlar nəyə xidmət göstərir: (Çəki: 1)

- ☒ istehsal, nəqliyyat və satış arasında bufer zonasının yaradılmasına
 - ☐ material axınlarının hərəkəti ilə bağlı xərclərin kompensasiyasına
 - ☐ məhsulların hazırlanmasına
 - ☐ material axınlarının idarə edilməsinə
 - ☐ tədarükətin idarə edilməsinə
-

Sual: Məhsulların nəqləndirməsinin təşkili zamanı logistik sistemdə hansı problemlər mövcuddur: (Çəki: 1)

- ☐ nəqliyyatdan effektiv istifadə
 - ☒ istehlakçılara xidmət qrafikinə tərtibi
 - ☐ konteyner və poddonlardan istifadə
 - ☐ nəqliyyat növlərinin düzgün seçilməsi
 - ☐ istehsalın düzgün idarə edilməsi
-

Sual: Logistik sistemlərə təsir göstərən amillər hansılardır: (Çəki: 1)

- ☐ elmi-texniki tərəqqi
 - ☐ nəqliyyatda struktur dəyişikliklər
 - ☐ yanacaq və digər material resurslarının qiyməti
 - ☒ bütün cavablar doğrudur
 - ☐ məhsul istehsalı həjmində baş verən dəyişikliklər
-

Sual: Logistik sistemin təhlili üçün istifadə olunan əsas göstərici: (Çəki: 1)

- ☐ son hədd xərcləri
 - ☒ ümumi xərclər
 - ☐ sabit xərclər
 - ☐ dəyişən xərclər
 - ☐ sadalanan cavabların heç biri doğru deyil
-

Sual: Logistikə qarşılıqlı əlaqədə olduğu sistemlər hansılardır: (Çəki: 1)

- ☐ marketing
 - ☐ istehsal
 - ☐ qiymətin əmələgəlməsi
 - ☐ nəqliyyat
 - ☒ sadalanan bütün cavablar doğrudur
-

Sual: «Sistemin formalaşması və inkişafı» müəssisələrdə mövcud olan logistik sistemləri dövrü olaraq nəzərdən keçirir. Bu nə ilə əlaqədardır: (Çəki: 1)

- ☒ logistik istehsal texnologiyasının, təşkilatı siyasətin dəyişməsi və bazar şəraiti ilə
 - ☐ müəssisənin istehsal imkanları ilə
 - ☐ digər müəssisələrdə tətbiq edilən elmi-texniki tərəqqi ilə
 - ☐ müəssisələrin satış və investisiya sahəsində siyasəti ilə
 - ☐ müəssisənin düzgün maliyyə siyasətinin idarə edilməsi ilə
-

Sual: Logistikanın qarşılıqlı əlaqədə olduğu sistemlər hansılardır: (Çəki: 1)

- ☐ marketing
 - ☐ istehsal
 - ☐ qiymətin əmələgəlməsi
 - ☐ nəqliyyat
 - ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur
-

Sual: Logistik sistemə hansı funksional sahələr aid deyil? (Çəki: 1)

- ☐ informasiya logistikası.
 - ☐ istehsal logistikası.
 - ☐ nəqliyyat logistikası.
 - ☐ tədarükat logistikası.
 - ☒ kommertiya logistikası.
-

Sual: Əmtəələrin hərəkəti sistemində vasitəçilərin mövcud olub-olmamasından asılı olaraq logistik sistemlərin neçə növü fərqləndirilir və onlar hansılardır? (Çəki: 1)

- ☐ Material axınının vasitəçilərdən yan keçərək bilavasitə istehsalçıdan istehlakçıya keçdiyi birbaşa əlaqələr sistemi
 - ☐ Heç olmazsa bir vasitəçiyə malik olan eşelonlaşdırılmış sistem;
 - ☐ Material axınının istehsalçıdan istehlakçıya hərəkətinin həm birbaşa, həm də vasitəçilərin köməyi ilə həyata keçirilə bildiyi çevik sistem.
 - ☒ Cavabların hamısı doğrudur
 - ☐ hamısı səhvdir
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təbiət və insan cəmiyyəti tərəfindən müəyyən məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqə və təsirlərə malik elementlərdən təşkil edilmiş, müstəqil inkişaf edən ətraf mühitlə qarşılıqlı əlaqədə asılı olaraq təkmilləşən strukturdur. Bu nədir? (Çəki: 1)

- ☒ Sistem
 - ☐ Konsepsiya
 - ☐ Prinsip
 - ☐ Məqsəd
 - ☐ Vəzifə
-

Sual: Logistik sistemə aid deyil: (Çəki: 1)

- ☒ minilogistik sistem

- ☐ çəvik əlaqəli makrologistik sistem
 - ☐ birbaşa əlaqəli logistik sistem
 - ☐ eşolanlaşdırılmış logistik sistem
 - ☐ qarışıqəlaqəli makrologistik logistik sistem
-

Sual: Logistik sistemə növbəti faktorlar təsir göstərir: (Çəki: 1)

- ☐ Elmi-texniki tərəqqi
 - ☐ Nəqliyyatın struktur dəyişikləri
 - ☒ Yanacaqın və material axınlarının qiyməti
 - ☐ Enerjinin qiymətinin qalxması
 - ☐ Anbarlaşdırma
-

Sual: Logistik dövredə neçə mühüm amilə görə logistik sistemləri fərqləndirilər? (Çəki: 1)

- ☐ 6
 - ☐ 5
 - ☐ 2
 - ☒ 3
 - ☐ 1
-

Sual: Baxışlar sistemi olub hadisə və proseslərin bu və ya digər dərəcə də başa düşülməsi kimi izah edilir. Bu nedir? (Çəki: 1)

- ☒ Sistem
 - ☐ Konsepsiya
 - ☐ Əməliyyatlar
 - ☐ Funksiya
 - ☐ Axın
-

Sual: Ehtiyatları minimumlaşdırmaq hansı konsepsiyanın mahiyyətini təşkil edir? (Çəki: 1)

- ☒ JİT (dəqiq vaxtında)
 - ☐ KANBAN
 - ☐ MRP 1
 - ☐ MRP2
 - ☐ Birbaşa logistik sistem
-

Sual: Logistik sistemə hansı elementlər aiddir: (Çəki: 1)

- ☐ Avtonomluq, bütövlük və hissələrə bölünmə
 - ☐ Əlaqələr, struktivlik
 - ☐ İnteqrativ keyfiyyət
 - ☐ Mükəmməllik, təşkil
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Logistik sistemin ən mühüm fərqləndirici əlamətlərinə aiddir: (Çəki: 1)

- ☐ Sistemin müəyyən bütövlüyü
- ☐ İstehsal güclərinin müxtəlifliyi
- ☐ İstehsalın təmərküzləşməsi səviyyəsi
- ☐ Texniki vasitələrin və əmək resurslarının böyük ərazilərə toplanması
- ☒ Bütün cavablar doğrudur

Sual: Logistikada xidmətin hansı növləri var? (Çəki: 1)

- ☐ İstehsal təyinatlı
- ☐ Satışdan sonra
- ☐ İnformasiya
- ☐ Maliyyə-kredit xidmətləri
- ☒ Bütün cavablar doğrudur

Sual: Xidmət logistikasının xarakteristikasını necə vermək olar? (Çəki: 1)

- ☐ Duyulmaz
- ☐ Dəyişkən
- ☐ Davamsız
- ☐ Mülkiyyətçisinin olmaması
- ☒ Bütün cavablar doğrudur

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Logistik sistemlərdə material axınları məhsul istehsalçılarından və ya məhsulgöndərənlərdən istehlakçılara heç bir aralıq vasitəçilərin iştirakı olmadan xətti qaydada hərəkət edir. Bu hansı sistemdir? (Çəki: 1)

- ☒ Birbaşa əlaqəli makrologistik sistem
- ☐ Eşolanlaşdırılmış makrologistik sistem
- ☐ Qarıcıq əlaqəli makrologistik sistem
- ☐ Üç səviyyəli kanallar
- ☐ Beş səviyyəli kanallar

Sual: Hansı logistik sistemlər var? (Çəki: 1)

- ☒ Makrologistik və mikrologistik
- ☐ Vasitəçilər
- ☐ Məhsulgöndərənlər
- ☐ İstehsalçılar
- ☐ Minilogistik

Sual: KANBAN mikrologistik sistemi ilk dəfə harada yaranıb? (Çəki: 1)

- ☐ Almaniya
 - ☐ Amerikada
 - ☒ Yaponiyada
 - ☐ İngiltərədə
 - ☐ Fransada
-

Sual: KANBAN mikrologistik sisteminin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Fasiləli istehsal prosesi
 - ☒ Fasiləsiz istehsal axınlarının təşkili sistemini özündə birləşdirir
 - ☐ Mövsümü istehsal prosesi
 - ☐ Maksimum ehtiyatların saxlanması
 - ☐ Minimum ehtiyatlar yaradaraq istehsal etmək
-

Sual: KANBAN mikrologistik sistemi neçənci ildə tətbiq edilib? (Çəki: 1)

- ☐ 1985
 - ☐ 1920
 - ☒ 1972
 - ☐ 1955
 - ☐ 1980
-

Sual: Logistik sistem elə bir bütövlülük keyfiyyətinə malikdir ki, onu təşkil edən elementlərin heç biri sistemdən kənarda fəaliyyət göstərə bilməz. Bu sistemin hansı elementidir? (Çəki: 1)

- ☐ Təşkil
 - ☐ Avtonomluq
 - ☐ Bütövlük və hissələrə bölünmə
 - ☒ İntegrativ keyfiyyət
 - ☐ Mükəmməllik
-

Sual: logistik sistemlərin təsnifatı: (Çəki: 1)

- ☒ mikro logistik sistem, makro logistik sistem, mezologistik sistem
 - ☐ izomorf və homomorf sistem
 - ☐ beynəlxalq və daxili sistem
 - ☐ maksi logistik sistem
 - ☐ mono logistik sistem
-

Sual: Logistik xidmətə qoyulan tələblər hansılardır (Çəki: 1)

- ☐ Məhsulların tədarükü
 - ☐ Satışın nəqli
 - ☐ Anbarlaşdırılma
 - ☐ Logistik xidmətlərin göstərilməsi
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Logistikada xidmət sisteminin formalaşdırılması ardıcılığı hansı şəkildədir? (Çəki: 1)

- ☐ İstehlak bazarının segmentləşdirilməsi
- ☐ İstehlakçılar üçün əhəmiyyətli xidmət növünün seçilməsi
- ☐ Xidmət səviyyəsinin təyini
- ☐ İstehlakçılara əks əlaqənin yaradılması
- ☒ Bütün cavablar doğrudur

Sual: Logistik xidmətin keyfiyyət meyarlarına nələr aid edilir (Çəki: 1)

- ☐ Məhsulgöndərənlərin etibarlılığı
- ☐ Məhsulgöndərmə növünün seçilməsi
- ☐ Kommunikasiyanın səviyyəsi
- ☐ Ehtiyatların varlığı
- ☒ Cavablar doğrudur

Sual: Hansı alim xidmət haqqında bu fikirləri:söyləmişdir xidmət – hər hansı iqtisadi sistemə məxsus məhsulun və ya fərdin görünüşü və ya halının dəyişməsi prosesidir (Çəki: 1)

- ☒ T.Xill
- ☐ Aristotel
- ☐ Platon
- ☐ Leybins
- ☐ Kotler

Sual: Hansı göstərici logistika sistemlərinin analizi üçün əsasdır? (Çəki: 1)

- ☐ Nəqliyyatın son xərcləri
- ☒ Ümumi xərclər
- ☐ İstehsal xərcləri
- ☐ Anbar təsərrüfatının daimi xərcləri
- ☐ Bazar tədqiqatlarına çəkilən xərclər

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Son hədd xərcləri: (Çəki: 1)

- ☒ daha bir ədəd məhsul vahidinin istehsalı ilə əlaqədar əlavə xərclərdir
- ☐ məhsul vahidinin istehsalına çəkilən xərclərdir
- ☐ vasitəçilərin xərcləridir

- ☐ bütün məhsul partiyasının istehsalı ilə əlaqədar xərclərdir
 - ☐ material axınlarının alınması üçün xərclərdir
-

Sual: Qiymət əyrisi orta xərclərə toxunursa: (Çəki: 1)

- ☒ firma mənfəət əldə etmir
 - ☐ firma maksimum mənfəət əldə edir
 - ☐ firma ziyan çəkir
 - ☐ firma normal bazar mənfəəti əldə edir
 - ☐ firma fasilələrlə mənfəət əldə edir
-

Sual: Sənaye müəssisələrinin kommersiya fəaliyyətinin əsas istiqamətləri: (Çəki: 1)

- ☐ bazarın tutumunun öyrənilməsi, istehsal ehtiyatları üçün material resurslarının tədarükat planının hazırlanması, hazır məhsul satışının təmin edilməsi
 - ☒ material resurslarının tədarükatı, məhsul çeşidinin və satışının planlaşdırılması, məhsul satışının təşkili, pərakəndə ticarəti kommersiya vasitəçilik fəaliyyətinin forması kimi
 - ☐ maddi-texniki təchizatın təşkilati strukturlarının yaradılması və istehsal edilmiş məhsulun satışı
 - ☐ marketing və menecment xidmətinin formalaşması
 - ☐ maddi-texniki təchizatın planlaşdırılması, lazımi materialların tədarükat edilməsi ilə bu planın reallaşdırılması, satışın planlaşdırılması, satış planının yerinə yetirilməsinin təmin edilməsi
-

Sual: Sənaye müəssisələri özlərinin təşkili formalarına görə ayrılırlar: (Çəki: 1)

- ☐ açıq və qapalı
 - ☐ legal və qeyri-legal
 - ☒ özü idarə olunan (kolleqial idarəetmə) və sahibkarlıq (təkbəşinə idarəetmə)
 - ☐ yuxarı inzibati orqanlar və əmək kollektivi tərəfindən idarə olunan
 - ☐ bələdiyyə, dövlət və xüsusi
-

Sual: Məhsul istehsalının nomenklatur genişliyi dərəcəsinə görə müəssisələr aşağıdakı qruplara bölünür: (Çəki: 1)

- ☐ standartlaşdırılmış, assosiasiyalar və fərdiləşdirilmiş
 - ☐ istehsalın geniş, orta və dar ixtisaslaşma səviyyəsinə görə
 - ☒ vahid məhsullu, üstünlük təşkil edən müəyyən bir məhsullu, texnologiyaya jəhətdən istehsala bağlanmış məhsullu
 - ☐ geniş, əhatəli və məhdud çeşidli
 - ☐ hərbi-sənaye kompleksi üçün dar yönümlü, daxili və xarici bazarlarda satış üçün geniş çeşidli
-

Sual: Müəssisələrin təsərrüfat birliklərinin əsas tipləri: (Çəki: 1)

- ☐ kooperativ və assosiasiya
- ☐ sex, sahə, zavod
- ☐ mühəndis-texniki və infrastruktur
- ☒ Strateji aliansı, konsorsium, sənaye-maliyyə qrupları, holdinqlər və qeyri-kommersiya (ittifaq və assosiasiyalar)

☐ əsas və köməkçi istehsallar

Sual: Müəssisələrdə material təminatının cari planlaşdırmasına daxildir: (Çəki: 1)

- ☐ ətraf mühitin marketing tədqiqi, məhsul buraxılışının həcmi və nomenklaturasının planlaşdırılması, maddi-texniki təchizat planının hazırlanması və reallaşdırılması
 - ☒ xammal və materiallar bazarının tədqiqi, müəssisələrin material resurslarına tələbatın müəyyənləşdirilməsi, material resurslarının tədarükat planının tərtibi və tədarükat sferasının dəyər təhlili
 - ☐ problemin qoyuluşu, tədqiqatların aparılmasının element bazasının təyin edilməsi, bazar tədqiqatlarının aparılması, maddi-texniki təchizat və satış planlarının işlənilib hazırlanması
 - ☐ material resurslarına tələbatının aşkar edilməsi üzrə tədbirlər kompleksi
 - ☐ əsas və köməkçi sex və sahələrin maddi-texniki təchizatının planlaşdırılması
-

Sual: Xammal, material, yanacaq və enerji məsrəfinin normalaşdırılması zamanı aşağıdakı metodlardan biri tətbiq edilir: (Çəki: 1)

- ☐ proqram-məqsədli, balans
 - ☐ ekspert, uçot-analitik, logistik
 - ☐ ehtimal, integrativ, konkretləşdirilmiş
 - ☒ analitik-hesablama, təcrübə-eksperimental və təcrübə-statistik
 - ☐ ekstrapolyasiya, analiz və sintez
-

Sual: Məhsul istehsalı prosesi üç sadə elementin mövcudluğunu nəzərdə tutur: (Çəki: 1)

- ☐ əmək, avtomobil, informasiya
 - ☒ əməyin özü, əmək predmeti, əmək vasitələri
 - ☐ anbar, informasiya, maliyyə
 - ☐ maliyyə, kadr
 - ☐ əmək, vasitəçilər, bölgü, nəqliyyat
-

Sual: Logistik prosesinin ardıcılığını göstərin: (Çəki: 1)

- ☐ istehsal, tədarükat, bölgü, satış
 - ☐ istehsal, bölgü, satış, istehlakçı
 - ☐ satış, istehsal, tədarükat, bölgü
 - ☐ istehsal, bölgü, vasitəçi, istehlakçı
 - ☒ tədarükat, istehsal, bölgü, istehlakçı
-

Sual: Geniş nomenklaturalı və çeşidli məhsullar istehsal edilir və onların hazırlanması əksər hallarda təkrarlanmır. Bu istehsalın hansı tipidir? (Çəki: 1)

- ☒ Fərdi
 - ☐ Ardıcıl
 - ☐ Paralel
 - ☐ Seriyalı
 - ☐ Kütləvi
-

Sual: Mikrologistik sistem çərçivəsində konkret məhsul istehsalı zamanı xammal, material və yarımfabrikatların istehsala cəlb edilməsi müddəti ilə hazır məhsulu alınmasına qədər olan müddət arasında vaxt intervalı nəzərdə tutulur. Bu nədir? (Çəki: 1)

- ☐ İstehsalın tipi
 - ☐ Nəqliyyatın tipi
 - ☒ İstehsal tsikli
 - ☐ Ehtiyatlar tsikli
 - ☐ Anbar tsikli
-

Sual: İstehsal tsiklini neçə hissəyə ayırırlar: (Çəki: 1)

- ☐ 5
 - ☐ 7
 - ☒ 2
 - ☐ 3
 - ☐ 8
-

Sual: İstehsal tsiklini ayırırlar: (Çəki: 1)

- ☒ İş vaxtı və fasilələr vaxtına
 - ☐ Makro və mikro sahələrə
 - ☐ Avadanlıqlar sisteminin çevikliyinə
 - ☐ Çeşid çevikliyi
 - ☐ Texnoloji çevikliyə
-

Sual: İstehsal tsiklinin uzunluğu hansı amillərdən asılıdır: (Çəki: 1)

- ☐ İstehsal olunacaq hazır məhsulların konstruksiyasının mürəkkəblik dərəcəsi və əmək tutumu;
 - ☐ Müəssisənin iş rejimi
 - ☐ İstehsala texniki xidmətin təşkili formaları
 - ☐ Növbədaxili və növbələrarası fasilələr vaxtının maksimum olması
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Əmək resursları və istehsal gücləri üzrə daxili ehtiyatların yaradılması yolu ilə təmin edilir. Bu hansı keyfiyyətdir? (Çəki: 1)

- ☐ Keyfiyyət çevikliyi
 - ☒ Kəmiyyət çevikliyi
 - ☐ Nəqliyyat çevikliyi
 - ☐ Anbar çevikliyi
 - ☐ Zaman çevikliyi
-

Sual: Çevik istehsal modulu nədir? (Çəki: 1)

- ☐ Bazar tələbinə müvafiq olaraq məhsul çeşidinin yeniləşdirilməsi
- ☒ Avtomatlaşdırılmış sistemin tərkib hissəsi olmaqla əlahiddə fəaliyyət göstərir
- ☐ Məhsul buraxılışı həcmnin, habelə sifariş partiyasının kəmiyyətini xarakterizə edən material axınlarının ölçüsünün dəyişməsi

- ☐ İstehsal sahələrində fasilələrin yaranması, əsas və köməkçi avadanlıqların istehsaldan çıxarılması
 - ☐ Kəsici alətlərin sınması və nəticədə zəruri materialların istehsal istehlakına hazırlanması əməliyyatlarının vaxtında icra edilməməsi
-

Sual: İstehsal logistikası – bu? (Çəki: 1)

- ☐ məhsulun qablaşdırılması prosesini idarə etmə
 - ☒ müəssisənin daxilində maddi axını idarə etmə və istehsala yönəltmə
 - ☐ nəqliyyat sahələrində (bölmələrində) maddi axını idarə etmə
 - ☐ anbardaxili əməliyyatları idarə etmə
 - ☐ informasiya axınlarını idarə etmə
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Materiallardan istifadə əmsalı: (Çəki: 1)

- ☐ məmulatın təmiz çəkisinin məhsul istehsalı üçün nəzərdə tutulan material məsrəfi normasına nisbətidir
 - ☒ məmulatın tərkibində materialların kəmiyyətinin istehsala daxil olan materialların kəmiyyətinə olan nisbətidir
 - ☐ istehsal tullantılarının kütləsinin məmulatın təmiz çəkisinə olan nisbətidir
 - ☐ hal-hazırda məhsul vahidi istehsalında istifadə olunan material kütləsinin ötən dövrlərdə istifadə edilən material kütləsinə nisbətidir
 - ☐ xammal, material, yanacaq və enerjinin qənaət və ya israfçılıq səviyyəsini xarakterizə edən göstəricidir
-

Sual: Materiallara qənaətə təsir edən amillər: (Çəki: 1)

- ☐ istehsal və qeyri-istehsal
 - ☐ aşkar və gizli
 - ☐ əlverişli və əlverişsiz
 - ☒ konstruktiv, texnoloji və təşkilati
 - ☐ təkrar istehsalın müxtəlif fazaları
-

Sual: Materiallara qənaətin əsas yolları: (Çəki: 1)

- ☐ istehsal itkiləri və tullantılarının azaldılması
- ☐ məmulatın keyfiyyətini aşağı salmadan onun çəkisinin azaldılmasına imkan verən məmulatda konstruktiv dəyişikliyin aparılması
- ☐ malın, mexanizm və məmulatın keyfiyyətini aşağı salmadan çəkisinin azaldılması

☐ istehsal mədəniyyətinin yüksəldilməsi, istehsalın texnika və texnologiyasının təkmilləşdirilməsi

☒ sadalanan bütün cavablar doğrudur

Sual: Materialların məsrəf norması təsnifləşdirilir: (Çəki: 1)

☐ əsas və köməkçi istehsala görə

☐ istifadə yerlərinə, elmi əsaslandırma dərəcəsinə, məhsul istehsalının həcminə, uyğunluq səviyyəsinə görə

☐ təyinatına, əmələ gəlməsinə və ilkin məmulatın fiziki-kimyəvi parametrlərinə görə

☒ fəaliyyət müddətinə, nomenklaturanın detallaşma dərəcəsinə, tətbiq miqyasına və materialların təyinatına görə

☐ istehsal olunan məhsulların kompleks xüsusiyyətlərinin nəzərə alınmasına görə

Sual: Tətbiq miqyasına görə materialların məsrəf norması bölünür: (Çəki: 1)

☐ istehsal olunan bütün məhsullar və ya onun müvafiq hissəsinə yayılan

☒ fərdi və qrup

☐ sahəvi və istehsal

☐ iri, kiçik və orta

☐ istehsal olunan bütün məhsul partiyasına və konkret məmulata yayılan

Sual: Detallaşdırma dərəcəsinə görə material resurslarının məsrəf norması bölünür: (Çəki: 1)

☐ ümumi və qrup

☐ fərdi və xüsusi

☒ icmal və xüsusi

☐ nomenklatur, qrup və növ

☐ iriləşdirilmiş və detallaşdırılmış

Sual: Material resurslarının təyinatından asılı olaraq məsrəf normaları bölünür: (Çəki: 1)

☐ istehsal və satış

☐ sex, sahə və nəqliyyat

☐ tətbiq edildiyi sahələr üzrə xammal və materialların məsrəf normaları

☒ əsas, köməkçi materialların, eləcə də yanacaq və elektrik enerjisinin məsrəf normaları

☐ hərbi-sənaye kompleksi, eləcə də dövlət müəssisələri və özəl sektorun müəssisələri üçün normalar

Sual: Materiallardan istifadə dərəcəindən asılı olaraq məsrəf normaları ibarətdir: (Çəki: 1)

☐ əsas və əlavə hissədən

☐ istehsal prosesində istifadə olunan aparıcı xammal resurslarından

☒ məmulatın təmiz çəkisi və tullantılardan

☐ əvvəllər qoyulmuş və yenidən hazırlanan hissələrdən

☐ məhsul vahidinin istehsalında planlı istifadə olunan materiallardan

Sual: İstehsal tullantıları bölünür: (Çəki: 1)

- ☐ konkret və abstrakt
 - ☐ ümumzavod, sex və sahə
 - ☐ istifadə edilən və məişət
 - ☐ əsas və köməkçi istehsalın
 - ☒ istifadə olunan və olunmayan
-

Sual: istehsal logistikasının məqsədi: (Çəki: 1)

- ☒ istehsal prosesləri ilə müəssisənin qarşılıqlı əlaqədə olan struktur bölmələri arasında yerinə yetirilən logistik əməliyyatların dəqiq sinxronluğuna nail olmaqdır.
 - ☐ tədarükat, istehsal, bölgü və istehlakçı arasında əlaqələrin yaradılması
 - ☐ material axınlarının istehsal prosesində dövr etməsini təmin etmək
 - ☐ maliyyə axınlarının idarə edilməsi
 - ☐ informasiya axınlarının idarə edilməsi
-

Sual: İstehsal logistikasının əsas məqsədindən irəli gələn vəzifələr. (Çəki: 1)

- ☒ istehsal güclərinin tam yüklənməsinə nail olmaqla dövriyyə vəsaitlərinin dövr sürətini artırmaq və ya onların müəssisədən keçmə müddətini minimumlaşdırmaq;
 - ☐ istehsal sistemlərinin təşkili formaları
 - ☐ ənənəvi və logistic konsepsiya
 - ☐ "dartma və itələmə" sisteminin fəaliyyət mexanizmi
 - ☐ Dövri və şəbəkə qrafikləri
-

Sual: İstehsal logistikasında material axınlarının idarə edilməsi zamanı «tələbdən artıq məhsulun yaradılması» nə adlanır: (Çəki: 1)

- ☐ brak
 - ☒ sığorta ehtiyatı
 - ☐ Zadel
 - ☐ norma ehtiyatı
 - ☐ israf
-

Sual: İstehsal prosesində yerinə yetirilən əməliyyatların əlaqələndirilməsinin neçə tipi var? (Çəki: 1)

- ☐ 5
 - ☐ 7
 - ☐ 9
 - ☐ 6
 - ☒ 3
-

Sual: İstehsal prosesində yerinə yetirilən əməliyyatların əlaqələndirilməsinin hansı tipləri var? (Çəki: 1)

- ☒ ardıcıl, paralel, ardıcıl-paralel
- ☐ qarışıq, ikitərəfli, birtərəfli
- ☐ fasiləli, sinxron, qarışıq

- ☐ paralel, işvaxtı
 - ☐ fasilələr vaxtı, birtərəfli
-

Sual: Əməliyyatların əlaqələndirilməsinin ardıcıl forması nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ Məhsul istehsalı prosesində hər bir sonrakı əməliyyat texnoloji sistemdə yerinə yetirilən ixtiyari əvvəlki əməliyyatdan sonra icra olunur
 - ☐ İstehsal olunacaq hazır məhsulların konstruksiyasının mürəkkəblik dərəcəsi və əmək tutumu
 - ☐ Məhsulların hazırlanmasında istifadə olunan texnoloji proseslərin mütərəqqilik dərəcəsi,
 - ☐ Konkret istehsal şəraitində istehsalın və əməyin təşkili, mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi,
 - ☐ Müəssisənin və onun istehsal bölmələrinin əsas fəaliyyətləri üzrə sifarişlərin təyin edilməsi ilə
-

Sual: Dəstədəki hissələrin emal edilməsi üçün texnoloji sistemdə yerinə yetirilən müxtəlif əməliyyatların eyni vaxtda – paralel surətdə həyata keçirilməsini nəzərdə tutur. Bu hansı formadır? (Çəki: 1)

- ☒ Paralel
 - ☐ Ardıcıl
 - ☐ Qarışıq
 - ☐ Sistemli
 - ☐ Konstruktiv
-

Sual: Sənaye müəssisələri xammal, material, dəstləşdirici məmulatlar və digər istehsal-texniki təyinatlı məhsullarla hansı formada təchiz edirlər: (Çəki: 1)

- ☐ Nəqliyyat forması
 - ☒ Anbar və tranzit formada
 - ☐ Aktiv forma
 - ☐ Qeyri-mərkəzləşdirilmiş forma
 - ☐ Qeyri-aktiv forma
-

Sual: İstehsalçı müəssisələrdən bir sifarişlə bir ünvana çatdırılacaq material resurslarının minimum miqdarı nəzərdə tutulur. Bu nədir? (Çəki: 1)

- ☐ Anbar təchizat forması
 - ☒ Tranzit norması
 - ☐ Aktiv təchizat sistemi
 - ☐ Nəqliyyat norması
 - ☐ İnformasiya norması
-

Sual: Normalalaşdırma nədir? (Çəki: 1)

- ☐ Canlı və keçmiş əməyin ictimai zəruri məsrəfinin elmi cəhətdən əsaslandırılmış plan ölçüsünün müəyyən edilməsidir.
- ☐ Material resurslarının istehsal sahələrinə çatdırılması limitlərinin və qrafiklərinin müəyyənləşdirilməsi

- ☐Yükləmə-boşaltma və nəqliyyat vasitələrinə tələbatın hesablanması, onların iş qrafiklərinin marşrutlarının təyin edilməsi
- ☐Çatdırılacaq məhsul partiyası həcmnin hesablanması
- ☒Əsas istehsalda material resurslarından istifadəyə nəzarətin həyata keçirilməsi

Sual: Praktikada material məsrəf normaları hansı əlamətlərə görə təsnif edilir: (Çəki: 1)

- ☐Fəaliyyət müddətinə görə
- ☐Maddi resursların təsnifləşdirilməsi dərəcəsinə görə
- ☐Tətbiq miqyasına görə
- ☐Mərkəzləşdirilmiş təchizat sistemi
- ☒Fəaliyyət müddətinə görə, Maddi resursların təsnifləşdirilməsi dərəcəsinə görə, Tətbiq miqyasına görə

Sual: İstehsalın təşkili və idarə edilməsində hansı konsepsiyalar var? (Çəki: 1)

- ☐ənənəvi və logistik
- ☐itələmə və dartma
- ☐dəqiq vaxtında
- ☐KANBAN
- ☒MRP, MRP1

Sual: İşçi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, universal işçi heyətinin təşkili və çevik istehsal sistemlərinin yaradılması hesabına əldə edilir. Bu hansı keyfiyyətdir? (Çəki: 1)

- ☒keyfiyyət çevikliyi
- ☐kəmiyyət çevikliyi
- ☐Anbar çevikliyi
- ☐Nəqliyyat çevikliyi
- ☐İstehsal çevikliyi

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «dartma» və «itələmə» mikro logistik sistem: (Çəki: 1)

- ☒istehsal logistik sistemidir
- ☐nəqliyyat logistik sistemidir
- ☐yükdaşıma sistemidir
- ☐anbarlaşdırma sistemidir
- ☐ehtiyatların idarə edilməsidir.

Sual: Material və onlara uyğun informasiya axınlarının əsas istehsalın bu və ya digər mərhələsində idarə edilməsi bir sıra spesifik xüsusiyyətlərə malik olmaqla nə adlanır? (Çəki: 1)

- ☐ Tədarükat logistikası
 - ☐ Informasiya logistikası
 - ☒ İstehsal logistikası
 - ☐ Anbar logistikası
 - ☐ Bölüşdürücü logistika
-

Sual: İstehsal logistikasının məqsədi nədir? (Çəki: 1)

- ☒ İstehsal logistikasının tədqiqat obyektini sənaye istehsalı zamanı firmadaxili iqtisadi axın prosesləri təşkil edir
 - ☐ Makrologistik sistemlərdə indikativ idarəetmə metodlarından istifadə istehsal logistikasının məqsədidir
 - ☐ Çevik istehsal-logistik sistemlərin növləri logistikanın məqsədidir
 - ☐ Dəqiq vaxtında konsepsiyasına əsaslanan mikrologistik sistemlər logistikanın məqsədidir
 - ☐ Lüzumsuz və faydasız əməliyyatların aradan qaldırılması məqsədidir
-

Sual: İstehsal logistikasının əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ İstehsal güclərinin tam yüklənməsinə nail olmaqla dövriyyə vəsaitlərinin dövr sürətini artırmaq və ya onların müəssisədən keçmə müddətini minimumlaşdırmaq
 - ☐ İstehsalım fasiləsizliyini təmin etmək məqsədilə zəruri səviyyədə material ehtiyatları yaratmaq və bu resursların emalı üçün sərbəst istehsal-logistik gücü idarə etmək
 - ☐ İstehlakçıların sifariş paketlərinə uyğun tələbatlarını dolğun ödəmək şərtlə məhsulların maya dəyərini aşağı salmaqdan ibarətdir
 - ☒ Yuxarıda sadalananlar logistikanın əsas vəzifələridir
 - ☐ Yuxarıda sadalananlar logistikanın vəzifələri deyil
-

Sual: İstehsal logistikasının əsas funksiyaları hansılardır (Çəki: 1)

- ☐ Konkret hazır məhsullara istehlakçı sifarişləri və bazar tələbatının proqnozlaşdırılması əsasında istehsalın planlaşdırılması və təşkili
 - ☐ Müəssisənin istehsal sahələri və iş yerləri, habelə digər struktur bölmələri üçün istehsal tapşırıqları üzrə plan – qrafiklərin işlənib hazırlanması
 - ☐ Təchizat və satış xidməti şöbələri ilə razılaşdıqdan sonra məhsul buraxılışı üzrə istehsal qrafiklərinin işlənib hazırlanması
 - ☐ İstehsalın operativ idarə edilməsi və istehsal tapşırıqlarının yerinə yetirilməsinin təşkili
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Təyinatına görə tələbdən artıq məhsullar təsnif edilir: (Çəki: 1)

- ☒ Texnoloji, dövriyyə, nəqliyyat, sığorta
- ☐ Ardıcıl, paralel, qarışıq
- ☐ Texnoloji, ardıcıl, dövriyyə

- ☐ Sığorta, nəqliyyat, qarışıq
 - ☐ Dövriyyə, paralel, sığorta
-

Sual: Bilavasitə emal və ya nəzarətdə yerləşən hissələr, qovşaqlar və ya yığım vahidləri başa düşülür. Bu hansı ehtiyat növüdür? (Çəki: 1)

- ☐ Sığorta ehtiyatı
 - ☐ Dövriyyə ehtiyatı
 - ☒ Tələbdən artıq texnoloji ehtiyat
 - ☐ Nəqliyyat ehtiyatı
 - ☐ İstehsal ehtiyatı
-

Sual: İşin fasiləsizliyini təmin etmək məqsədilə işçi yerlərində yaradılan hissələr, qovşaqlar və ya yığım vahidləri üzrə ehtiyatları özündə birləşdirir. Bu hansı ehtiyat növüdür? (Çəki: 1)

- ☒ Dövriyyə ehtiyatı
 - ☐ Sığorta ehtiyatı
 - ☐ Nəqliyyat ehtiyatı
 - ☐ Mövsümi ehtiyat
 - ☐ əmtəə ehtiyatı
-

Sual: Baxılan zaman kəsiyində (cari anda) bir işçi yerindən digərinə və ya bir istehsal sexindən digərinə keçmə -ötürülmə prosesində yerləşir. Bu hansı ehtiyat növüdür? (Çəki: 1)

- ☐ Zəmanət ehtiyatı
 - ☐ Cari ehtiyat
 - ☒ Sığorta ehtiyatı
 - ☐ Nəqliyyat ehtiyatı
 - ☐ Dövriyyə ehtiyatı
-

Sual: Sığorta ehtiyatı istehsal logistikasında hansı hallarda yaradılır: (Çəki: 1)

- ☐ Avadanlıqlar istismardan çıxdıqda
 - ☐ İstehsalda zay məhsul aşkar olduqda
 - ☒ Avadanlıqlar istismardan çıxdıqda və İstehsalda zay məhsul aşkar olduqda
 - ☐ Yükdəşimlərin həyata keçirilməsi zamanı
 - ☐ Tələbdən artıq texnoloji ehtiyat yarandıqda
-

Sual: İstehsalın təşkilatı –texniki və iqtisadi xüsusiyyətlərinin məcmusu nə adlanır? (Çəki: 1)

- ☐ Fərdi istehsal
 - ☐ Seriyalı istehsal
 - ☒ İstehsalın tipi
 - ☐ Kütləvi istehsal
 - ☐ Nəqliyyat ehtiyat tipi
-

Sual: Məhsul istehsalının kütləvilik dərəcəsinə görə istehsalın təşkilinin hansı tiplərini fərqləndirirlər? (Çəki: 1)

- ☐ Maddi, model, seriyalı
 - ☐ Kütləvi, izomorf, qarışıq
 - ☒ Kütləvi, seriyalı, fərdi
 - ☐ Adi, fərqli, qarışıq
 - ☐ Çevik, qarıcıq, fərdi
-

Sual: Müəssisə məhdud və daima təkrarlanan nomenklaturada məhsul istehsalını həyata keçirir. Bu istehsalın hansı tipidir? (Çəki: 1)

- ☐ Seriyalı
 - ☐ Ardıcıl
 - ☐ Paralel
 - ☒ Kütləvi
 - ☐ Fərdi
-

Sual: Müəssisə nisbətən geniş nomenklaturada məhsul istehsal edir və həmin məmulatların hazırlanması prosesi müəyyən vaxtdan bir təkrarlanır. Bu istehsalın hansı tipidir? (Çəki: 1)

- ☒ Seriyalı
 - ☐ Kütləvi
 - ☐ Fərdi
 - ☐ Qarışıq
 - ☐ Nisbi
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsulların tədarükəti ilə bağlı xərclər hansılardır: (Çəki: 1)

- ☐ sifarişlərin rəsmiləşdirilməsi
 - ☐ məhsul göndərmələri üzrə müqavilələrin bağlanması
 - ☐ nəqliyyat
 - ☐ anbarlaşdırma və sifarişlərin alınması
 - ☒ sadalanan bütün cavablar doğrudur
-

Sual: Maddi-texniki təchizat: (Çəki: 1)

- ☒ müəssisələrin maddi resurslarla təminatı prosesidir
- ☐ məhsulların istehlakçılara çatdırılması ilə əlaqədar ictimai-iqtisadi prosesdir

- ☐ müəssisələr arasında istehsal vasitələrinin bölüşdürülməsi və təkrarən bölüşdürülməsi sistemidir
 - ☐ bazar iqtisadiyyatı şəraitində o mövcud deyil
 - ☐ əhali və sənayenin onlara lazım olan məmulatlarla təminatı sistemidir
-

Sual: Müəssisələrin maddi-texniki təchizat xidmətlərinin əsas vəzifələri: (Çəki: 1)

- ☐ müəssisənin maddi-texniki təchizat planının reallaşmasının təmin edilməsi
 - ☐ maddi-texniki təchizatın planlaşdırılması, materialların tədarük edilməsi, onların gətirilməsi, saxlanması, sexlərə və sahələrə buraxılması
 - ☒ məhsulların vaxtlı-vaxtında və dəst şəklində gətirilməsi, sexlərin və sahələrin lazımi keyfiyyətdə olan materiallarla təmin edilməsi, qənaətcilik, resursların dövr sürətinin artırılması, tədavül xərclərinin azaldılması, daxili imkanların səfərbər edilməsi
 - ☐ plan-iqtisad, təşkilati, bölgü-təkrarən bölgü
 - ☐ müəssisənin tələbatının tədqiq edilməsi, MTT planının işlənilib hazırlanması, MTT planının yerinə yetirilməsinin təmin edilməsi, sexlərin və sahələrin onlara lazım olan material resursları ilə təmin edilməsi
-

Sual: Funksional əlaməti üzrə maddi-texniki təchizat şöbəsinin təşkilat quruluşu bunlardan ibarətdir: (Çəki: 1)

- ☐ müəssisənin maddi-texniki təchizatı ilə məşğul olan funksional bölmələrdən
 - ☐ firmanın təchizat-satış funksiyalarının yerinə yetirilməsi üzrə ixtisaslaşdırılmış maddi-texniki təchizat işçiləri qrupundan
 - ☐ bu və ya digər funksiyalar nəzərə alınmaqla müəssisənin maddi-texniki təminatı problemləri ilə məşğul olan çoxsaylı şöbələrdən
 - ☒ rəhbərlik başda olmaqla maddi-texniki təchizatın təhlili və planlaşdırılması qrupundan, tədarükün təşkili qrupundan, yüklərin gömrük qeydiyyatı qrupundan və anbarlardan
 - ☐ informasiya-analitik xidmətindən, MTT-nin planlaşdırılması qrupundan, nəqliyyat-ekspedisiya və tədarükat qrupundan, anbar və tara təsərrüfatından
-

Sual: Müəssisənin təchizat planı dedikdə bunlar başa düşülür: (Çəki: 1)

- ☒ istehsal vasitələrinə tələbatı əsaslandıran və onların ödənişi mənbələrini açıqlayan plan-hesablama sənədlər toplusu
 - ☐ müəssisənin bu və ya digər materiallara olan tələbatına dair informasiya əks etdirən sənəd
 - ☐ istehsal proqramı nəzərə alınaraq müəssisənin xammal və materiallara olan tələbatının izahlı xülasəsi
 - ☐ əsas və köməkçi materiallara olan tələbatı təsdiqləyən hesablama-analitik sənədlər dəsti
 - ☐ maddi-texniki təchizat üzrə müəssisənin biznes planı
-

Sual: Müəssisənin təchizat planı ibarətdir: (Çəki: 1)

- ☐ əsas və əlavə hissələrdən
- ☐ maddi-texniki təchizatın planlaşdırılması ilə əlaqədar jədvəllərdən, qrafiklərdən və müvafiq hesablamalardan

- ☐ titul vərəqindən, maddi-texniki təchizat problemlərinin xülasəsindən, xammal və materiallara olan tələbatın hesablanması
 - ☒ müxtəlif növ resurslara tələbatın hesablanması və maddi-texniki təchizat balansından
 - ☐ marketing tədqiqatları ilə təsdiq edilmiş istehsal planına müvafiq olaraq istehsalın xammal, materiallar, yanacaq və elektrik enerjisi ilə təminat problemləri ilə bağlı giriş, əsas və əlavə hissələrdən
-

Sual: Tərtib edilməsi müddətinə görə maddi-texniki təchizat planları bölünür: (Çəki: 1)

- ☐ uzun müddətli, orta müddətli, illik, rüblük və aylıq planlar
 - ☐ illərə, rüblərə və aylara bölünərək fərdi və qrup planlar
 - ☒ perspektiv, cari (illik) və operativ planlar
 - ☐ beş illik, iki-üç illik, bir illik və aylıq planlar
 - ☐ illərə, rüblərə, aylara, dekadalara, həftələrə və günlərə bölünərək perspektiv planlar
-

Sual: Maddi-texniki təchizat planları bu əsasda tərtib edilir: (Çəki: 1)

- ☐ iriləşdirilmiş və geniş formatda
 - ☐ mütləq və nisbi göstəricilər əsasında
 - ☐ natural və şərti-natural göstəricilər üzrə
 - ☒ natural və dəyər göstəricilərində
 - ☐ satıcılara və alıcılara uyğun olan göstəricilərdə
-

Sual: Material resurslarına tələbatın müəyyənləşdirilməsi üçün aşağıdakı metodlardan istifadə olunur: (Çəki: 1)

- ☐ məhsul istehsalı həcmnin müəyyənləşməsi əsasında
 - ☐ istehsalın bazar konyukturası və həcmi ilə əlaqələndirilməsi əsasında
 - ☒ plan əsasında və ötən illərdə material məsrəfləri əsasında
 - ☐ buraxılacaq məhsulun hissələri və nümunəvi təmsilçiliyə görə
 - ☐ birbaşa və dolay
-

Sual: Müəssisələr tərəfindən tədarükətin növlərinə daxildir: (Çəki: 1)

- ☐ topdan (kiçik, orta və iri) və pərakəndə
 - ☐ natural və dəyər formasında
 - ☒ məhsul istehsalçıları ilə birbaşa, vasitəçilərin iştirakı ilə topdansatışı, pərakəndə satış ticarəti mağazalarında kiçik partiyalarla
 - ☐ məsləhətçi marketoloqlar və mühəndis-texniki mütəxəssislərin iştirakı ilə
 - ☐ əmtəə birjalarında, yarmarkalarda və ixtisaslaşdırılmış sərgilərdə aparılan ticarət əməliyyatlarında iştirak etməklə
-

Sual: Müəssisənin təchizat büdcəsi ibarətdir: (Çəki: 1)

- ☐ tədavül xərclərini bağlamaq üçün vəsaitlərdən
- ☐ maddi-texniki təchizatın müvafiq şöbələrinin büdcəsindən
- ☒ tədarükə, ehtiyatların saxlanması və ümumi məsrəflər büdcəsindən
- ☐ xüsusi və cəlb edilmiş vəsaitlərdən

☐ dövlətin datasiyaları, səhmdarların cəlb edilmiş vəsaitləri və kredit resurslarından

Sual: Tədarükətin aşağıdakı formalarını müəssisələr istifadə edə bilər (Çəki: 1)

- ☐ mərkəzləşdirilmiş, qütblü, qeyri-mərkəzləşdirilmiş
 - ☐ qeyrimərkəzləşdirilmiş, qarışıq, qütblü
 - ☐ qarışıq, mərkəzləşdirilmiş, qütblü
 - ☒ mərkəzləşdirilmiş, qeyrimərkəzləşdirilmiş, qarışıq
 - ☐ sadalanan cavabların heç biri doğru deyil
-

Sual: Müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir.

Bu nədir? (Çəki: 1)

- ☒ Tələbnamə
 - ☐ Sifariş
 - ☐ Evrestik metod
 - ☐ Dövri
 - ☐ Kontrakt
-

Sual: Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımı məhsulların tələb olunan vaxt müddətində göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir. Bu nədir? (Çəki: 1)

- ☐ Sifarişlərin sənədləşdirilməsi
 - ☒ Sifariş
 - ☐ Fərdi metod
 - ☐ Sifarişlər üzrə cavabdehlik
 - ☐ Qiymət
-

Sual: Tədarükat bazarında potensial məhsulgöndərənlərdən təkliflərin alınması və qiymətləndirilməsi hansı formalarda aparılır? (Çəki: 1)

- ☒ Müsəbiqə və yazılı danışıqlar yolu ilə
 - ☐ Hüquqi sənədlərin imzalanması yolu ilə
 - ☐ Sifarişlərin sənədləşdirilməsi ilə
 - ☐ Tədiyyə tapşırıqları
 - ☐ Brokerlər
-

Sual: Potensial məhsulgöndərənlərin tapılması üçün tətbiq edilən əhəmiyyətli formadır. Bu hansı formadır? (Çəki: 1)

- ☒ Müsəbiqə ticarəti
 - ☐ Müsəbiqə ticarəti
 - ☐ Brokerlər
 - ☐ Reklam
 - ☐ Məhsulgöndərənlər
-

Sual: 80-20 qaydası hansı tətbiq edilir: (Çəki: 1)

- ☐ Tədarükat logistikasında

- ☐ Nəqliyyat logistikasında
 - ☐ Anbar logistikasında
 - ☐ Bölüşdürücü logistikada
 - ☒ İstehsal logistikasında
-

Sual: Tenderin keçirilməsi hansı ardıcılıqla həyata keçirilir? (Çəki: 1)

- ☐ Tender sənədinin hazırlanması
 - ☐ Tender təkliflərinin qəbulu və onların elan edilməsi
 - ☐ Tender təkliflərinin qiymətləndirilməsi
 - ☒ Bütün cavablar doğrudur
 - ☐ Reklam
-

Sual: Tender sənədləri hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ Ticarətin keçirilməsi haqqında iştirakçıları təlimatlandırır
 - ☐ Alınan məhsullar və ya göstərilən xidmətlər haqqında qısa məlumatlar verir
 - ☐ Təkliflərin qiymətləndirilməsi üçün meyarları müəyyənləşdirir
 - ☐ Gələcək müqavilələrin şərtlərini təyin edir
 - ☒ Bütün variantlar doğrudur
-

Sual: Ofertlərin neçə forması var? (Çəki: 1)

- ☐ 5
 - ☐ 4
 - ☒ 2
 - ☐ 7
 - ☐ 3
-

Sual: Ofertlərin hansı formalarını fərqləndirirlər? (Çəki: 1)

- ☒ Ciddi və suruşkən
 - ☐ Qalıcı və təkrar
 - ☐ Uzunmüddətli
 - ☐ Qısamüddətli
 - ☐ Yazılı danışıqlar
-

Sual: Ciddi offertlərin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Ticarət iştirakçıları ilə hər hansı bir ixtiyari danışıqlara yol verilmir
 - ☒ Fəaliyyət müddəti göstərilməklə yalnız bir alıcıya göndərilir
 - ☐ Gələcək müqavilələrin şərtlərini təyin edir
 - ☐ Öz adından danışıqları aparır
 - ☐ Başqasının adından danışıqlar aparılır
-

Sual: Sərbəst ofertlərin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ Alıcıya münasibətdə satıcının heç bir öhdəliyini nəzərdə tutmur
- ☐ Bütün öhdəlikləri nəzərdə tutur
- ☐ Öhdəliklərin yarı qismini daşıyır

- ☐ Öhdəlikləri vasitəçilərlə yerinə yetirir
 - ☐ Qarışıq təkliflər verir
-

Sual: Firma və müəssisələr arasında hesablaşmalar aparıldıqda hansı prinsiplərə riayət edilməlidir? (Çəki: 1)

- ☐ Banklar haqqında qanunda və bank təlimatlarında nəzərdə tutulmuş hallar istisna olmaqla tədiyyə ödəyicinin razılığı əsasında aparılmalıdır
 - ☐ Alıcı hesablaşma sənədləri üzrə ödənişlərdən yalnız məhsulgöndərmələri tənzimləyən normativ hüquqi sənədlərdə və bank təlimatlarında göstərilmiş səbəblərə görə imtina edə bilər
 - ☐ Hesablaşma ödəyicinin xüsusi vəsaiti və ya cəlb edilmiş vəsaitlər hesabına aparılmalıdır
 - ☐ Tələb olunan maliyyə vəsaitləri məhsulgöndərən hesabına yalnız həmin məbləğ ödəyicinin hesabından silindikdən sonra daxil edilir
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Əmtəə və xidmətlər üzrə qeyri-nəğd hesablaşmalar aşağıdakı formalarda həyata keçirilir: (Çəki: 1)

- ☐ Tədiyyə tapşırıqları, xüsusi hesablar
 - ☐ Akkreditiv, plastik kartlar
 - ☐ Plan tədiyyələri, klirinq
 - ☐ Veksellər, çeklər
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Neçənci ildə BMT-nin beynəlxalq səpkili tədarükat müqavilələrinin bağlanması haqqında ilkin şərtlər müəyyənləşdirilmişdir? (Çəki: 1)

- ☒ 1980
 - ☐ 1990
 - ☐ 1948
 - ☐ 1970
 - ☐ 1950
-

Sual: Hansı ölkədə BMT-nin beynəlxalq səpkili tədarükat müqavilələrinin bağlanması haqqında ilkin şərtlər müəyyənləşdirilmişdir? (Çəki: 1)

- ☐ İtaliyada
 - ☐ Fransada
 - ☐ Almaniyada
 - ☒ Vyanada
 - ☐ Yunanıstanda
-

Sual: Tədarükat praktikasında hansı müqavilələr nümunəvi adlanır? (Çəki: 1)

- ☒ Məhsul nomenklaturası və ya məhsul partiyası
- ☐ Məhsul seriyası
- ☐ Məhsul ardıcılığı
- ☐ Məhsul növü üzrə
- ☐ Məhsul paralelliyi

Sual: Müqavilənin əsas elementləri hansılardır? (Çəki: 1)

- ☐ Təkliflərin verilməsi və qəbulu
 - ☐ Maliyyə şərtləri
 - ☐ Müqavilənin bağlanması üçün səlahiyyət hüquqlu şəxslər
 - ☐ Müqavilənin qanunauyğunluğu
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Tədarükat müqavilələrində material resurslarının qiymətini müəyyən edən zamanı hansı göstəricilər nəzərə alınmalıdır? (Çəki: 1)

- ☐ Məhsulların ölçü vahidi
 - ☐ Bazis qiyməti
 - ☐ Qiymətin real bazar səviyyəsi
 - ☒ Bütün cavablar doğrudur
 - ☐ Təsbit etmə qiyməti
-

Sual: Bazis qiymətləri nədir? (Çəki: 1)

- ☐ Məhsulun qiyməti
 - ☒ Məhsulun qiymətinə daxil edilən, onun dəyərini artıran
 - ☐ Tranzit qiymətləri
 - ☐ Anbar qiymətləri
 - ☐ Qiymətin real bazar səviyyəsi
-

Sual: Materiallara tələbatın hesablanması zamanı hansı metodlar tətbiq edilir? (Çəki: 1)

- ☐ İstehlakçı firma və müəssisənin ixtisaslaşma dərəcəsi
 - ☐ Sifarişçinin maliyyə və istehsal imkanları
 - ☐ İstehlak edilən xammal və materialların növü
 - ☐ İstehsal olunan hazır məhsulun növü
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Qısamüddətli kontraktın fəaliyyət müddəti təqribən neçə olur (Çəki: 1)

- ☒ iki həftədən yarım ilə qədər
 - ☐ iki günlük
 - ☐ beş günlük
 - ☐ beş günlük
 - ☐ iki həftədən dörd həftəyə qədər
-

Sual: Məhsulgöndərmələrin ahəngdarlığı və əlverişli məhsulgöndərənlərin seçilməsi nə üçün lazımdır (Çəki: 1)

- ☐ yalnız dövlətin strateji məqsədlərinin nəzərə alınması
- ☐ satış həcmnin proqnozlaşdırılması
- ☒ vahid tədarükat planının tərtib edilməsi
- ☐ qiymət siyasətinin tənzimlənməsi
- ☐ kommersiya tədbirlərinin müəyyən edilməsi

Sual: Bunlardan hansı təchizat metodlarına aid deyil (Çəki: 1)

- ☐ «Kanban» metodu, proqnoz göstəricilər metodu
 - ☒ «Tədarükat siyasəti» metodu
 - ☐ «Materiallara təhbatın planlaşdırılması» sistemi (MTP).
 - ☐ «Dəqiq vaxtında» metodu, «Elektron-informasiya» metodu
 - ☐ «Sifarişlər üzrə təchizat» sistemi
-

Sual: «Kanban» metodu əsasən hansı sahədə tətbiq edilə bilər (Çəki: 1)

- ☐ A) materialların bölüşdürülməsində
 - ☒ konveyer istehsalı şəraitində məhsulgöndərmələrin idarə edilməsi
 - ☐ ehtiyatların idarə edilməsi zamanı
 - ☐ aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilməsi
 - ☐ sifarişlər qəbulu zamanı
-

Sual: «Kanban» sistemi hansı ilk dəfə olaraq hansı sahədə tətbiq edilmişdir (Çəki: 1)

- ☐ neft və qaz istehsalında
 - ☒ avtomobil istehsalında
 - ☐ kosmonavtikada
 - ☐ tibb sahəsində
 - ☐ yüngül sənayedə
-

Sual: «Materiallara tələbatın planlaşdırılması sistemi» (MTP) təchizat metodunda hansı səviyyələr vardır (Çəki: 1)

- ☐ ehtiyatların idarə edilməsi - materialların bölüşdürülməsi - proqram planlaşdırma
 - ☒ proqram planlaşdırma - materialların bölüşdürülməsi - ehtiyatların idarə edilməsi
 - ☐ materialların bölüşdürülməsi - proqram planlaşdırma - ehtiyatların idarə edilməsi
 - ☐ proqram planlaşdırma - ehtiyatların idarə edilməsi
 - ☐ sadəlik bütünü cavabların heç biri doğru deyildir
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bu amillər təchizat bazarında tələbi formalaşdırır: (Çəki: 1)

- ☐ satıcıların marketinq söyləri, reklamın təşkili və satınalmaların həvəsləndirilməsi sistemi

- ☒ məhsulgöndərənlərin qiymət siyasəti, təklif olunan məhsulların miqdarı, alıcıların sayı, məhsulgöndərənlərin yerləşdiyi məkan, məhsulgöndərmənin miqdarı, məhsulgöndərənlərin reklamı, məhsulgöndərmə üzrə xidmətlər
 - ☐ məhsulun keyfiyyətinin yüksəldilməsi, qiymətlərin aşağı salınması, reklam, istehlakçılara göstərilən təminatlı xidmətlər
 - ☐ malların kreditə satılması, təminatlar, materialların ekoloji saflığı
 - ☐ alıcılar arasında istehsalçıların nüfuzu, əmtəənin aşağı istehlak qiyməti, texniki vasitələrin sadəliyi və mötəbərliyi
-

Sual: Bu amillər təchizat bazarında təklifi formalaşdırır: (Çəki: 1)

- ☐ elm, texnika və texnologiyanın inkişafı
 - ☐ istehsal, bölgü, mübadilə və istehlakın ictimai təşkili formalarının təkmilləşdirilməsi
 - ☒ alınan məhsulların keyfiyyəti, məhsulsatan müəssisələrin sayı, istehlakçı müəssisələr tərəfindən istifadə edilən tədarükat siyasəti, alıcı-müəssisələrin ixtisaslaşması, son məhsulun istehsalında istifadə olunan texnologiyalar, alıcıların aid olduğu sahələrdə işgüzarlığın vəziyyəti, istehsal təyinatlı məhsulgöndərənlər arasında rəqabətin səviyyəsi
 - ☐ satıcıların sayı, geniş yayım şəbəkələri, məhsul satışı kanallarının mövcud olması, alıcılar üçün servis xidməti şəbəkəsinin olması
 - ☐ məhsul istehsal edənlər, topdan və pərakəndə satıcılar arasında sağlam rəqabətin olması
-

Sual: Maddi-texniki təchizatın planlaşdırılmasının normativ bazası özündə birləşdirir: (Çəki: 1)

- ☐ maddi-texniki təchizatın planlaşdırılması zamanı istifadə edilən sənədlər kompleksini
 - ☒ təşkilati-hüquqi və nomenklatur-keyfiyyət normativi, məsrəf norması, dövriyyə vəsaitləri üzrə ehtiyatların normativi, dəyər normativlərini
 - ☐ məhsulun keyfiyyəti üzrə dövlət və sahə standartları normativini
 - ☐ milli məjlis tərəfindən qəbul edilən normativ aktlar, eləcə də maddi-texniki təchizat planlaşdırılmasını tənzimləyən nazirlər kabinetinin sərənjam və qərarlarını
 - ☐ müəyyən həjmdə məhsulun istehsalına lazım olan xammal və materialların məsrəf norması, maddi və əmək resurslarının qənaət normativlərini
-

Sual: Tədarükat prosesinin logistikada əsas vəzifəsi: (Çəki: 1)

- ☐ material resurslarının istehsal prosesinə hazırlamaq, istehsal etmək və satmaq
 - ☐ material resurslarını ümum logistik sistemdə dövr etdirmək
 - ☐ material, informasiya və s. axınlarının səmərəli istifadəsini təmin etmək
 - ☒ istehal yerlərini material resursları ilə zəruri kəmiyyətdə və vaxtda təmin etmək
 - ☐ anbardaxili əməliyyatları vaxtında yerinə yetirmək
-

Sual: Tədarükat logistikasında hansı tip bazarları təsnif edirlər? (Çəki: 1)

- ☐ Xammal və materiallarla təlabatı ödəyən bazarlar
- ☐ Məhsulgöndərənlər tərəfindən istifadə edilən bazarlar
- ☐ Tam və qismən əvəz edilən bazarlar
- ☐ Yeni bazarlar

☒ Bütün cavablar doğrudur

Sual: Kontrakt sistemi ilk dəfə hansı ölkədə tətbiq edilmişdir? (Çəki: 1)

- ☒ Şərqi Almaniyada
 - ☐ İngiltərədə
 - ☐ Fransada
 - ☐ Amerikada
 - ☐ Yaponiyada
-

Sual: Kontrakt sistemi neçənci illərdə tətbiq edilməyə başlamışdır? (Çəki: 1)

- ☐ 1950-60-cı illər
 - ☒ 1970-80-ci illər
 - ☐ 1890-1900
 - ☐ 1940-50
 - ☐ 1920-30-cu illər
-

Sual: Ümumi formada iqtisadi subyektlər arasında hüquq və vəzifələrin müəyyən olunması, dəyişilməsi və ya ləğv edilməsi haqqında qarşılıqlı müqavilə sənədidir. Bu nədir? (Çəki: 1)

- ☐ Hüquqi sənəd
 - ☒ Kontrakt
 - ☐ Tranzit
 - ☐ Tədarükat
 - ☐ Anbar sənədi
-

Sual: Gözlənilən tələbatın hesablanması üçün riyazi-statistik metodların tətbiqinə ehtiyac yarandıqda istifadə edilir. Bu hansı metoddur? (Çəki: 1)

- ☐ Determinləşdirilmiş
 - ☒ Stoxastik
 - ☐ Sistemlilik
 - ☐ Variantlılıq
 - ☐ İntegrativ keyfiyyət
-

Sual: Tələbatın hesablanmasında işçi heyətinin təcrübəsinə əsaslanır. Bu hansı metoddur? (Çəki: 1)

- ☒ Evrestik
 - ☐ Variantlılıq
 - ☐ MRP1
 - ☐ Kanban
 - ☐ Dartma
-

Sual: Məhsul göndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi üçün hansı sənədlərdən istifadə olunur? (Çəki: 1)

- ☐ Məhsul növünə görə
- ☒ Tələbnamələr və sifarişlərə görə

- ☐ Kontraktlara görə
 - ☐ Brokerlərə görə
 - ☐ Vasitəçilərə görə
-

Sual: Tədarükat Logistikasında təchizatçıların idarə edilməsi deyiləndə nə başa düşülür (Çəki: 1)

- ☐ təchizatçıların say və keyfiyyət baxımından doğru seçilməsi
 - ☐ əsas təchizatçılar ilə işin təkmilləşdirilməsi
 - ☐ təchizatçıların mütamadi ziyarət edilməsi və onların auditinin aparılması
 - ☐ təchizatçıların qiymətləndirilməsi
 - ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur
-

Sual: Tədarükat Logistikasında məhsulgöndərənlər ilə münasibətlərin qurulması zamanı hansı prinsiplərə riayət olunmalıdır (Çəki: 1)

- ☒ məhsulgöndərən ilə şirkətin ümumi iqtisadi mənafeələri üst-üstə düşməsinə nail olmaq
 - ☐ məhsulgöndərən ilə şirkətin ümumi iqtisadi mənafeələri üst-üstə düşməsinə nail olmamaq
 - ☐ yalnız əsas təchizatçıların maraqlarını nəzərə almaq
 - ☐ təchizatçıların mütamadi ziyarət edilməsi və onların auditinin aparmaq
 - ☐ təchizatçıların təklif etdiyi qiymətləri nəzərə almamaq
-

Sual: Tədarükat Logistikasında yerinə yetirilən əməliyyatların ardıcılığı nəyi təsdiq edir (Çəki: 1)

- ☒ az logistik xərclərlə yüksək bazar mənfəəti əldə etmək
 - ☐ ehtiyatların səviyyəsi nəzərə alınmamalıdır
 - ☐ məqsəd yalnız logistik servisin həyata keçirilməsidir
 - ☐ istehsalçı firmanın imici nəzərə alınmamalıdır
 - ☐ təchizatçıların təklif etdiyi müqavilə şərtləri qəbul edilməlidir
-

Sual: Dövlət müəssisəsi və kommersiya təşkilatlarında Tədarükat Logistikasının iş prinsipində əsas fərqlərdən biri nədir (Çəki: 1)

- ☐ dövlət təşkilatlarında təchizatçıların seçilməsi zamanı daha çox keyfiyyətə üstünlük verilir
 - ☐ kommersiya təşkilatlarında təchizatçıların seçilməsi zamanı daha çox keyfiyyətə üstünlük verilir
 - ☒ dövlət təşkilatlarında təchizat prosesi satınalmalar haqqında qanuna əsasən aparılır
 - ☐ dövlət təşkilatlarında təchizatçıların seçilməsi zamanı daha çox qiymətə üstünlük verilir
 - ☐ kommersiya şirkətlərində təchizatçıların seçilməsi zamanı daha çox qiymətə üstünlük verilir
-

Sual: Logistika məhsulgöndərənlərin seçilməsi zamanı hansı meyarlar xüsusi əhəmiyyət kəsb edir (Çəki: 1)

- ☐ təklif edilən xammal

- ☐ material və dəstləşdirici materialların qiyməti
 - ☐ material və istehsal resurslarının keyfiyyəti
 - ☐ göstərdikləri xidmətin keyfiyyəti
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Tədarükat logistikasında təkliflərin alınması və qiymətləndirilməsinin ən geniş yayılmış forması hansı hesab edilir (Çəki: 1)

- ☐ müsabiqə yolu ilə məhsulgöndərənlər ilə şəfahi danışıqlar
 - ☒ müsabiqə yolu ilə məhsulgöndərənlər ilə yazılı danışıqlar
 - ☐ müsabiqə yolu ilə məhsulgöndərənlər ilə araşdırmalar
 - ☐ məhsulgöndərənlər ilə şam yeməyi
 - ☐ bütün cavablar yanlıştır
-

Sual: Tədarükatın qiymət üzrə təhlilinin ilk mərhələsi hansıdır (Çəki: 1)

- ☒ məhsulun yaradılması mərhələsindən son istehlakçıya çatdırılması anınadək qiymətin təhlili müsabiqə yolu ilə məhsulgöndərənlər ilə şəfahi danışıqlar
 - ☐ görülmüş işlər və yerinə yetirilmiş xidmətlərin ümumi dəyərinə əsasən hesablanmış qiymətin təhlili, nəqliyyat xərclərinin qiymətləndirilməsi
 - ☐ məhsulların faydalılıq dərəcəsinə görə qiymətlərin təhlili
 - ☐ analoji məhsulların qiymətlərinin yüksəlməsi zamanı qiymətlərin təhlili
 - ☐ məhsul vahidinə çəkilən ilkin xərclərə görə qiymətlərin təhlili
-

Sual: Tədarükatın qiymət üzrə təhlilinin sonuncu mərhələsi hansıdır (Çəki: 1)

- ☐ məhsulun yaradılması mərhələsindən son istehlakçıya çatdırılması anınadək qiymətin təhlili müsabiqə yolu ilə məhsulgöndərənlər ilə şəfahi danışıqlar
 - ☐ görülmüş işlər və yerinə yetirilmiş xidmətlərin ümumi dəyərinə əsasən hesablanmış qiymətin təhlili
 - ☐ məhsulların faydalılıq dərəcəsinə görə qiymətlərin təhlili
 - ☐ sürüşkən qiymətlərin köməyi ilə apanlan təhlil
 - ☒ açıq məlumatlar - valyuta, birja kursları və gömrük statistikasına əsasən qiymətlərin təhlili
-

Sual: Logistik sistemə hansı funksional sahələr aid deyil (Çəki: 1)

- ☐ informasiya logistikası
 - ☒ kommersiya logistikası
 - ☐ istehsal logistikası
 - ☐ nəqliyyat logistikası
 - ☐ tədarükat logistikası
-

Sual: Materiallara tələbatının ödənilməsini tənzimləyən işlək mexanizm neçə adlanır (Çəki: 1)

- ☒ kontrakt sistemi
- ☐ ehtiyat sistemi
- ☐ planlaşdırma sistemi
- ☐ sifarişlər sistemi

☐ "dəqiq-vaxtında" sistemi

Sual: «Dəqiq vaxtında» (JIT) metodunun tətbiq edilməsində məqsəd (Çəki: 1)

- ☐ konveyer istehsalı şəraitində məhsulgöndərmələrin idarə edilməsi
 - ☐ materialların bölüşdürülməsi
 - ☒ ehtiyatların səviyyəsi kəskin surətdə azalması
 - ☐ aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilməsi
 - ☐ sifarişlər qəbulu
-

Sual: «Dəqiq vaxtında» (JIT) təchizat metodunun istifadəsi nələrin azalmasına gətirib çıxarır (Çəki: 1)

- ☐ konveyer istehsalı şəraitində məhsulgöndərmələrin idarə edilməsi
 - ☐ materialların bölüşdürülməsi
 - ☒ ehtiyatların səviyyəsi kəskin surətdə azalması
 - ☐ aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilməsi
 - ☐ sifarişlər qəbulu
-

Sual: «Dəqiq vaxtında» (JIT) təchizat metodunun istifadəsi nələrin azalmasına gətirib çıxarır (Çəki: 1)

- ☐ ümumi iş həcmnin
 - ☒ ehtiyatların
 - ☐ planlaşdırma işlərinin
 - ☐ bütün cavablar doğrudur
 - ☐ bütün cavabların heç biri doğru deyildir
-

Sual: «Məhsulgöndərənlərlə uzunmüddətli nümunəvi kontraktların bağlanmasını nəzərdə tutan sifarişlər üzrə təchizat sistemi»nin məqsədi (Çəki: 1)

- ☐ konveyer istehsalı şəraitində məhsulgöndərmələrin idarə edilməsi
 - ☐ materialların bölüşdürülməsi, məhsulgöndərənlərin, siyahısının müəyyənləşdirilməsi
 - ☐ ehtiyatların səviyyəsi kəskin surətdə azalması
 - ☐ aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilməsi
 - ☒ materiallara tələbat yarandıqca tərtib edilmiş sifarişlər məhsulgöndərənlərə təqdim edilməsi
-

Sual: «Proqnoz göstəricilər sistemi»nin tətbiqi zamanı nə baş verir (Çəki: 1)

- ☐ ehtiyatların səviyyəsi kəskin surətdə azalır
- ☐ aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərilir
- ☒ istehsal yerlərinə lazım olan materialların göndərilməsi həcmi dəqiq sifariş formalarına uyğunlaşdırılır
- ☐ konveyer istehsalı şəraitində məhsulgöndərmələri idarə olunur, materiallar bölüşdürülür istehsalat inkişaf edir
- ☐ materialların bölüşdürülür

Sual: «Elektron-informasiya metodu»nun tətbiqi zamanı nə baş verir (Çəki: 1)

- ☐ ehtiyatların səviyyəsi kəskin sürətdə azaldır
 - ☐ aralıq anbarlardan keçmədən materialların birbaşa istehsal xətlərinə göndərir
 - ☐ istehsal yerlərinə lazım olan materialların göndərilməsi həcmi dəqiq sifariş formalarına uyğunlaşdırır
 - ☐ konveyer istehsalı şəraitində məhsul göndərmələri idarə edir
 - ☒ sifarişlərin icra edilməsi ilə bağlı olan ayrı-ayrı logistik əməliyyatların yerinə yetirilməsini sürətləndirir
-

Sual: Material resurslarına tələbatın müəyyənləşdirilməsi üçün nə lazımdır (Çəki: 1)

- ☐ materialların bölüşdürülməsi proqramının tərtibi ,dəstləşdirici materialların xüsusiyyətləri
 - ☒ ötən hesabat ilində material resurslarının istehlak dinamikasının təhlili
 - ☐ ehtiyatların idarə edilməsi prinsipləri
 - ☐ dəstləşdirici materialların xüsusiyyətləri
 - ☐ sadalanan bütün cavabların heç biri doğru deyildir
-

Sual: Tədarükat Logistikasında müəssisəni lazım olan material resursları ilə vaxtında təmin etmək üçün hansı addım atılır (Çəki: 1)

- ☒ səmərəli təchizat formaları seçilməli və onlar iqtisadi cəhətdən əsaslandırılmalıdır.
 - ☐ ehtiyatların səviyyəsi nəzərə alınmamalıdır
 - ☐ məqsəd yalnız logistik servisin həyata keçirilməsi olmalıdır
 - ☐ istehsalçı firmanın imici nəzərə alınmamalıdır
 - ☐ təchizatçıların təklif etdiyi müqavilə şərtləri qəbul edilməməlidir
-

Sual: AVS(ABC)təhlil metodunun resursları ilk növbədə seçilməli hansı addım atılır (Çəki: 1)

- ☒ bütün material resursları içərisində istehsalat üçün vacib olan resurslar ilk növbədə seçilir
 - ☐ bütün material resursları içərisində o ərzaq resursları ilk növbədə seçilir
 - ☐ bütün material resursları içərisində sahibkar üçün vacib olan resurslar ilk növbədə seçilir
 - ☐ bütün material resursları içərisində tez satılan resurslar ilk növbədə seçilir
 - ☐ sadalanan bütün cavablar yanlışdır
-

Sual: Müəssisənin təchizat xidməti funksiyalarından biri hansıdır (Çəki: 1)

- ☒ istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın müəyyən edilməsi
 - ☐ texniki-təmir məsələlərin həlli
 - ☐ istehsal yerlərinə lazım olan materialların nəql edilməsi,logistik idarəetmənin tətbiqi,nəqliyyat məsələlərinin həlli
 - ☐ konveyer istehsalında fasiləsizliyin təmin edilməsi
 - ☐ icra olunan sifarişlərin ödənişlərinin təmin edilməsi
-

Sual: Tədarükat logistikası: (Çəki: 1)

- ☒ Tədarükat logistikası müəssisənin material resursları ilə təmin edilməsi prosesində material axınlarının idarə edilməsidir.
- ☐ Tədarükat logistikası maddi nemətlər yaradan və ya saxlama, çəkib- bükmə, düzmə və s. kimi maddi xidmətlər göstərərək müəssisə daxilində material axınlarının idarə edilməsini əhatə edir.
- ☐ Tədarükat logistikası müəssisənin istehsal etdiyi hazır məhsulların istehlakçılara çatdırılması zamanı material axınlarının idarə edilməsidir
- ☐ Tədarükat logistikası material axınlarının hərəkətinin təşkilini rasionallaşdırır.
- ☐ Material axınlarının düzgün idarə edilməsi

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	36
Maksimal faiz	36
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Normativ bazasından asılı olaraq təchizat planları: (Çəki: 1)

- ☐ normalaşdırılan və normalaşdırılmayan olur
- ☐ fərdi və qruplar üzrə tərtib edilir
- ☐ dövlət, assosiasiyalar və xüsusi sektorlara şamil edilir
- ☒ iriləşdirilmiş və təfəssiləşdirilmiş qaydada tərtib edilir
- ☐ dövlət tərəfindən dəqiq tənzimlənən və azad olurlar

Sual: Material resurslarına olan tələbat nəyin hesabına ödənilə bilər: (Çəki: 1)

- ☐ özünün və cəlb edilmiş vəsaitlər
- ☐ dövlət büdcəsi, kooperativləşdirilmiş məhsulgöndərmələr və özünün
- ☒ plan ilinin əvvəlinə gözlənilən qalıqlar, daxili mənbələrin səfərbər edilməsi və tədarük
- ☐ daxili və xarici mənbələr
- ☐ sərmayədarlar, lizing, faktoring və şəxsi vəsait qoyuluşları

Sual: Material resursların məsrəf norması: (Çəki: 1)

- ☐ təyin edilmiş məmulat həcminə sərf edilmiş xammal, material və elektrik enerjisinin minimal səviyyəsidir
 - ☐ müəssisənin istehsal ehtiyajları üçün əldə edilən xammal və digər resurslara istifadə olunan pul vəsaitlərinin elmi jəhətdən əsaslandırılmış plan məbləğidir
 - ☒ məhsul vahidinin istehsalına sərf edilmiş xammal, material, yanacaq və s. müəyyən edilmiş maksimal həddidir
 - ☐ istehsal proqramına uyğun olaraq xammal və materialların məsrəfinin hesablanmış həcmidir
 - ☐ hal-hazırda belə normalar təyin edilmir
-

Sual: Maddi-texniki təchizatın əsas formaları bunlardır: (Çəki: 1)

- ☐ topdan və pərakəndə
 - ☐ birbaşa və diler kontorları vasitəsilə
 - ☒ tranzit və anbar
 - ☐ özünün və cəlb edilmiş infrastruktur şəbəkəsi vasitəsilə
 - ☐ aşkar və gizli
-

Sual: Maddi-texniki təchizatda əmək məhsuldarlığı necə hesablanır: (Çəki: 1)

- ☐ natural ölçüdə olan işlərin bütün həcmnin fəhlələrin sayına düşən nisbəti kimi
 - ☐ müəyyən zaman müddətində yerinə yetirilmiş işlərin həcmi kimi
 - ☒ müəyyən zaman ərzindəki əmtəə (yük) dövriyyəsi həcmnin bu müddətdə çalışanların orta sayına düşən nisbəti kimi
 - ☐ bütün işçilərin əmək məhsuldarlıqlarının məcmusu kimi
 - ☐ orta statistik kəmiyyət kimi
-

Sual: Maddi-texniki təchizatın rentabelliği belə təyin edilir: (Çəki: 1)

- ☐ mənfəətin əsas fondlar və normalaşdırılan dövriyyə vəsaitlərinin orta illik dəyərində olan nisbəti kimi
 - ☐ gəlirlərlə tədavül xərclərinin fərqi kimi
 - ☐ müəyyən dövr ərzində əldə edilmiş əmtəə dövriyyəsinin həmin dövrdəki tədavül xərclərinə düşən nisbəti kimi
 - ☒ müəyyən müddət ərzindəki mənfəətin tədavül xərclərinə olan nisbəti kimi
 - ☐ iqtisadi effektin onun əldə olunmasına yönəldilmiş xərclərin məbləğinə düşən nisbəti kimi
-

Sual: Kontraktların hansı növləri var? (Çəki: 1)

- ☒ Birdəfəlik, dövrü, qarışıq
 - ☐ Ardıcıl, paralel
 - ☐ Variantlılıq, çeviklik
 - ☐ Stoxastik
 - ☐ Kanban metodu
-

Sual: Logistikada materiallara tələbatın hesablanması hansı metodlardan istifadə edilir? (Çəki: 1)

- ☐ Birdəfəlik
 - ☐ Dövrü
 - ☐ Fərdi
 - ☒ Determinləşdirilmiş, stoxastik, evrestik
 - ☐ Paralel
-

Sual: Sifarişlərin yerinə yetirilməsi dövrü və eləcə də materiallara tələbatın həcmi və yaranma vaxtı məlum olduqda tətbiq edilir. Bu hansı metoddur? (Çəki: 1)

- ☐ Stoxastik
- ☐ Qarışıq

- ☒ Determinləşdirilmiş
 - ☐ Fərdi
 - ☐ Evrestik
-

Sual: Azərbaycanda logistika hansı sahədə daha çox inkişaf etmişdir (Çəki: 1)

- ☐ kənd təsərrüfatı sahəsində
 - ☒ neft-qaz sahəsində
 - ☐ kimya sənayesində
 - ☐ bank sahəsində
 - ☐ turizm sahəsində
-

Sual: Biznesin inkişafı zamanı Logistikaya təsir edən amillər (Çəki: 1)

- ☒ rəqabətin güclənməsi və biznesin qloballaşması
 - ☐ maliyyə böhranı
 - ☐ ekoloji tələblərin azaldılması
 - ☐ keyfiyyət göstəricilərinin nəzərə alınmaması
 - ☐ dünyada istiləşmə prosesinin davam etməsi
-

Sual: Logistikanın funksional sahələri hansılardır (Çəki: 1)

- ☒ Tədarükat Logistikası, İstehsalat Logistikası, Bölüşdürücü Logistika
 - ☐ Tədarükat Logistikası, Kommersiya İşləri, Bölüşdürücü Logistika, nəqliyyat logistikası
 - ☐ Anbar Logistikası, Kommersiya İşləri, Bölüşdürücü logistika
 - ☐ Tədarükat Logistikası, İstehsalat Logistikası, Kommersiya İşləri
 - ☐ yuxarıda sadalanan cavabların heç biri doğru deyil
-

Sual: Tədarükat Logistikasının strateji məqsədlərindən biri hansıdır (Çəki: 1)

- ☐ məhsulların nəql edilməsi ,anbarlaşdırmanın vaxtında aparılması,istehsalatın düzgün aparılması
 - ☒ təchizat fəaliyyəti ilə bağlı ümumi xərclərin və satın alınan təchizat predmetlərinin ehtiyat səviyyələrinin optimallaşdırılması
 - ☐ anbarlaşdırmanın vaxtında aparılması
 - ☐ istehsalatın düzgün aparılması
 - ☐ cavabların hamısı doğrudur
-

Sual: Tədarükat Logistikasının strateji məqsədlərindən biri hansıdır (Çəki: 1)

- ☐ məhsulların nəql edilməsi ,istehsalatın düzgün aparılması ,anbarlaşdırmanın vaxtında aparılması
 - ☒ müəssisənin fəaliyyəti üçün tələb olunan xarici resurs axınının fasiləsiz təmin edilməsi
 - ☐ anbarlaşdırmanın vaxtında aparılması
 - ☐ istehsalatın düzgün aparılması
 - ☐ cavabların hamısı doğrudur
-

Sual: Tədarükat Logistikasının funksiyaları hansılardır (Çəki: 1)

- ☐ müştərilərin öyrənilməsi, istehsalatın planlaşdırılması, nəzarət
 - ☒ istehsalın maddi-texniki təminatının planlaşdırılması və təşkili
 - ☐ istehsalatın düzgün aparılması
 - ☐ anbarlaşdırmanın vaxtında aparılması
 - ☐ sadalanan cavabların heç biri doğru deyil
-

Sual: Tədarükat Logistikasının fəaliyyəti hansı addım ilə başlayır (Çəki: 1)

- ☐ müştərilərin öyrənilməsi və istehsalatın planlaşdırılması
 - ☒ tələb olunan materiala və ya xidmətə sifarişin hazırlanması
 - ☐ istehsalatın düzgün aparılması
 - ☐ anbarlaşdırmanın vaxtında aparılması
 - ☐ yuxarıda sadalanan cavabların hamısı doğrudur
-

Sual: Tədarükat Logistikanın fəaliyyət sahələri hansılardır (Çəki: 1)

- ☐ məhsulların nəqlənilməsi, mütəxəssislərin tədrisi, istehsalata nəzarət, anbarların tikintisi
 - ☒ alışların idarə edilməsi, sifarişlərin yerləşdirilməsi, ehtiyatlar, anbarlaşdırma, nəqliyyat
 - ☐ anbarlaşdırma və anbar daxili əməliyyatlar
 - ☐ istehsalatda olan mütəxəssislərlə iş
 - ☐ yuxarıda sadalanan cavabların heç biri doğru deyil
-

Sual: Tədarükat Logistikasında proseslər neçə gedir (Çəki: 1)

- ☒ sifarişlərin hazırlanması - təkliflərin alınması - müqavilənin bağlanılması - tələb edilən material resurslarının lazımi yerlərə əlverişli şərtlərlə çatdırılması - tədarükçilər ilə hesablaşma
 - ☐ tədarükçilər ilə hesablaşma-sifarişlərin göndərilməsi-təkliflərin alınması-müqavilənin bağlanılması
 - ☐ tədarükçilər ilə hesablaşma-təkliflərin alınması-sifarişlərin göndərilməsi-müqavilənin bağlanılması
 - ☐ sifarişlərin hazırlanması - təkliflərin alınması-sifarişlərin göndərilməsi-tədarükçilər ilə hesablaşma-müqavilənin bağlanılması-nəqliyyat proseslərinin həlli- şirkətlərlə görülən iş
 - ☐ yuxarıda sadalanan cavabların hamısı doğrudur
-

Sual: Tədarükat Logistikasında xərclərin azaldılması yolları hansılardır (Çəki: 1)

- ☐ maliyyə vəsaitlərinə daima qənaət etmək , xərclərin azaldılması
 - ☐ ehtiyatların nəzarətdə saxlanılması
 - ☐ infirmasiya axınlarının idarə edilməsi
 - ☐ sahibkarlıq fəaliyyətində satışların təkmilləşdirilməsi, xərclərin azaldılması
 - ☒ minimal qiymət və uyğun keyfiyyət təklifləri verən tədarükçilərin seçilməsi
-

Sual: Ehtiyatların səviyyəsinə nəzarət, materialların istehsal istehlakı üçün hazırlanması və onların istehsal yerlərinə verilməsi ilə bağlı əməliyyatların ardıcıl təşkili müəssisənin hansı xidməti tərəfindən həyata keçirilir (Çəki: 1)

- ☒ təchizat xidməti

- ☐ texniki-təmir xidməti
 - ☐ istehsalat departamenti
 - ☐ keyfiyyətə nəzarət şöbəsi
 - ☐ investisiya şöbəsi
-

Sual: Materialların tədarükatının planlaşdırılması prosesində aşağıdakı amillər mütləq nəzərə alınmalıdır (Çəki: 1)

- ☐ təchizat xidməti tələb olunan materialların nomenklaturası, sinfi, qrupu, alt qrupu və çeşidi
 - ☐ məhsul istehsalına lazım olan istehsal resurslarının həcmi
 - ☐ istehsal yerlərində materiallara tələbatın yaranması vaxtı
 - ☐ məhsulgöndərən firmaların məhsulgöndərmə imkanları
 - ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur
-

Sual: Reversiv logistika nədir (Çəki: 1)

- ☐ material resurslarına qənaət
 - ☒ material resurslarının əks istiqamətə axması
 - ☐ anbarlaşdırma növüdür
 - ☐ nəqliyyat daşımaları növüdür
 - ☐ istehsal logistikasında istifadə edilən planlaşdırma növüdür
-

Sual: Tələb olunan materialların nomenklaturası, sinfi, qrupu, alt qrupu və çeşidi hansı prosesdə mütləq nəzərə alınmalıdır (Çəki: 1)

- ☒ materialların tədarükatının planlaşdırılması prosesində
 - ☐ maliyyə prosedurlarının müəyyənləşdirilməsi prosesində
 - ☐ şirkətin təhlükəsilik standartlarında
 - ☐ müəssisənin marketinq strategiyasının tərtib edilməsində
 - ☐ müəssisənin marketinq strategiyasının tərtib edilməsində
-

Sual: Determinləşdirilmiş, stoxastik və evristik metodlar logistikada nə zaman istifadə olunur (Çəki: 1)

- ☒ materiallara tələbatın hesablanması
 - ☐ materiallara keyfiyyətinin müəyyənləşdirilməsində
 - ☐ şirkətin təhlükəsilik müəyyənləşdirilməsində
 - ☐ marketinq strategiyasının tərtib edilməsində
 - ☐ sadalanan bütün cavablar yanlıştır
-

Sual: Logistikada materiallara tələbatın hesablanması zamanı tətbiq edilən determinləşdirilmiş, stoxastik və evristik metodların seçilməsinə hansı amillər təsir göstərir (Çəki: 1)

- ☐ istehlakçı firma və ya müəssisənin ixtisaslaşma dərəcəsi
 - ☐ sifarişçinin maliyyə və istehsal imkanları
 - ☐ istehlak edilən xammal və materialların növü
 - ☐ istehsal olunan hazır məhsulun növü
 - ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur
-

Sual: Logistikada tədarükat metodları neçə təsnif edilir (Çəki: 1)

- ☐ xammal, material və dəstləşdirici məmulatların topdansaş ticarəti formasında
 - ☐ kiçik partiyalarla bir qaydada
 - ☐ qiymət cədvəlləri üzrə gündəlik (aylıq) hallarda
 - ☐ zəruri hallarda məhsulların alınması
 - ☒ sadalanan bütün cavablar doğrudur
-

Sual: Logistikada məhsulgöndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi üçün hansı ilkin sənədlərdən istifadə olunur (Çəki: 1)

- ☐ tələbnamələrdən və müqavilələrdən
 - ☒ tələbnamələrdən və sifarişlərdən
 - ☐ sifarişlərdən
 - ☐ tələbnamələrdən və aktlardan
 - ☐ sifarişlərdən və aktlardan
-

Sual: Logistikada sifariş nəyə deyilir (Çəki: 1)

- ☒ məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və keyfiyyətdə lazımı məhsulların tələb olunan vaxt müddətində göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir
 - ☐ müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir
 - ☐ adi sənəddi
 - ☐ sifarişin ilkin formasıdır
 - ☐ müqavilənin ilk variantıdır
-

Sual: Keçid iqtisadiyyatını xarakterizə edən əlamətlər hansılardır (Çəki: 1)

- ☐ tədarükat və məhsulgöndərmələr üzrə alternativ mənbələr əmələ gəldi
 - ☐ tədarükat və məhsulgöndərmələr üzrə alternativ mənbələr əmələ gəldi
 - ☐ bu mənbələrin seçilməsində tərəflər iqtisadi müstəqillik qazandılar
 - ☐ qiymətin əmələ gəlməsində bazar subyektlərinin rolu əhəmiyyətli dərəcədə artdı
 - ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur
-

Sual: Beynəlxalq praktikada firma və şirkətlər tədarükat işlərini sadələşdirmək məqsədilə adətən neçə nüsxə sifarişdən geniş istifadə edirlər (Çəki: 1)

- ☐ 12
 - ☐ 6
 - ☐ 5
 - ☒ 4
 - ☐ sadalanan bütün cavablar səhvdir
-

Sual: Logistik sistemlərin konsepsiyası və prinsipləri nədə ifadə olunur (Çəki: 1)

- ☐ marketing fəaliyyəti ilə əlaqədə
- ☒ material axınlarının idarə edilməsində

- ☐ yuxarıda sadalanan
 - ☐ sahibkarlıq funksiyasında
 - ☐ yuxarıda sadalanan cavabların heç biri doğru deyil
-

Sual: Logistika anlayışı ilk dəfə hansı sahədə istifadə olunmuşdur (Çəki: 1)

- ☐ mikrobiologiyada
 - ☒ hərbidə
 - ☐ fəlsəfədə
 - ☐ maşınqayırmada
 - ☐ əlvan metal sənayəsində
-

Sual: İstehlakçılara məhsulların göndərilməsi formaları hansılardır (Çəki: 1)

- ☐ zavod ehtiyatlarından birbaşa göndərmə
 - ☒ sadalanan bütün cavablar doğrudur
 - ☐ istehsal yerlərindən göndərmə
 - ☐ anbar sistemi vasitəsi ilə göndərmə
 - ☐ cavabların heç biri düz deyil
-

Sual: Logistikası elminin iqtisadiyyatda yayılması hansı illərə təsadüf edir (Çəki: 1)

- ☐ XV əsrin axırlarında
 - ☒ keçən əsrin 80-ci illərindən
 - ☐ XVII əsrdə
 - ☐ cavabların heç biri doğru deyil
 - ☐ 1855-ci ildən
-

Sual: Aşağıdakı axınlardan hansı logistikanın tətqiqat obyektı deyil (Çəki: 1)

- ☐ material axınları
 - ☒ anbar axınları
 - ☐ informasiya axınları
 - ☐ maliyyə axınları
 - ☐ kadr axınları
-

Sual: Azərbaycan Respublikasında logistika bir elmi sahə kimi nə vaxtdan fəaliyyət göstərir (Çəki: 1)

- ☐ cavabların heç biri düz deyil
 - ☒ ötən əsrin 90-cı illərindən
 - ☐ 1918-ci ildən
 - ☐ 1953-cü ildən
 - ☐ XIX əsrin ortalarından
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	11
Maksimal faiz	11

Sual: İstehlakçılara məhsulların göndərilməsi formaları hansılardır: (Çəki: 1)

- ☐ zavod ehtiyatlarından birbaşa göndərmə
- ☐ istehsal yerlərindən göndərmə
- ☐ anbar sistemi vasitəsi ilə göndərmə
- ☒ sadalanan bütün cavablar doğrudur
- ☐ zavod ehtiyatlarından birbaşa göndərmə və istehsal yerlərindən göndərmə

Sual: İstehlakçılara məhsulların göndərilməsi qrafiki özündə nəyi birləşdirir: (Çəki: 1)

- ☒ nəqletmə prosesinin əlverişli təşkili planını
- ☐ istehlakçılara məhsulların çatdırılmasını
- ☐ hərəkətediji heyətdən səmərəli istifadəni
- ☐ kadr axınlarının düzgün istiqamətlənməsini
- ☐ istehsal prosesinə nəzarəti

Sual: Sifarişlərin ölçülərini müəyyənləşdirən sistemin malik olduğu tənzimləyici parametrlər hansılardır: (Çəki: 1)

- ☐ sifariş nöqtəsi (ehtiyatların qeyd edilmiş səviyyəsi)
- ☐ sifarişin həcmi (məhsul partiyasının kəmiyyəti)
- ☐ məhsul göndərmənin maksimum həcmi
- ☐ Logistik informasiya sistemlərinin elementləri
- ☒ sifariş nöqtəsi (ehtiyatların qeyd edilmiş səviyyəsi) və sifarişin həcmi (məhsul partiyasının kəmiyyəti)

Sual: «Dövrü sifarişlər» sistemin malik olduğu tənzimləyici parametrlər hansılardır: (Çəki: 1)

- ☒ ehtiyatların bərpa edilməsinin maksimum səviyyəsi və onların təkrarlanması dövrü
- ☐ sifariş nöqtəsi
- ☐ məhsul göndərmələrin maksimum həcmi
- ☐ sifarişin həcmi
- ☐ istehsalın həcmi

Sual: Logistik vasitəçilərə hansılar aid edilir: (Çəki: 1)

- ☐ reklam agentlikləri
- ☐ yük terminalları
- ☐ ixtisaslaşmış nəqliyyat müəssisələri
- ☐ fond birjalrı
- ☒ yük terminalları, ixtisaslaşmış nəqliyyat müəssisələri

Sual: Mübadilə sferasında həyata keçirilən proses və əməliyyatların aşağıdakı növləri mövcuddur: (Çəki: 1)

- ☐ ictimai, qrup və fərdi
 - ☒ bölüşdürmə və yenidən bölüşdürmə
 - ☐ kommersiya və istehsal
 - ☐ stabilləşmiş və tədarükət
 - ☐ mübadilə, yükləmə-boşaltma və təhvil-təslim
-

Sual: Məhsul satışının əsas növlərinə aid edilir: (Çəki: 1)

- ☐ topdan və pərakəndə satış
 - ☐ üfüqi və şaquli bölüşdürmə və malyeridilişi kanallarından istifadə
 - ☒ birbaşa, dolayı, intensiv, selektiv, məqsədli və məqsədsiz
 - ☐ əmtəə birjası, yarmarka, sərgi vasitəsi və satılacaq məhsulların kataloqundan istifadə
 - ☐ reklam və satışın həvəsləndirilməsi vasitəsi ilə
-

Sual: Tranzit məhsulgöndərmələr nədir: (Çəki: 1)

- ☐ məhsul və material vasitəçilərin anbarından göndərilir
 - ☒ məhsul və materiallar vasitəçinin anbarına daxil olmadan həyata keçirilir
 - ☐ istehsalçı - topdan ticarət- pərakəndə ticarət - istehlakçı
 - ☐ vasitəçilər özləri göndərmələri yerinə yetirir
 - ☐ logistikada tranzit məhsulgöndərmələr yoxdur
-

Sual: məhsulgöndərmələrin müddətinə görə təsnifat: (Çəki: 1)

- ☐ yüklərin daşınma müddətinə görə
 - ☐ məhsulgöndərənlərin fəaliyyətindən asılı olaraq məhsulgöndərmələr
 - ☐ belə bir təsnifləşdirmə mövcud deyil
 - ☐ daha sürətli daşımalar
 - ☒ təcili, dövrü, təqvim üzrə
-

Sual: Hazır məhsulların istehsalçılardan son istehlakçılara hərəkətinin, satışının, satışdan əvvəl və ya sonrakı servis xidmətinin təşkilindən ibarət kompleks logistik aktivlik nəzərdə tutulur. Bu nədir? (Çəki: 1)

- ☒ Məhsulların fiziki bölüşdürülməsi
 - ☐ Məhsulların anbara hərəkəti
 - ☐ İstehsal logistikası
 - ☐ İnformasiya logistikası
 - ☐ Eşolanlaşdırılmış makro logistik sistem
-

Sual: Məhsulların bölüşdürülməsini həyata keçirmək üçün istehsalçılar bir-biri ilə qarşılıqlı əlaqədə olan nəyi yerinə yetirməlidirlər? (Çəki: 1)

- ☐ Məhsulların bölüşdürülməsini
- ☒ Satış strategiyasını
- ☐ Məhsulların anbarlaşdırılmasını
- ☐ Məhsulların qablaşdırılmasını

☐ Məhsulların qiymətləndirilməsini

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Firmanın anbarları aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: (Çəki: 1)

- ☐ saxlanılan materialın təyinatı, növü və xarakterinə görə
- ☐ binanın növü, yerləşməsi və fəaliyyət miqyasına görə
- ☐ odadavamlılıq dərəcəsinə görə
- ☐ mülkiyyət növünə görə
- ☒ sadalanan bütün cavablar doğrudur

Sual: Anbarın ümumi sahəsi hansı sahələr hesabına formalaşır: (Çəki: 1)

- ☐ faydalı
- ☐ qəbul-buraxılış
- ☐ köməkçi
- ☐ inzibati xidmət
- ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur

Sual: Anbar: (Çəki: 1)

- ☒ material qiymətlilərinin qəbul edilməsi, saxlanması və istehsal istehlakına hazırlanması üçün nəzərdə tutulan qurğudur
- ☐ məhsulların anbarlaşdırılması üçün qurğudur
- ☐ istehlakçıların material resursları ilə fasiləsiz təminat vasitəsidir
- ☐ nəqliyyatın istifadəsi üçün vasitədir
- ☐ vasitəçilərin istifadəsi üçün yararlıdır

Sual: Logistik xidmət heyətinin iştirakı ilə qablaşdırma haqqında qərarların hansıları qəbul edilir: (Çəki: 1)

- ☐ qablaşdırmada şəkillər
- ☐ qablaşdırmanın ölçüləri
- ☐ qablaşdırıcı materialların möhkəmlilik xarakteristikası
- ☐ qablaşdırmadakı reklam mətnləri
- ☒ qablaşdırmanın ölçüləri, qablaşdırıcı materialların möhkəmlilik xarakteristikası

Sual: Topdansatış ticarəti müəssisələrinin anbarında məhsulgöndərənlərlə bağlanan müqavilənin şərtlərindən nə birbaşa asılıdır: (Çəki: 1)

- ☐ dəstəkləmə sahəsindən keçən məhsulların xüsusi çəkisi

- ☐ göndərmə məntəqələrindən keçən məhsulların xüsusi çəkisi
 - ☒ vaqondan mexaniki yolla boşaldılmaya məruz qalmayan məhsulların xüsusi çəkisi
 - ☐ avtomobillərə mexaniki yolla yüklənməsi nəzərdə tutulmayan məhsulların xüsusi çəkisi
 - ☐ boru nəqliyyatından keçən məhsulların xüsusi çəkisi
-

Sual: Topdansatış ticarəti müəssisələrinin anbarında alijılarla bağlanan müqavilənin şərtlərindən nə birbaşa asılıdır: (Çəki: 1)

- ☒ dəstləşdirmə sahəsindən keçən məhsulların xüsusi çəkisi
 - ☐ qəbuletmə ekspedisiyası sahəsindən keçən məhsulların xüsusi çəkisi
 - ☐ qəbuletmə sahəsindən keçən məhsulların xüsusi çəkisi
 - ☐ vaqondan mexaniki yolla boşaldılmaya məruz qalmayan məhsulların xüsusi çəkisi
 - ☐ nəqliyyat daşımlarla bağlı xərclər
-

Sual: Saxlama şəraiti dedikdə bunlar başa düşülür: (Çəki: 1)

- ☐ materialların saxlanması mühüti
 - ☐ əmtəələrin (yüklərin) qəbul edilməsi, yerləşdirilməsi, kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi sistemi
 - ☒ əmtəələri (məhsulları) əhatə edən mühit: temperatur, nəmlik, işıqlama, qazlaşma, vibrasiyalar və s.
 - ☐ yüklərin saxlanılmasını təmin edən amillər kompleksi
 - ☐ istehsal ehtiyatları anbarlarında yaradılan temperatur və s. rejimi
-

Sual: Saxlama texnikasına aid edilir: (Çəki: 1)

- ☐ baza və anbarların texniki vasitələri
 - ☐ hazır məhsul anbarında məmulatların qəbulu və saxlanması sistemi
 - ☒ yüklərin saxlanması və yerləşdirilməsi qayda və üsulları
 - ☐ məmulatların saxlanması üçün təmin edilməsinə istiqamətlənmiş tədbirlər kompleksi
 - ☐ anbar işçilərinin fərdi imkanları
-

Sual: anbar təchizat forması nədir: (Çəki: 1)

- ☒ məhsul və material vasitəçilərin anbarına göndərilir və ondan sonra istehlakçıya satılır
 - ☐ məhsul və materiallar vasitəçinin anbarına daxil olmadan həyata keçirilir
 - ☐ istehsalçı - topdan ticarət- pərakəndə ticarət - istehlakçı
 - ☐ məhsul birbaşa göndərilir
 - ☐ logistikada tranzit məhsul göndərmələr yoxdur
-

Sual: Anbarın ümumi sahəsi hansı sahələr hesabına formalaşır: (Çəki: 1)

- ☐ faydalı
- ☐ qəbul-buraxılış
- ☐ köməkçi

- ☒ yuxarıda sadalanan bütün cavablar doğrudur
 - ☐ inzibati xidmət
-

Sual: Firma və təşkilatları məhsulların anbarlaşdırılmasına məcbur edən amillər: (Çəki: 1)

- ☐ istehsalda və nəqliətmədə istehsal güclərindən, texnoloji avadanlıqlardan yaxşı istifadə etməklə logistik xərclərin azaldılması;
 - ☐ anbarlaşdırma istehsal prosesinin tərkib hissəsi olduğundan əməli menecmentin tələblərinin ödənilməsi;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün material resurslarının anbarlaşdırılması və tədarükəti proseslərinin az xərclərlə başa gəlməsi;
 - ☐ bazarın coğrafi baxımdan müəyyən geniş hissəsinin əhatə edilməsi;
-

Sual: Qablaşdırılma xərclərinə aid deyil. (Çəki: 1)

- ☐ qablaşdırma materillərinin əldə edilməsi üzrə xərclər
 - ☒ qablaşdırma şirkətlərində administrasiyanın ümumi xərcləri
 - ☐ qablaşdırma şirkətlərində administrasiyanın ümumi xərcləri
 - ☐ məhsulların qablaşdırılması üzrə avtomatlaşdırılmış və ya əllə idarə edilməsi işlərinin korreksiyası üzrə xərclər
 - ☐ qablaşdırma materiallarının işlənilməsi üzrə xərclər
-

Sual: Yüklərin daşınması zamanı daşıma keyfiyyətinə təsir göstərə bilər. (Çəki: 1)

- ☐ xarici-təbii mühit:
 - ☒ temperatur
 - ☐ rütubət
 - ☐ ətraf mühit
 - ☐ coğrafi mühit
-

Sual: Qablaşdırmada yayılmış ştəbelləşdirmə formalarıdır: (Çəki: 1)

- ☒ Kərpic yığımı, dairəvi yığım, sıra ilə yığım, blok üsulu ilə yığım
 - ☐ taralar
 - ☐ müxtəlif ölçülü qablaşdırmalar
 - ☐ meşə materialları, kağız məmulatları
 - ☐ polietilən materiallar
-

Sual: Anbar logistikasında ənənəvi qablaşdırma materiallarına aid deyil (Çəki: 1)

- ☐ Dəmir
 - ☒ Plazma, rezin
 - ☐ Taxta
 - ☐ Kağız
 - ☐ saxsı qablar
-

Sual: Geniş çeşidli ixtisaslaşdırılmış anbarlarda məhsullar hansı kateqoriya üzrə saxlanılır (Çəki: 1)

- ☐ Oda davamlı məhsullar
 - ☒ Qara və əlvan metalın və bütün ərzaq məhsullarının növləri
 - ☐ Taxıl
 - ☐ Arpa
 - ☐ Taxta-şalban
-

Sual: Maddi ehtiyatlar – bu: (Çəki: 1)

- ☒ istehsal -texniki təyinatın, xalq istehlakı məmulatının şəxsi və ya istehsal istehlakı prosesinə girişi gözləyən başqa malların məhsulu istehsalın müxtəlif mərhələlərində olanlar
 - ☐ yüklər, detallar və mal-material dəyərləri
 - ☐ istehsal prosesində iştirak edən təbiətdən götürülmüş xammal
 - ☐ gözlə görünən nemətlər
 - ☐ ehtiyatlar
-

Sual: Məhsulun qabla birlikdə ümumi çəkisi ilə xalis çəkisi arasında fərqi ifadə edir. Bu nədir? (Çəki: 1)

- ☐ Anbar
 - ☒ Tara
 - ☐ Nəqliyyat
 - ☐ Paketlənmə
 - ☐ Qablaşdırma
-

Sual: Taralara nələr aid edilir? (Çəki: 1)

- ☐ Bidonlar
 - ☐ Qəfəsələr
 - ☐ Flakonlar
 - ☐ Bankalar
 - ☒ Cavablar doğrudur
-

Sual: Qablaşdırmanın yerinə yetirilməsi üçün neçə tələb vardır? (Çəki: 1)

- ☒ 6
 - ☐ 7
 - ☐ 4
 - ☐ 3
 - ☐ 9
-

Sual: Tara növlərinin müxtəlif olması nəyə görə lazımlıdır (Çəki: 1)

- ☒ Qablaşdırılan məhsulun fiziki-kimyəvi xassələrindən, tara materialının növündən, məhsulların nəql ediləcəyi məsafədən və s.asılıdır
 - ☐ Materialın sayından
 - ☐ Məhsulun qabaritindən
 - ☐ İstehlakçıların münasibətindən
 - ☐ Cavablar yanlışdır
-

Sual: Taralar necə təsnifləşdirilir (Çəki: 1)

- ☐ Hazırlanan materialın növünə görə
 - ☐ Qabaritinə görə
 - ☐ Fiziki-kimyəvi xassələrinə görə
 - ☐ Funksional təyinatına görə
 - ☒ Cavablar doğrudur
-

Sual: Hazırlanan materialın növünə hansı əməliyyatlar aiddir (Çəki: 1)

- ☐ Ağac
 - ☐ Metal
 - ☐ Metal
 - ☐ Kombinəşdirilmiş
 - ☒ Cavablar doğrudur
-

Sual: Keyfiyyəti tənzimləmək üçün toxuma kisələr neçə kateqoriyaya bölünür (Çəki: 1)

- ☐ 2
 - ☒ 5
 - ☐ 6
 - ☐ 9
 - ☐ 3
-

Sual: Həm məhsulla birlikdə , həm də onsuz öz formasını saxlaya bilmək qabiliyyətinə malikdir. Bu hansı tara formasıdır? (Çəki: 1)

- ☐ Sökülən-qatlanan tara
 - ☐ Yumşaq tara
 - ☒ Bərk tara
 - ☐ Yüngül tara
 - ☐ İstehlak tarası
-

Sual: İçərisindəki məhsulların formasını qəbul edir, alır və məhsulları fiziki təsirlərdən qoruyur. Bu hansı tara növüdür? (Çəki: 1)

- ☐ Bərk tara
 - ☒ Yumşaq tara
 - ☐ Nəqliyyat tarası
 - ☐ Tara avadanlıqları
 - ☐ Sökülməyən taralar
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	

Sual: Hazır məhsul ehtiyatının əsas məqsədi: (Çəki: 1)

- ☒ optimal məhsul partiyası ilə istehsalın təmin edilməsi
 - ☐ firmada məhsul istehsalı
 - ☐ hazır məhsulların anbarda saxlanması
 - ☐ texnoloji ehtiyatların yaradılması
 - ☐ material ehtiyatlarının maksimum səviyyəsi
-

Sual: Ehtiyatların optimallaşdırılması üçün xərf meyarları hansılardır: (Çəki: 1)

- ☐ məhsulların tədarükəti
 - ☐ ehtiyatların mahiyyəti və məqsədi
 - ☐ məhsulların olmaması ilə bağlı itkilər
 - ☐ istehsal yerlərinin resurslarla təminatı
 - ☒ məhsulların tədarükəti, ehtiyatların mahiyyəti və məqsədi, məhsulların olmaması ilə bağlı itkilər
-

Sual: Ehtiyatların saxlanması ilə bağlı xərflər hansılardır: (Çəki: 1)

- ☐ məhsulların anbarda saxlanması xərcləri
 - ☐ anbarın istismar xərcləri
 - ☐ məhsulların nəqləmə xərcləri
 - ☐ əsaslı kapital qoyuluşları
 - ☒ məhsulların anbarda saxlanması xərcləri, anbarın istismar xərcləri, əsaslı kapital qoyuluşları
-

Sual: Müəssisə ehtiyatları aşağıdakıların azaldılması üçün yaradır: (Çəki: 1)

- ☒ kiçik məhsul partiyalarının yüksək qiymətlə alınmasından yaranan itkilərin
 - ☐ maliyyə vəsaitlərinin ehtiyat formasında dondurulmasından yaranan itkilərin
 - ☐ məhsulların zay olması riskinin
 - ☐ məhsulların saxlanması ilə məşğul olan heyətin əmək haqqı xərclərinin
 - ☐ anbarlarda normadan artıq malların saxlanması ilə bağlı yaranan itkilərin
-

Sual: «İstehsal ehtiyatları» kateqoriyasına nə aid edilir: (Çəki: 1)

- ☐ topdansatış ticarəti müəssisələrinin anbarındakı ehtiyatlar
 - ☒ sənaye müəssisələrinin anbarında yerləşdirilən xammal
 - ☐ yolda olan ehtiyatlar
 - ☐ istehsalçı müəssisənin anbarında hazır məhsul
 - ☐ daxili və xarici ehtiyatlar
-

Sual: «Əmtəlik ehtiyatlar» kateqoriyasına aid edilir: (Çəki: 1)

- ☐ çörək zavodunun anbarındakı un
- ☐ ayaqqabı fabrikinin anbarındakı xammal
- ☒ metallurgiya kombinatının hazır məhsul anbarında metalloprokatlar

- ☐ taxıl kombinatının anbarında taxıl
 - ☐ material və informasiya axınları
-

Sual: Müəssisələrin (firmaların) ehtiyatları deyəndə bunları başa düşürük: (Çəki: 1)

- ☐ «qara günə» qoyulmuş pulları və malları
 - ☐ məhsul saxlanması olan material resurslarının məcmusunu
 - ☒ müvəqqəti olaraq istifadə edilməyən material resurslarını
 - ☐ satış üçün nəzərdə tutulmamış istehsal və satış resurslarını
 - ☐ indiki zaman tələb olunmayan bütün istehsal potensialı
-

Sual: Ehtiyatların yaranması səbəbləri bunlardır: (Çəki: 1)

- ☐ istehsal və maliyyə risklərinin sığorta edilməsi
 - ☐ təkrar istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi
 - ☒ təbii və coğrafi, texniki-texnoloji, təşkilati-iqtisadi, iqtisadi amillər
 - ☐ istehsal və istehlakın zaman və məkan kəsiyində üst-üstə düşməməsi
 - ☐ istehsal infrastrukturunu ilə kifayət qədər təmin edilməməsi amilləri
-

Sual: Ehtiyatların əsas funksiyaları: (Çəki: 1)

- ☐ alıcıların sifarişlərinin yerinə yetirilməsinin təmin edilməsi
 - ☒ istehsal, nəqliyyat və istehlak mərhələləri arasında yaranan uyğunsuzluğun aradan qaldırılması,
 - ☐ sexlərin və sahələrin lazım olan materiallarla təmin edilməsi
 - ☐ risklərin və rəqabət mübarizəsinin idarə edilməsi, müəssisənin mənfəətliliyinin və rentabelliyyəsinin təmin edilməsi
 - ☐ material resurslarının istehsalı, bölgüsü və istehlakı arasında əhəngdarlığın təmin edilməsi
-

Sual: Əmtəə dövriyyəsi prosesindəki rolundan asılı olaraq ehtiyatların təsnifatı: (Çəki: 1)

- ☐ istehsal və satış
 - ☐ hazırlıq, sığorta və mövsümi
 - ☒ istehsal sferası, dövriyyə sferasının
 - ☐ dövlət və ərazi
 - ☐ istehsal, bölgü, mübadilə və istehlak sferasının
-

Sual: Ehtiyatların maksimal səviyyəsi maksimal axın ehtiyatının sığorta və hazırlıq ehtiyatlarının məbləğinə bərabərdir? (Çəki: 1)

- ☒ Bəli
 - ☐ Xeyr
 - ☐ Bu müəssisənin imkanlarından asılıdır
 - ☐ Bazar tədqiqatlarından asılıdır
 - ☐ İstehsal tipindən asılıdır
-

BÖLMƏ: 1102

Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mövsümi ehtiyatlar əsasən bunlarla əlaqədardır: (Çəki: 1)

- ☐ məhsullara olan mövsümi tələblə
- ☐ müəssisələrin məhsul istehlakında əks olunan təbii hadisələrlə
- ☒ istehsalın, istehlakın və nəqlətmənin mövsümi olmaları ilə
- ☐ ayrı-ayrı mövsümlərdə satıcıların qiymət siyasətindəki tərəddüdlərlə
- ☐ ilin müəyyən mövsümlərində müəssisələrin fəaliyyət xüsusiyyətləri ilə

Sual: Müəssisə ehtiyatları yaradır: (Çəki: 1)

- ☒ kiçik məhsul partiyalarının yüksək qiymətlə alınmasından yaranan itkilərin azaldılması üçün
- ☐ maliyyə vəsaitlərinin ehtiyat formasında dondurulmasından yaranan itkilərin azaldılması üçün
- ☐ məhsulların zay olması riskinin azaldılması üçün
- ☐ məhsulların saxlanması ilə məşğul olan heyətin əmək haqqı xərclərinin azaldılması üçün
- ☐ informasiyanın saxlanması üçün

Sual: Ehtiyatların yaradılması müəssisəyə nə verir (Çəki: 1)

- ☐ Lazımsız məsrəflərin xərclənməsi
- ☒ İstehsal prosesinin fasiləsizliyinin təmin edilməsi
- ☐ İnformasiya axınlarının vaxtında işlənməsi
- ☐ Nəqliyyat xərclərinin yaradılması
- ☐ Tədarükat bazarının vaxtında aşkarlanması

Sual: Material ehtiyatlarının saxlanma yerlərinə nələr aid edilir? (Çəki: 1)

- ☒ İstehsal və əmtəəlik ehtiyatlar
- ☐ Sığorta və keçici
- ☐ Mövsümi
- ☐ Cari
- ☐ Zəmnət ehtiyatları

Sual: Material ehtiyatlarının vaxta görə təsnifləşdirilməsi özündə hansı elementləri birləşdirir (Çəki: 1)

- ☐ Maksimum arzu edilən
- ☐ Cari
- ☐ Zəmanətli
- ☐ Uzun müddət istifadə edilməyən
- ☒ Bütün cavablar doğrudur

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Material ehtiyatları hansı xüsusiyyətinə görə təsnifləşdirilir (Çəki: 1)

- ☒ Saxlanma yerlərinə, icraetmə funksiyasına, vaxta görə
 - ☐ Məhsulgöndərmə
 - ☐ Vasitəçilər, agentlər
 - ☐ Brokerlər, distribyuterlər
 - ☐ Informasiyaların elektron mübadiləsi
-

Sual: Cari ehtiyatların yaradılma məqsədi nədir (Çəki: 1)

- ☐ Uzun müddət istifadə üçün nəzərdə tutulur
 - ☐ Qısa müddət üçün nəzərdə tutulur
 - ☒ Bir il ərzində istifadə üçün yaradılan ehtiyatlar
 - ☐ Mövsümlə bağlı yaradılan ehtiyatlar
-

Sual: Ehtiyatların idarə edilməsi sistemində həll edilən əsas məsələlər hansılardır: (Çəki: 1)

- ☐ Müxtəlif səviyyəli anbarlarda ehtiyatların cari səviyyəsinin uçotu
 - ☐ Zəmanətli ehtiyatlarının həcmnin müəyyənləşdirilməsi
 - ☐ Sifariş həcmnin hesablanması
 - ☐ Sifarişlərarası vaxt intervalının təyin edilməsi
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Ehtiyatlar logistikasında "JiT" konsepsiyasının rolu nədən ibarətdir (Çəki: 1)

- ☒ Ehtiyatları formalaşdırmaq və onların saxlanması ilə bağlı xərcləri minimumlaşdırmaqdan ibarətdir
 - ☐ Məhsulların lazımı sayda çatdırılması
 - ☐ Məhsulgöndərənlərin seçilməsi
 - ☐ Qablaşdırma və taralaşdırma işlərinin səmərəli şəkildə yerinə yetirilməsi
 - ☐ Maximum səviyyədə ehtiyatların yaradılması
-

Sual: "Dəqiq vaxtında" logistik konsepsiyası hansı cəhətlərlə xarakterizə edilir: (Çəki: 1)

- ☐ Material resursları, bitməmiş istehsal qalığının və hazır məhsul üzrə minimum ehtiyatın həcmi;
- ☐ İstehsal tsiklinin qısalığı;

- ☐ Hazır məhsul istehsalının və məhsulgöndərmələrin böyük olmayan həcmi;
- ☐ Səmərəli informasiya təminatı;
- ☒ Bütün cavablar doğrudur.

Sual: Keçici ehtiyatların mahiyyəti nədir? (Çəki: 1)

- ☒ Bir il ərzində istifadə edilməyən və növbəti ilə keçən ehtiyatlardır
- ☐ Bir il ərzində istifadə edilən ehtiyatlardır
- ☐ Uzun müddət istifadəsi nəzərdə tutulan ehtiyatlardır
- ☐ Mövsümlə bağlı yaradılan ehtiyatlardır
- ☐ Maksimum arzu edilən ehtiyatlardır

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Nəqliyyat sisteminin maddi-texniki bazasını təşkil edən elementlər hansılardır: (Çəki: 1)

- ☐ nəqliyyat vasitələri
- ☐ yol və şəbəkə təsərrüfatı
- ☐ texniki qurğu və avadanlıqlar
- ☐ istehsal avadanlıqları
- ☒ nəqliyyat vasitələri, yol və şəbəkə təsərrüfatı, texniki qurğu və avadanlıqlar

Sual: Nəqliyyat vasitələrinin seçilməsinə təsir edən amillər hansılardır: (Çəki: 1)

- ☒ nəqliyyat vasitəsinin məhsuldarlığı
- ☐ yürüş əmsalı
- ☐ yükqaldırma əmsalı
- ☐ nəqliyyat tarifləri
- ☐ yükqaldırma və yürüş əmsalı

Sual: Adları çəkilən nəqliyyat vasitələrindən biri ən aşağı əmək məhsuldarlığına malikdir: (Çəki: 1)

- ☐ dəmiryolu nəqliyyatı
- ☐ hava nəqliyyatı
- ☒ avtomobil nəqliyyatı
- ☐ boru kəməri nəqliyyatı
- ☐ su nəqliyyatı

Sual: Tranzit norması adı altında başa düşülür: (Çəki: 1)

- ☐ nəqliyyat vasitələrinin maksimum yüklətmə qabiliyyətinin standart səviyyəsi
 - ☐ vasitəçilərin baza və anbarlarına daxil olmadan birbaşa daşınan məhsulların maksimum yol verilən ümumi kəmiyyəti
 - ☐ məhsul göndərmə müqavilələrində qeyd olunan və istehlakçılara göndəriləcək yüklərin hesablanmış səviyyəsi
 - ☒ bir sifariş üzrə istehlakçının ünvanına istehsalçı müəssisə tərəfindən yüklənmiş məhsulların minimum yol verilən ümumi kəmiyyəti
 - ☐ bazar iqtisadiyyatı şəraitində bu norma müəyyənləşdirilmir
-

Sual: logistikada nəqliyyat növlərinə aid deyil: (Çəki: 1)

- ☐ dəmiryolu nəqliyyatı
 - ☐ hava nəqliyyatı
 - ☐ avtomobil nəqliyyatı
 - ☐ boru kəməri nəqliyyatı
 - ☒ magistral nəqliyyat
-

Sual: hansı amil nəqliyyat tarifiyinin formalaşmasına təsir göstərir(bütün nəqliyyat növlərində): (Çəki: 1)

- ☒ nəqliyyat vahidinin yük göturmə amili, məsafə
 - ☐ yükdaşıma planları
 - ☐ müəssisənin strategiyası
 - ☐ nəqliyyat marşrutları
 - ☐ əsas növ nəqliyyat sistemi
-

Sual: nəqliyyat növünün seçilməsinə təsir edən amil: (Çəki: 1)

- ☐ yükdaşımaların sürəti
 - ☐ yükdaşımaların qiyməti
 - ☐ yükdaşımaların həcmi
 - ☒ cavabların hamısı düzdür.
 - ☐ cavablarm heç biri düz deyil
-

Sual: Bir sistem kimi nəqliyyat iki alt sistemdən ibarətdir: (Çəki: 1)

- ☐ makro sistem və mikro sistem
 - ☒ ümumi istifadə olunan və ümumi istifadə olmayan nəqliyyat sistemi.
 - ☐ polimodal sistem
 - ☐ mono modal nəqliyyat sistemi
 - ☐ multimodal
-

Sual: xüsusi nəqliyyat parkının yaradılması və ya icarəyə götürülməsi aşağıdakı amillərdən asılıdır: (Çəki: 1)

- ☐ xüsusi nəqliyyat parkının yaradılması (icarə və ya nəqliyyat vasitələrinin lizinq xidmətinə götürülməsi) və istismarına çəkilən məsrəflər;
- ☐ yükdaşımalarda iştirak edən nəqliyyat - ekspedisiya, nəqliyyat və digər logistik vasitəçilərə göstərdikləri xidmətlərə görə ödənilən haqlar və onun səviyyəsi;
- ☐ nəqliyyatın sürəti (vaxtı);

- ☒ bütün cavablar düzdür
 - ☐ nəqletmənin keyfiyyəti (yüklərin daşınması və saxlanması etibarlılığı) aid edilir.
-

Sual: Ayrı-ayrı nəqliyyat vasitələrilə nəql edilən logistik yük vahidlərini nəqletmə növləri üzrə aşağıdakı kimi təsnif etmək olar: (Çəki: 1)

- ☐ unimodal;
 - ☐ qarışıq;
 - ☐ kombinəlaşdırılmış;
 - ☒ bütün cavablar düzdür
 - ☐ intermodal;
-

Sual: Unimodal nəqletmədə: (Çəki: 1)

- ☐ bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqletmə ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər.
 - ☒ bir nəqliyyat növü ilə, məsələn, avtomobillə həyata keçirilir.
 - ☐ nəqletmə iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur.
 - ☐ vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qapıdan qapıya» qarışıq yükdaşımalar qəbul edilmişdir.
 - ☐ iki nəqliyyat növündən, məsələn, dəmir yolu - avtomobil, çay nəqliyyatı - avtomobil; dəniz – avtomobil və s. - dən istifadə etməklə həyata keçirilir.
-

Sual: Logistik (o cümlədən, nəqliyyat) xidmətlər aşağıdakı müddəə və qaydalara əsaslanırlar: (Çəki: 1)

- ☐ hər bir göstərilən xidmət qəbul edən (alan) üçün unikaldır;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ son nəticədə göstərilən xidmətdən informasiyanın qavranılmasından başqa heç bir şey qalmayacaqdır;
 - ☐ xidmət (və ya onun bir hissəsi) yenidən dövrəyə qaytarıla bilməz;
 - ☐ xidmətləri ehityat üçün istehsal edib saxlamaq olmaz;
-

Sual: Göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi zamanı ən mühüm komponentlər kimi aşağıdakılar çıxış edə bilməz: (Çəki: 1)

- ☐ mühit, təhlükəsizlik
 - ☒ ekoloji tarazlılıq, qənaətlilik
 - ☐ etibarlılıq, mülayimlik
 - ☐ məsuliyyətlik, ünsiyyətcillik
 - ☐ mükəmməllik, qarşılıqlı anlaşma
-

Sual: Müştərilərə yüklərin daşınması üzrə nəqliyyat xidmətlərinin göstərilməsi özünə aşağıdakıları daxil etmir: (Çəki: 1)

- ☐ əmtəənin (yükün) fiziki xüsusiyyətlərinə uyğun olaraq müvafiq qablaşdırmanın seçilməsi;
- ☒ anbarlaşdırılan zaman tez xarab olan məhsulların tez istehlaka çatdırılması
- ☐ qabşadıma üzərinə marka, ştrix-kod və xüsusi izahların yapışdırılması;

- ☐ unifikasiya edilmiş nəqliyyat tarasından istifadə olunması, yük vahidlərinin formalaşdırılması, paketləşdirmə və konteynerləşdirmə;
 - ☐ daşımanın və nəqliyyat vasitələrinin optimal (rasional, əlverişli) növünün seçilməsi;
-

Sual: Spesifik nəqliyyat amillərinə aiddir: (Çəki: 1)

- ☐ əlaqə yolları şəbəkəsinin yerləşməsi;
 - ☒ buraxılan məhsulların nomenklaturu, nəqliyyat vasitəsinin tipi və onun işin ritmikliyi
 - ☐ istismar şəraiti, o cümlədən işin mövsümliliyi və ritmikliyi;
 - ☐ buraxılış və daşıma qabiliyyəti;
 - ☐ nəqliyyat prosesinin təşkili sistemi.
-

Sual: İstehlakçılara nəqliyyat xidmətlərinin göstərilməsinin əsas parametrlərinə aşağıdakılar aiddir: (Çəki: 1)

- ☐ sifarişin yerləşdirilməsi və təsdiqlənməsinin rahatlığı;
 - ☐ tariflərin obyektivliyi və xidmət göstərilməsi üzrə xərclər haqqında informasiyanın müntəzəmliyi;
 - ☐ kreditlərin verilməsi imkanı; qablaşdırmanın keyfiyyəti, habelə paket və konteyner daşımalarının yerinə yetirilməsi imkanı.
 - ☐ anbarlarda yüklərin yenidən işlənməsinin effektivliyi;
 - ☒ cavabların hamısı düzdür
-

Sual: İstehlakçılara nəqliyyat xidmətlərinin göstərilməsinin əsas parametrlərinə aid deyil: (Çəki: 1)

- ☐ daşıma üzrə sifarişin alınmasından onun çatdırılmasına qədər olan vaxt;
 - ☒ istehlakçılara göstərilən xidmət keyfiyyət parametrləri tələb etmir əsas tələb ucuz qiymətdir
 - ☐ tələbat üzrə çatdırılmanın etibarlılığı və mümkünlüyü;
 - ☐ ehtiyatların mövcudluğu, təchizatın stabilliyi;
 - ☐ sifarişin yerinə yetirilməsinin tamlığı və açıqlıq dərəcəsi;
-

Sual: Nəqliyyat-ekspedisiya təminatı özünə aşağıdakıları daxil etmir: (Çəki: 1)

- ☐ lazımi daşıma sənədlərinin rəsmiləşdirilməsi;
 - ☒ İstehsal prosesini təşkil etmək və bölüşdürmək
 - ☐ nəqliyyat müəssisələri ilə daşınma üzrə müqavilənin bağlanması;
 - ☐ yüklərin daşınmasına görə hesablaşma;
 - ☐ yükləmə-boşaltma işlərinin təşkili və həyata keçirilməsi;
-

Sual: Nəqliyyat-ekspedisiya təminatı özünə aşağıdakıları daxil etmir: (Çəki: 1)

- ☐ lazımi daşıma sənədlərinin rəsmiləşdirilməsi;
 - ☒ İstehsal prosesini təşkil etmək və bölüşdürmək
 - ☐ nəqliyyat müəssisələri ilə daşınma üzrə müqavilənin bağlanması;
 - ☐ yüklərin daşınmasına görə hesablaşma;
 - ☐ yükləmə-boşaltma işlərinin təşkili və həyata keçirilməsi;
-

Sual: Nəqliyyat-ekspedisiya təminatı özünə aşağıdakıları daxil etmir: (Çəki: 1)

- ☐ saxlama (çəkilib-bükülmə, qablaşdırma, anbarlaşdırma);
 - ☒ məhsulları tədarük etmək və optimal istehsalı təşkil etmək
 - ☐ kiçik partiyaların iriləşdirilməsi, iri partiyaların kiçildilməsi;
 - ☐ informasiya təminatı;
 - ☐ istehsal və ticarət müəssisələrinin əmtəələrin effektiv bölüşdürülməsinə qarşı tələbatının tam təmin edilməsi şəraitində optimal üsul və metodlardan istifadə edilməklə sığortalama, maliyyə və gömrük xidmətləri və s.
-

Sual: Azərbaycana nəql edilən yüklər əsasən tranzitlə hansı ölkədən keçmir (Çəki: 1)

- ☐ Türkiyədən
 - ☒ Moldovadan
 - ☐ Russiyadan
 - ☐ Gürcüstandan
 - ☐ İrandan
-

Sual: Müştərilərə yüklərin daşınması üzrə nəqliyyat xidmətlərinin göstərilməsi özünə aşağıdakıları daxil edir: (Çəki: 1)

- ☐ düzgün yüklənmə vasitəsilə nəqliyyat vasitələrinin yükqaldırma qabiliyyətindən mümkün qədər tam istifadə edilməsi;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi zamanı texnologiyalara riayət edilməsi;
 - ☐ müasir informasiya texnologiyaları və kompyuter dəsyəklənməsinin tətbiqi.
 - ☐ əmtəələrin, ehtiyatların anbar və terminallarda yerləşdirilməsi və uçotunun müasir texnologiyaları və yanaşmalarından istifadə olunması;
-

Sual: Müxtəlif nəqliyyat növləri ilə daşıma variantlarının seçilməsi zamanı başlıca göstəricilər kimi aşağıdakılar çıxış etmir: (Çəki: 1)

- ☐ istismar xərclərinin səviyyəsi;
 - ☒ nəqliyyat vasitəsinin genişliyi, rahatlığı və bahalılığı
 - ☐ hərəkət sürəti və çatdırılma müddətləri;
 - ☐ daşıma və buraxılış qabiliyyətinin mövcud olması;
 - ☐ müxtəlif şəraitlərdə daşımaların təmin olunmasında maveretmə;
-

Sual: Dəniz ticarət limanlarının aşağıdakı üç tipi mövcuddur: (Çəki: 1)

- ☐ Müasir avadanlıqla təmin olunmuş multimodal daşımaları həyata keçirən limanlardır. Əsas məqsədi neft daşınmasıdır.
- ☐ Eyni yanalma körpülərində müxtəlif gəmi və yüklərin emalı aparıldığı ümumi təyinatlı limanlar
- ☐ Kütləvi yüklərin (filiz, çörək, daş kömür, oduncaq, neftalin yükləri) emalının aparıldığı ixtisaslaşmış limanlar. Belə yüklərin xüsusiyyətlərinin nəzərə alınması ilə yanalma körpü xətləri, yükləmə-boşaltma işləri üçün mexanizmlər sistemi və avtomatlaşdırılmış komplekslər tikilir
- ☒ Eyni yanalma körpülərində müxtəlif gəmi və yüklərin emalı aparıldığı ümumi təyinatlı limanlar, kütləvi yüklərin (filiz, çörək, daş kömür, oduncaq, neftalin yükləri)

emalının aparıldığı ixtisaslaşmış limanlar. Belə yüklərin xüsusiyyətlərinin nəzərə alınması ilə yanalma körpü xətləri, yükləmə-boşaltma işləri üçün mexanizmlər sistemi və avtomatlaşdırılmış komplekslər tikilir, Kombinasialı – ixtisaslaşmış yanalma körpülərinə malik olan ən iri dəniz ticarət limanları, kütləvi yüklərin yenidən emalı üçün rayonlar və əsas etibarilə tara-dənə yüklərin emalı üçün ümumi təyinatlı yanalma körpüləri

☐ Kombinasialı – ixtisaslaşmış yanalma körpülərinə malik olan ən iri dəniz ticarət limanları, kütləvi yüklərin yenidən emalı üçün rayonlar və əsas etibarilə tara-dənə yüklərin emalı üçün ümumi təyinatlı yanalma körpüləri

Sual: Ştəbelləşmə nədir (Çəki: 1)

- ☐ yüklərin daşınma üsuludur
 - ☒ məhsulları müəyyən üsulla poddon üzərinə yığılıb bərkidilməsidir
 - ☐ Yükdəşmə vasitəsidir
 - ☐ Yükdəşmə vasitəsidir
 - ☐ Nəqliyyat vasitələrinin zənciridir
 - ☐ Nəqliyyat vasitələrinin zənciridir
-

Sual: Əlavə nəqliyyat xərclərinə aiddir. (Çəki: 1)

- ☐ Gömrük rüsumu, lisenziya yığımları
 - ☒ İnzibati işçilərin saxlanması xərcləri
 - ☐ ƏDV, aksiz, gömrükdə anbar xərcləri
 - ☐ Gömrük sənədləşdirilməsi xərcləri
 - ☐ İnformasiya konsaltinq xidməti göstərilməsi üzrə xərclər
-

Sual: Hansı nəqliyyat növü daha ucuz yükdaşımaları həyata keçirir: (Çəki: 1)

- ☐ avtomobil nəqliyyatı
 - ☒ su nəqliyyatı
 - ☐ dəmir yolu nəqliyyatı
 - ☐ hava nəqliyyatı
 - ☐ heç bir cavab düz deyil
-

Sual: Dəniz nəqliyyatının çatışmazlıqlarına aid deyil: (Çəki: 1)

- ☐ təbii-coğrafi və naviqasiya şəraitindən asılılıq. Naviqasiya dövrünün müddəti və buz rejiminin (yolların tam və qismən donması) mürəkkəbliyi bununla müəyyən olunur;
 - ☒ dəniz yollarında böyük məsafələrə daşımalar zamanı daşımanın maya dəyəri başqa nəqliyyat növləri ilə müqayisədə daha aşağı olur.
 - ☐ dəniz kənarlarında mürəkkəb liman təsərrüfatının tikilməsinin zəruriliyi.
 - ☐ böyük yük göturmə qabiliyyəti olan gəmilərdən istifadə edə bilmək imkanı. cavabların hamısı düzdür
 - ☐ Dəniz nəqliyyatından böyük məsafələrdə istifadə olunması daha qənaətlidir, çünki qısa məsafələrdə dəniz nəqliyyatının mühüm üstünlüklərindən biri reallaşmır
-

Sual: Avtomobil nəqliyyatının çatışmazlıqlarına aid deyil: (Çəki: 1)

- ☐ su və dəmir yolu nəqliyyatı ilə müqayisədə maya dəyərinin nisbətən çox olması. Maya dəyərinin yüksək olması avtomobil nəqliyyat vasitəsi vahidinin az yükləmə qabiliyyətinin və avtomobil nəqliyyat vasitəsinin kifayət qədər mürəkkəbliyinin nəticəsidir;
- ☒ təbii-coğrafi və naviqasiya şəraitindən asılılıq. Naviqasiya dövrünün müddəti və buz rejiminin (yolların tam və qismən donması) mürəkkəbliyi bununla müəyyən olunur;
- ☐ avtomobillərə xidmət göstərilməsinin maddi-texniki bazasının dəyərinin nisbətən yuxarı olması (bir sıra hallarda bu bazanın hələ kifayət qədər inkişaf etməməsinə baxmayaraq);
- ☐ mövcud avtomobil yollarının kifayət qədər uzun olmaması və texniki cəhətdən pis vəziyyətdə olması.
- ☐ nəqliyyat növlərinin içərisində ən əmək tutumlu olması

Sual: Sərnişin daşımalarında hava nəqliyyatının əsas üstünlüklərindən deyil? (Çəki: 1)

- ☐ Sərnişinlərin çatdırılmasının yüksək sürəti, nəqliyyat vasitəsində gedişin rahatlığı;
- ☒ Nisbətən az kapital qoyuluşu. Hava yolları, onların tikilməsi və ya istismar vəziyyətində saxlanması üçün xərc tələb etmirlər;
- ☐ Uçuş zamanı sərnişinlərə göstərilən xidmətlərin kifayət qədər yüksək mədəni səviyyəsi.
- ☐ Uçuşun yerə enmədən (birbaşa) uçuş məsafəsinin böyük olması (10 min km-ə qədər). Birbaşa uçuşlar sərnişinlərin çatdırılma sürətini yüksəldir.
- ☐ sərnişinlərin zamanına qənaət, təyyarələrin yüksək texniki sürəti, birbaşa uçuşların uzunluğu;

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: qablaşdırma əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;
- ☒ cavablarm hamısı düzdür
- ☐ logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi
- ☐ saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;
- ☐ məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;

Sual: fiziki-kimyəvi və konstruksiyasızma görə taraların təsnifatı: (Çəki: 1)

- ☒ Sökülməyən taraya, sökülən-qatlanan taraya, bərk taralar, Yumşaq taralar
- ☐ dəmir tara
- ☐ qəfəşələr

- ☐ həcm tarası
 - ☐ taxta taralar
-

Sual: Funksional təyinatına görə taralar aşağıdakı növlərə ayrılır: (Çəki: 1)

- ☐ istehlak (daxili) tarası;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ nəqliyyat (xarici) tarası;
 - ☐ birdövriyyəli;
 - ☐ çoxdövriyyəli;
-

Sual: İxtisaslaşma dərəcəsinə görə isə taralar: (Çəki: 1)

- ☒ ixtisaslaşmış və universal tara
 - ☐ dar və geniş
 - ☐ nəqliyyat (xarici) tarası
 - ☐ üstü açıq və qapalı
 - ☐ çoxdövriyyəli
-

Sual: Anbarların əsas funksiyaları hansılardır? (Çəki: 1)

- ☐ İstehsal edilən məhsul çeşidinin tələblərə uyğun olaraq istehlakçı çeşidlərinə dəyişdirilməsi
 - ☐ Anbarlaşdırma və saxlama
 - ☐ Məhsulgöndərənlərdən daxil olan məhsulların keyfiyyətinə nəzarətin təşkili
 - ☐ Xidmətlərin göstərilməsi
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Hansı əlamətlərinə görə anbarlar təsnifləşdirilir (Çəki: 1)

- ☐ Logistik aktivliyə münasibətinə görə
 - ☐ Məhsulların növlərinə
 - ☐ Mülkiyyət formasına
 - ☐ Funksional təyinat və ixtisaslaşma səviyyəsinə görə
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Sənaye müəssisələrinə məxsus olan anbarlar neçə növ əlamətə görə təsnifləşdirilir (Çəki: 1)

- ☐ 3
 - ☒ 2
 - ☐ 5
 - ☐ 6
 - ☐ 9
-

Sual: Fəaliyyət xarakterinə görə anbarlar bölünür: (Çəki: 1)

- ☒ Material, istehsaldaxili, satış-əmtəəlik anbarlara
- ☐ Nəqliyyat vasitələri anbarlarına
- ☐ Satış, informasiya, vasitəçi

- ☐ Tara təsərrüfatına
 - ☐ Ehtiyatların saxlanması görə
-

Sual: Saxlanılan materialın növünə və xarakterinə görə anbarlar bölünür (Çəki: 1)

- ☒ Universal və ixtisaslaşmış
 - ☐ Ümumi və fərdi
 - ☐ Tək növlü anbarlar
 - ☐ Bağlı və açıq
 - ☐ Yarımbağlı və qapalı
-

Sual: Binanın quruluşu və konstruksiyasına görə anbarlar bölünür: (Çəki: 1)

- ☐ Bağlı
 - ☐ Yarımbağlı
 - ☐ Açıq
 - ☐ Xüsusi
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Məkanca yerləşməsi və fəaliyyət miqyasına görə anbarlar bölünür: (Çəki: 1)

- ☐ Universal anbarlara
 - ☐ Yarımbağlı, qapalı anbarlara
 - ☒ Mərkəzləşdirilmiş, sahəvi, sexyanı
 - ☐ Açıq, xüsusi
 - ☐ İstehsaldaxili anbarlar
-

Sual: Odadavamlılıq dərəcəsinə görə anbarlar bölünür: (Çəki: 1)

- ☐ Qurğular, rezervuarlar
 - ☒ Yanmayan, çətin yanan, tez alışan
 - ☐ Qoruyucu , açıq anbarlar
 - ☐ Buzlu anbarlar
 - ☐ Tez yanan, rütubətli anbarlara
-

Sual: Bazarda fəaliyyətinin formasından asılı olmayaraq hər bir təsərrüfat subyektinin ixtiyarında, sərəncamında olan anbarlar başa düşülür. Bu hansı anbar növüdür?

(Çəki: 1)

- ☐ Dövlət anbarları
 - ☒ Xüsusi anbarlar
 - ☐ Ticarət mərkəzinin anbarı
 - ☐ Bələdiyyə anbarı
 - ☐ Şərikli anbarlar
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	15
Maksimal faiz	15

Sual: "Distribyuşn miks"ın mahiyyəti nədir? (Çəki: 1)

- ☐ Informasiyaların qəbul edilməsi
- ☐ İstehsal prosesinə nəzarət
- ☒ Bölüşdürmə siyasəti üzrə qərarların reallaşdırılması vasitəsi
- ☐ Taraların quraşdırılması
- ☐ Yükdaşımların yerinə yetirilməsi

Sual: Müasir iqtisadi şəraitdə satış sistemi necə yerinə yetirilirdi? (Çəki: 1)

- ☐ Məhsul istehsalçılarının təsərrüfat maraqlarının reallaşdırılmasına imkan verən məhsuldar mərhələ
- ☐ Məhsulların istehlakçılara çatdırılması texnologiyası
- ☐ Əmtəələrin dəyərinin dəyişilməsi forması
- ☐ Əmtəələrin dəyərinin dəyişilməsi forması
- ☒ bütün cavablar doğrudur

Sual: Bölüşdürücü logistika hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- ☐ əmtəəlik ehtiyatların idarə edilməsi
- ☐ sifarişlərin əlınması və onların istehlakçı tələbinə uyğun vaxtı-vaxtında yerinə yetirilməsinin təmin edilməsi
- ☐ material axınlarının istehsal istehlakına hazırlanması üçün komplektləşdirmə, qablaşdırma və digər logistik əməliyyatların icrası
- ☐ rəşional yükdaşımların təşkilı, logistik servis xidmətinin planlaşdırılması, təşkilı və idarə edilməsi
- ☒ bütün cavablar doğrudur

Sual: Bölüşdürücü logistikanın perspektiv inkişafı neçənci illəri əhatə edir? (Çəki: 1)

- ☐ 1950- ci illərin əvvəli
- ☒ 1970-ci illərin sonu
- ☐ 1980
- ☐ 1990
- ☐ 1940

Sual: Firma daxilində məhsulların fiziki yerdəyişməsi üzrə kompleks məsələlərin həll edilməsi və xarici mühitdə istehlakçıların nəqliyyat ekspedisiya xidmətlərinə və təchizat –satış xarakterli işlərə təlabatlarının dolğun ödənilməsi üçün material axınlarının idarə edilməsi sahəsində istifadə olunan potensial imkan və vasitələrdən ibarətdir. Bu hansı konsepsiyanın mahiyyətidir? (Çəki: 1)

- ☒ Logistik konsepsiyanın mahiyyəti
- ☐ Marketing konsepsiyasının mahiyyəti
- ☐ Nəqliyyatın daşınması
- ☐ Bölüşdürücü konsepsiya

☐ Kanbam sistemi

Sual: İstehlakçıların bazar tələbinin dolğun ödənilməsinə istiqamətlənmiş istehsalın idarə edilməsi, bazara malyeridilişi və məhsul satışından ibarətdir. Bu hansı konsepsiyadır? (Çəki: 1)

- ☐ Yükdaşımların idarə edilməsi
 - ☐ Qablaşdırmanın yerinə yetirilməsi
 - ☒ Markerinq konsepsiyası
 - ☐ Dartma sistemi
 - ☐ İtələmə sistemi
-

Sual: Bölüşdürücü logistika çərçivəsində həll edilən məsələlər hansılardır? (Çəki: 1)

- ☐ Sifariş portfelinin formalaşdırılması prosesini optimallaşdırmaq
 - ☐ Məhsulgöndərmələrin həyata keçirilməsi üçün sifarişçilərlə müqavilələr bağlamaq
 - ☐ Müxtəlif satış kanallarında məhsul satışının ahəngdarlığını təmin etmək və ona riayət etmək
 - ☐ Logistik servis xidməti çərçivəsində istehlakçı tələbini öyrənmək və onu dolğun ödəmək
 - ☒ Bütün cvablar doğrudur
-

Sual: Sifarişlərin idarə edilməsi sahəsində hansı sahə əsas kompleks göstərici hesab olunur? (Çəki: 1)

- ☒ Sifarişlər portfeli
 - ☐ Tədarükat logistikası
 - ☐ Nəqliyyat logistikası
 - ☐ Anbar logistikası
 - ☐ Informasiyaların toplanması
-

Sual: Logistik sistemin təkmilləşdirilməsi zamanı sifarişlərin idarə edilməsi zamanı neçə səviyyəli nəzarətdən istifadə olunur? (Çəki: 1)

- ☐ Sifarişlər portfeli
 - ☒ Strateji və taktiki nəzarət
 - ☐ Məhsulgöndərmələrə nəzarət
 - ☐ İstehsal fəaliyyətinə nəzarət
 - ☐ Yükdaşımalara nəzarət
-

Sual: Strateji nəzarətə nələr aid edilir? (Çəki: 1)

- ☐ İstehsalın diversifikasiyası
 - ☐ Hazır məhsul istehsalında çeşid dəyişkənliyinin baş verməsi
 - ☐ İri, strateji əhəmiyyətli sifarişlərin əldə edilməsi və ya itirilməsi
 - ☐ İri, strateji əhəmiyyətli sifarişlərin əldə edilməsi və ya itirilməsi
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: Məhsulların topdansatış ticarəti üzrə ixtisaslaşmış vasitəçi strukturlara və son istehlakçılara göndərilməsi ilə bağlı yerinə yetirilən əməliyyatlar kompleksi başa düşülür. Bu nədir? (Çəki: 1)

- ☐ Vasitəçilər
 - ☐ Nəzarətçilər
 - ☒ Məhsulgöndərmə
 - ☐ Planlaşdırma
 - ☐ Brokerlər
-

Sual: Bölüşdürücü logistikada məhsullar son istifadə əlamətindən asılı olaraq neçə əsas fond üzrə qruplaşdırılır (Çəki: 1)

- ☐ 5
 - ☐ 7
 - ☐ 4
 - ☐ 1
 - ☒ 3
-

Sual: Material axınlarının vasitəçi ticarət strukturlarının anbar və bazarlarına daxil olmadan birbaşa istehlakçı müəssisələrə göndərilməsi başa düşülür. Bu hansı məhsulgöndərmə növüdür? (Çəki: 1)

- ☐ Çevik xidmət intizamı
 - ☐ Vasitəçilər
 - ☒ Tranzit məhsulgöndərmə
 - ☐ Eksport
 - ☐ Birinci növbəli
-

Sual: Bölüşdürücü logistikanın ənənəvi satışdan əsas fərqli cəhətləri hansılardır? (Çəki: 1)

- ☐ Bölgü prosesinin istehsal və tədarükat prosesləri ilə sistemli qarşılıqlı əlaqəsi
 - ☐ Bölgü prosesi daxilində bütün funksiyaların sistemli şəkildə qarşılıqlı əlaqəsi
 - ☐ Material və informasiya axınlarının idarə edilməsi prosesinin marketingin məqsəd və vəzifələrinə tabe edilməsindən
 - ☒ Bölgü prosesinin istehsal və tədarükat prosesləri ilə sistemli qarşılıqlı əlaqəsi, bölgü prosesi daxilində bütün funksiyaların sistemli şəkildə qarşılıqlı əlaqəsi, material və informasiya axınlarının idarə edilməsi prosesinin marketingin məqsəd və vəzifələrinə tabe edilməsindən
 - ☐ Heç bir fərqləri yoxdur
-

Sual: Məhsul istehsalçılarının satış siyasəti üzrə qəbul etdikləri qərarlar hansılardır? (Çəki: 1)

- ☐ Tədarükat və satış bazarlarının öyrənilməsi
- ☐ Mövcud bazar paylarının qorunub saxlanması
- ☐ Əlavə bazar segmentlərinin əldə edilməsi kimi məqsədlərin həyata keçirilməsi
- ☒ Tədarükat və satış bazarlarının öyrənilməsi mövcud bazar paylarının qorunub saxlanması əlavə bazar segmentlərinin əldə edilməsi kimi məqsədlərin həyata keçirilməsi
- ☐ Məhsulların qablaşdırılması

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Bir sistem kimi nəqliyyat iki alt sistemdən ibarətdir: (Çəki: 1)

- ☐ makro sistem və mikro sistem
 - ☒ ümumi istifadə olunan və ümumi istifadə olmayan nəqliyyat sistemi.
 - ☐ polimodal sistem
 - ☐ mono modal nəqliyyat sistemi
 - ☐ bütün cavablar düzdür
-

Sual: Xüsusi nəqliyyat parkının yaradılması və ya icarəyə götürülməsi aşağıdakı amillərdən asılıdır: (Çəki: 1)

- ☐ xüsusi nəqliyyat parkının yaradılması (icarə və ya nəqliyyat vasitələrinin lizinq xidmətinə götürülməsi) və istismarına çəkilən məsrəflər;
 - ☒ bütün cavablar düzdür
 - ☐ yükdaşımalarda iştirak edən nəqliyyat - ekspedisiya, nəqliyyat və digər logistik vasitəçilərə göstərdikləri xidmətlərə görə ödənilən haqlar və onun səviyyəsi;
 - ☐ nəqliyyatın sürəti (vaxtı);
 - ☐ nəqliyyatın keyfiyyəti (yüklərin daşınması və saxlanması etibarlılığı).
-

Sual: Unimodal nəqliyyat: (Çəki: 1)

- ☐ bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqliyyat ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər.
 - ☒ bir nəqliyyat növü ilə, məsələn, avtomobillə həyata keçirilir.
 - ☐ nəqliyyat iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur.
 - ☐ vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qapıdan qapıya» qarışıq yükdaşımalar qəbul edilmişdir.
 - ☐ iki nəqliyyat növündən, məsələn, dəmir yolu - avtomobil, çay nəqliyyatı - avtomobil; dəniz – avtomobil və s. - dən istifadə etməklə həyata keçirilir.
-

Sual: Multimodal daşımalarda: (Çəki: 1)

- ☐ bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqliyyat ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər.
- ☒ ən azı iki nəqliyyat növü ilə, vahid nəqliyyat sənəti əsasında, vahid nəqliyyat tarifi ilə adətən dövlət daxilində həyata keçirilir.

- ☐ nəqliyyat iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur.
 - ☐ bir necə dövlətin ərazisindən, vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qapıdan qapıya» qarışıq yükdaşımalardır,
 - ☐ iki nəqliyyat növündən, məsələn, dəmir yolu - avtomobil, çay nəqliyyatı - avtomobil; dəniz – avtomobil və s. - dən istifadə etməklə həyata keçirilir.
-

Sual: intermodal daşımlar: (Çəki: 1)

- ☐ bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqliyyat ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər
 - ☒ bir necə dövlətin ərazisindən, vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qapıdan qapıya» qarışıq yükdaşımalardır
 - ☐ bir nəqliyyat növü ilə, məsələn, avtomobillə həyata keçirilir.
 - ☐ nəqliyyat iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur.
 - ☐ iki nəqliyyat növündən, məsələn, dəmir yolu - avtomobil, çay nəqliyyatı - avtomobil; dəniz - avtomobil və s. - dən istifadə etməklə həyata keçirilir.
-

Sual: Nəqliyyat sistemləri logistikasında qablaşdırma əsasən aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi
 - ☐ saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;
 - ☐ məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;
-

Sual: Konteynerlər yük vahidlərinin daşınması üçün tətbiq olunan digər nəqliyyat avadanlıqlarından aşağıdakı əlamətlərə görə fərqlənir: (Çəki: 1)

- ☐ metaldan hazırlanır, sabit ölçülüdür və məhsulların fiziki bölüşdürülməsi əməliyyatlarında təkrar-təkrar istifadə üçün kifayət qədər sadədir;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ cavabların heç biri düz deyil
 - ☐ yüklərin aralıq mərhələlərdə yüklənməsi və ya boşaldılmasına yol vermədən konteynerlərin konstruksiyası onların bir və ya bir neçə nəqliyyat növündə daşınması üçün xüsusi quraşdırılmışdır;
 - ☐ yüklərin tez boşaldılması və ya yüklənməsini təmin edir;
-

Sual: Hansı nəqliyyat növü yükləri “qapıdan qapıya” daşıya bilər: (Çəki: 1)

- ☐ su nəqliyyatı
 - ☒ avtomobil nəqliyyatı
 - ☐ dəmir yolu nəqliyyatı
 - ☐ hava nəqliyyatı
 - ☐ boru kəməri nəqliyyatı
-

Sual: Nəqliyyat tarifi nədir: (Çəki: 1)

- ☐ yüklərin daşınmasına çəkilən xərclərdir
 - ☒ yük və sərnişin daşınmasına alınan ödənişdir
 - ☐ nəqliyyat logistikasında olan xərclərdir
 - ☐ cavablarm heç biri düz deyil
 - ☐ bütün cavablar düzdür
-

Sual: Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri: (Çəki: 1)

- ☐ "Trans-Sibir" nəqliyyat dəhlizi
 - ☒ TRACECA
 - ☐ Azərbaycan ərazisindən nəqliyyat dəhlizləri keçmir
 - ☐ "Volqa – Don" nəqliyyat dəhlizi
 - ☐ bütün cavablar düzdür
-

Sual: "Trans-Sibir" nəqliyyat dəhlizinə alternativ olaraq hansı nəqliyyat dəhlizi yaranmışdır (Çəki: 1)

- ☐ "Volqa-Don" nəqliyyat dəhlizi
 - ☒ "TRACECA" nəqliyyat dəhlizi
 - ☐ "Şimal-Qərb" nəqliyyat dəhlizi
 - ☐ "Trans Atlantik" nəqliyyat dəhlizi
 - ☐ "Trans-Sibir" nəqliyyat dəhlizinə alternativ dəhliz yoxdur
-

Sual: "TRACECA" nəqliyyat dəhlizi proqramı nə vaxt qəbul edilmişdir (Çəki: 1)

- ☐ 28 may 1998-ci ildə
 - ☒ 3 may 1993-cü ildə
 - ☐ 15 iyul 2001
 - ☐ 13 aprel 1996-cı ildə
 - ☐ 31 dekabr 1995-ci il
-

Sual: Aşağıdakı dövlətlərdən hansı "TRACECA" nəqliyyat dəhlizinə daxil deyil (Çəki: 1)

- ☐ Azərbaycan
 - ☒ Rusiya
 - ☐ Afrika
 - ☐ Qazaxstan
 - ☐ Rumıniya
-

Sual: Aşağıdakı dövlətlərdən hansı "TRACECA" nəqliyyat dəhlizinə daxildir (Çəki: 1)

- ☐ Rusiya
 - ☒ Kazaxstan
 - ☐ Polşa
 - ☐ İsveçrə
 - ☐ Portuqaliya
-

Sual: Reversiv logistika nədir (Çəki: 1)

- ☐ material resurslarına qənaət
 - ☒ material resurslarının əks istiqamətə axması
 - ☐ anbarlaşdırma növüdür
 - ☐ nəqliyyat daşımaları növüdür
 - ☐ istehsal logistikasında istifadə edilən planlaşdırma növüdür
-

Sual: Nəqliyyatda məlumatların elektron mübadiləsi sistemi necə adlanır (Çəki: 1)

- ☐ FACT
 - ☒ EDİFACT
 - ☐ EAN 13
 - ☐ USPS
 - ☐ CARFAX
-

Sual: İTF kodlaşdırma sistemində əsasən neçə rəqəm istifadə olur (Çəki: 1)

- ☐ 12
 - ☒ 14
 - ☐ 13
 - ☐ 8
 - ☐ 11
-

Sual: Nəqliyyat xidməti göstərilməsi üzrə fəaliyyətin xüsusiyyətləri aşağıdakı müddəalar şəklində ifadə olunur: (Çəki: 1)

- ☐ xidmətlər, onların göstərilməsi prosesindən kənarda mövcud ola bilməzlər (yəni onlar toplanma (yığıla) bilməz);
 - ☒ Cavabların hamısı düzdür
 - ☐ xidmətlər özündə yalnız konkret vaxtda və konkret yerdə və ya istiqamətdə konkret istehlak dəyərini əks etdirir ki, bu da onların xidmətlər bazarında dəyişdirilməsinin mümkünlüyünü əhəmiyyətli dərəcədə məhdudlaşdırır;
 - ☐ Nəqliyyat xidmətləri maddi istehsal prosesini yükəkləşdirən və/və ya ona başlanğıc verən xidmətlərə aid olunur
 - ☐ xidmətlərin satışı faktiki olaraq əmək prosesinin özünün satışıdır, buna görə də xidmətlərin keyfiyyəti əmək prosesinin özünün keyfiyyəti ilə müəyyən olunur;
-

Sual: Nəqliyyat xidmətlərinə aşağıdakıları aid etmək olar (Çəki: 1)

- ☐ yük və sərnişinlərin daşınması
 - ☒ cavabların hamısı düzdür
 - ☐ yükləmə-boşaltma işləri (yükləmə, boşaltma, yenidən yükləmə, sərnişinlərin yer dəyişməsi, anbardaxili əməliyyatlar);
 - ☐ yüklərin saxlanması
 - ☐ daşıma vasitələrinin hazırlanması
-

Sual: Nəqliyyat xidmətlərinə aşağıdakıları aid etmək olmaz (Çəki: 1)

- ☐ daşıma vasitələrinin icarə və ya kirayə şərtləri ilə təklif edilməsi;
- ☒ nəqliyyat dəhlizində təhlükəsizliyi təmin etmək

- ☐ yeni və təmir olunmuş nəqliyyat vasitələrinin çatdırılması;
 - ☐ yüklərin saxlanması
 - ☐ daşıma vasitələrinin hazırlanması
-

Sual: Nəqliyyat logistikasının məqsədi: (Çəki: 1)

- ☐ Nəqliyyat vasitəsinin mühərriklərinin gücünün təyini
 - ☐ Yükləmənin və avtomobilin boşaldılması qaydalarının təyini, təyyarə, gəmi.
 - ☒ Çatdırılmanın rəşional marşrutunun təyini
 - ☐ İstənilən məhsulun seçilməsi
 - ☐ Bütün cavablar doğrudur (əslidir)
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Funksional xüsusiyyətinə görə anbarlar necə fərqləndirilir: (Çəki: 1)

- ☐ İstehsal prosesinin fasiləsizliyini təmin etmək üçün bufer ehtiyatı anbarları
 - ☐ Alıcıların spesifik tələblərinə müvafiq olaraq sifarişlərin formalaşması üçün təyin edilən komission anbarlar
 - ☐ Anbarlaşdırılan məmulatların mühafizəsini təmin edən saxlama anbarları
 - ☐ Xüsusi anbarlar
 - ☒ Bütün cavablar doğrudur
-

Sual: İxtisaslaşdırılmış anbarlar neçə yerə bölünür: (Çəki: 1)

- ☐ 5
 - ☐ 7
 - ☐ 9
 - ☒ 3
 - ☐ 2
-

Sual: İxtisaslaşdırılmış anbarlar bölünür: (Çəki: 1)

- ☐ Dar ixtisaslaşdırılmış
 - ☐ İxtisaslaşdırılmış
 - ☐ Geniş çeşidli
 - ☒ Yuxarıda sadalanan cavablar doğrudur
 - ☐ Heç bir cavab doğru deyil
-

Sual: Yüklə nədir? (Çəki: 1)

- ☐ Yüklə — istehsal olmamış material resursudur.

- ☒ Yük — istehsal olmamış material resursudur. Yük — nəql edilməyə qəbul edilmiş xammal, material və s.
 - ☐ Yük — avadanlıq və materiallardır
 - ☐ Yük — Daşınmasını gözləyən, anbarda səliqəli yığılmış material resursudur
 - ☐ cavabların hamısı düzdür.
-

Sual: Logistika sahəsində outsorsinq nədir (Çəki: 1)

- ☐ xarab olmuş material resursunun istehlakçılara geri qaytarılması
 - ☒ outsorsinq (ingiliscə outsourcing) – xarici resursların (maddi, əmək, intellektual) istifadəsi, şəxsi biznes-prosesdən imtina və digər təşkilatda bu biznes-prosesin həyata keçirilməsi üzrə xidmətlərin əldə edilməsidir. (məsələn: öz nəqliyyat xidmətini digər daha peşəkar firmaya etibar etmək)
 - ☐ xarab məhsulların seçilməsi və utilizasiyası
 - ☐ nəqliyyat xidmətinin bir tərkib hissəsi
 - ☐ anbar daxili xidmətdir
-

Sual: logistika sahəsində outsorsinqin əsas məqsədi (Çəki: 1)

- ☐ xarab olmuş məhsulları istehsal müəssisələrinə geri qaytarmaq prosesidir
 - ☒ müxtəlif iqtisadi yollarla firmanın zəyif olan sahələrində rəqabət qabiliyyəti əldə etmək (xərcləri azaltmaq, mövcud olan potensialı artırmaq, xidmətin keyfiyyətini yüksəltmək, riskləri azaltmaq və s.)
 - ☐ ekologiya zərər verən tullantıların yığılması və utilizasiyası
 - ☐ anbarda yüklərin seçilməsi, qablaşdırılması və yük vahidinin formalaşdırılması
 - ☐ cavabların hamısı yanlıştır
-

Sual: Qablaşdırma logistik sistemin məsrəf normasına və məhsuldarlığına birbaşa formada təsir göstərmir. Belə xərclərin elementləri aşağıdakılardan ibarət deyil: (Çəki: 1)

- ☐ qablaşdırma materiallarının əldə edilməsi üzrə xərclər
 - ☒ qablaşdırma zamanı marketinq tərəfindən aparılan tətqiqat xərci
 - ☐ məhsulların qablaşdırılması üzrə avtomatlaşdırılmış və ya əl işlərinin korreksiyası üzrə xərclər
 - ☐ qablaşdırma materiallarının işlənməsi üzrə xərclər
 - ☐ qablaşdırma xərcləri marketinqə aiddir
-

Sual: Qablaşdırmaların göndəriş üçün iriləşdirilmiş yük vahidlərində möhkəmləndirilməsi aşağıdakı üstünlükləri təmin edir: (Çəki: 1)

- ☐ təyinat yürində nəqliyyatın boşaldılması vaxtının ixtisar olunması;
 - ☒ cavabların hamısı düzdür
 - ☐ yüklərin emalı əməliyyatlarının asanlaşdırılması;
 - ☐ daxil olan yüklər üzərində nəzarətin sadələşməsi;
 - ☐ ehtiyatların daha reasiona şəkildə yerləşdirilməsi sayəsində sifarişlərin seçilməsinin sürətlənməsi;
-

Sual: WARRANT nədir? (Çəki: 1)

- ☐ yük qaiməsinin sadə formasıdır

- ☒ anbar iki hissədən ibarət şəhadətnaməsidir
 - ☐ yükdaşıma zəmanətidir.
 - ☐ yükdaşımada vasitəcidir.
 - ☐ cavabların hamısı yanlıştır.
-

Sual: Avropa Logistlər Assosiasiyası ELA nə zaman yaranmışdır. (Çəki: 1)

- ☐ 1998-ci ildə
 - ☐ 1951-ci ildə
 - ☐ 2001-ci ildə
 - ☐ 1974-ci ildə
 - ☒ 1984-ci ildə
-

Sual: Ehtiyatların saxlanması hansı xərclər aid deyil? (Çəki: 1)

- ☐ Anbar saxlanması üzrə xərclər.
 - ☒ Nəqliyyat daşımaları üzrə xərclər.
 - ☐ Anbarların saxlanması üzrə xərclər.
 - ☐ cavabların hamısı düzdür.
 - ☐ Kapital xərclər.
-

Sual: Yük hansı göstərici ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ Saxlama rejimi və qablaşdırma, yükləmə-boşaltma və daşıma üsulu
 - ☐ Məhsulun əmələ gəlmə mənbəsi
 - ☐ saxlanma temperaturu ilə
 - ☐ yük vahidinə görə
 - ☐ əmtəə formasına görə
-

Sual: Məhsulları qablaşdırarkən müəssisədə bu qərarları logistik şöbə qəbul edir. (Çəki: 1)

- ☐ qablaşdırmanın üzərindəki şəkili
 - ☒ qabın ölçüsü, qablaşdırmanın bərkliyini
 - ☐ qabın üzərindəki reklam mətinini
 - ☐ Dil və orfoqrafik səhflərin düzəldilməsini
 - ☐ cavabların hamısı düzdür
-

Sual: Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 240 ton, anbarın 1 m²-inə düşən yük 0,6 ton/m²-dir. Cavablardan hansında anbarın faydalı sahəsi düzgün göstərilmişdir? (Çəki: 1)

- ☐ 390 m²
 - ☒ 400 m²
 - ☐ 410 m²
 - ☐ 420 m²
 - ☐ 450 m²
-

Sual: Qabın üzərində yerləşdirilən kod qablaşdırmanın hansı funksiyasını əks etdirir? (Çəki: 1)

- ☐ Qoruyucu funksiyası
- ☒ İnformasiya funksiyasını.
- ☐ Marketing funksiyası
- ☐ Tara funksiyası
- ☐ cavabların hamısı düzdür

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: MRP sisteminin əsas məqsədi nədir (Çəki: 1)

- ☐ Hazır məhsul istehsalını planlaşdırmaq üçün material resurslarına tələbatın həcmi müəyyənləşdirmək və material resurslarını istehlakçılara çatdırmaq;
- ☐ Material resursları, bitməmiş istehsal və hazır məhsul ehtiyatlarının minimum səviyyəsini təmin etmək
- ☐ İstehsal və tədarükat əməliyyatlarını planlaşdırmaq
- ☐ Material resurslarının nəqi edilməsi qrafiklərini müəyyənləşdirmək
- ☒ Bütün cavablar doğrudur

Sual: Neçənci illərdə DRP-2 sistemi meydana gəldi (Çəki: 1)

- ☐ 1970
- ☐ 1930
- ☐ 1950
- ☒ 1980
- ☐ 1920

Sual: DRP-2 sistemi ilk dəfə olaraq hansı ölkədə meydana gəlmişdir (Çəki: 1)

- ☐ Almaniya
- ☐ Avstryada
- ☐ Fransada
- ☒ Amerikada
- ☐ Belçikada

Sual: Logistik nöqtəyi nəzərdən “zəif istehsal” konsepsiyasının əsas məqsədi: (Çəki: 1)

- ☐ İstehsal olunan məhsulların yüksək keyfiyyət standartlarına uyğun gəlməsinə
- ☐ İstehsal xərclərinin aşağı olmasına
- ☐ İstehlakçı tələbinin dəyişməsinə çevik reaksiya verilməsinə

- ☐ Kiçik zaman kəsiyində texnoloji avadanlıqların sazlanmasına nail olmaqdan ibarətdir
- ☒ Bütün cavablar doğrudur

Sual: "Zəif istehsal" konsepsiyasında əsas diqqət nəyə yönəlir? (Çəki: 1)

- ☒ İstehsalın ümumi təminatına
- ☐ Məhsulgöndərənlərin seçilməsinə
- ☐ Tədarükat xərclərinə
- ☐ İstehsalçı firmalara
- ☐ Vasitəçilərin seçilməsinə

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bölüşdürücü logistika dedikdə: (Çəki: 1)

- ☒ hazır məhsulun reallaşdırılması prosesi
- ☐ hazır məhsulun qablaşdırılması
- ☐ informasiya axınlarının toplanması
- ☐ maliyyə axınlarının idarə edilməsi
- ☐ xidmətin göstərilməsi

Sual: Bölüşdürücü logistikada tədqiqatın əsas predmeti (Çəki: 1)

- ☒ bölgü prosesinin optimallaşdırılması
- ☐ material ehtiyatlarının fiziki bölgüsü prosesinin təkmilləşdirməsi
- ☐ edilmiş xeyirlərə mülkiyyət hüququnun bölgüsü
- ☐ firmaların logistik konsepsiyası
- ☐ ehtiyatların yaradılması

Sual: Bölüşdürücü logistikanın obyektidir: (Çəki: 1)

- ☒ bölgünün və hazır məhsulun reallaşdırması mərhələsində maddi axın
- ☐ hazır məhsulun reallaşdırması mərhələsində maddi axın
- ☐ istehsal mərhələsində maddi axın
- ☐ kompyuter informasiya təminatı
- ☐ qaydalara əməl etmə

